




YUNİS HÜSEYNOV

ŞUŞA
SALNAMƏSİ

ШУША





Pənahəli xan Cavanşir

1693-1763

Rəssam: Əbdüləli Balay oğlu Əliyev

YUNİS HÜSEYNOV

ŞUŞA SALNAMƏSİ

Bakı – 2015

H03(016)

ŞUŞA ŞƏHƏRİNİN TARİXİNƏ HƏSR OLUNUR

Redaktor:

V.X.Quliyev

Rəyçilər:

Z.H.Bayramlı,

tarix elmləri doktoru,

D.M.Əzimli,

tarix üzrə fəlsəfə doktoru,

X.S.Qasımov,

tarix üzrə fəlsəfə doktoru.

Yunis Hüseynov: – tarix elmləri üzrə fəlsəfə doktoru.
H03(016) Şuşa salnaməsi. Bakı – 2015, “Şuşa” nəşriyyatı,
152 səh.

Əsərdə müəllif Şuşa şəhərinin keçdiyi tarixi yola nəzər salır, Şuşa qalası haqqında gördükələrini, bildiklərini və eşit-diklərini qısa şəkildə izah edir.

Bununla əlaqədar olaraq müəllif Şuşanın müqəddəs ocaqları, karvansaraları və hamamları haqqında dəqiq məlumat verir. Əsərə əlavə edilən materiallar “**ŞUŞA SALNAMƏSİ**”-nin elmi məzmununun artırılmasına məqsədyönlü təsir göstərir.

H $\frac{051 - (L - 041)}{051 - 03(15)}$ Sifarişlə

Kitab müəllif tərəfindən hədiyyədir

ÖN SÖZ

Son 20 il ərzində Qarabağın və Qarabağ xanlığının tarixinə həsr olunan xeyli məqdarда elmi əsərlər və məqalələr yazılmışdır. Həmin əsərlər və məqalələr içərisində *tarix üzrə fəlsəfə doktoru YUNİS RZA oğlu HÜSEYNOVUN* da gərgin elmi əmək hesabına yazdığı əsərlər də diqqəti cəlb edir. Onun *2007-ci ildə nəşr etdirdiyi “QARABAĞNAMƏLƏR” AZƏRBAYCAN TARİXİNİ ÖYRƏNMƏK ÜÇÜN MƏNBƏ KİMİ, 2012-ci ildə nəşr etdirdiyi “QARABAĞ TARİXİ MƏNBƏLƏRDƏ” və 2013-cü ildə işləş üzü görmüş “ŞUŞA ŞƏHƏRİNİN TARİXİ”* əsərləri bir-birini təkrar etmədən doğma Qarabağımızın və onun *zümrüd tacı olan ŞUŞANIN* qədim dövrlərindən bu günümüzə qədər ki, tarixini öyrənməyə geniş imkan yaratır. Bu, əsərlər respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin də masa üstü kitablarıdır. Həmin kitablar haqqında mətbuatda geniş və hərtərəfli rəylər söylənilmişdir.

Bildiyimiz kimi ŞUŞA şəhəri özünün zəngin tarixi, elm, mədəniyyət, incəsənət və ədəbiyyatı sahəsində də *Cənubi Qafqazda özünəməxsus fəxri yer tutmuşdur.*

1747-ci ildə Qarabağ xanlığı yaradılarkən Şuşa (Pənahabad) yox idi. bu şəhərin əsası 1750-ci ilin əvvəlində Ağdamın Sarıcalı oymağından olan PƏNAHƏLİ xan CAVAN-ŞİR tərəfindən inşa etdirilmişdir. Şuşa şəhəri tarix boyu Azərbaycan türklərinin şəhəri olmuş və olacaqdır.

Şuşa şəhərinin tarixi, onun inkişafı, iqtisadi və sosial həyatı haqqında YUNİS müəllimin əsərlərində zəngin məlumatları var. O, Qarabağ Qarabağ xanlığının və Şuşa şəhərinin tarixini özündə əks etdirən xeyli sayda elmi xarakterli məqalələrini *Rusiya Federasiyasının mərkəzi şəhəri Moskvanın, Ukraynanın Kiyev və qonşu Gürcüstanın Tiflis* şəhərində nəşr olunan elmi jurnallarında nəşr etdirir. Onun bütün əsərləri tarixi düşmənlərimiz olan erməni ünsürlərinə tutarlı zərbədir.

Tarixçi alim yeni bir kitab “*ŞUŞA SALNAMƏSİ*”ni yazıb başa çatdırmışdır. Özünün dediyi etdiyi kimi - *bildiklərini, gördükлərini və eşitdiklərini qələmə alaraq elmi-kütləvi xarakterə malik əsər ərsəyə gətirmişdir*. Kitab geniş oxucu küləsi üçün nəzərdə tutulur.

“*ŞUŞA SALNAMƏSİ*”ndə daha bir yenilik ondan ibarətdir ki, tarixçi alim, *Şuşanın müqəddəs ocaqları, karvansarayları, hamamları haqqında çox geniş və tutarlı məlumatlar verir*. Əlbəttə bütün bunlar çox maraqlı və təqdirəlayıqdır.

“*ŞUŞA SALNAMƏSİ*”ndə yeni materialların əlavə edilməsi əsərin elmi dəyərinə çox səmərəli təsir göstərir.

Kitabda Qarabağa, o cümlədən də doğma *ŞUŞAYA* qayıdağımıza böyük inam var. *O gün uzaqda deyil!*

Onun “*Şuşa salnaməsi*” doğma yurd yerlərimizdə ermənilərin tarixən izlərinin olmamasına daha bir sübutdur.

**Zabil BAYRAMLI,
Tarix elmləri doktoru**

**“TARİXİ OLDUĞU KİMİ QƏBUL ETMƏK,
DƏRK ETMƏK VƏ OLDUĞU KİMİ QİYMƏT-
LƏNDİRMƏK LAZIMDIR. TARİXİ TƏHRİF
ETMƏK DƏ OLMAZ, TARİXİMİZDƏKİ QA-
RA LƏKƏLƏRİ, QARA SƏHİFƏLƏRİ UNUT-
MAQ DA OLMAZ”.**

**HEYDƏR ƏLİYEV,
ULU ÖNDƏR**

“Bizim siyasətimizin təməlində müstəqillik da-yanır, cəsarət dayanır.

...Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz.

Bunu hamı bilməlidir”.

**İLHAM ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

“Tarixçilər üçün ilk qanun, həqiqət olmayanı dilə gətirməməkdir, ikincisi doğru olan bir şeyi ört-basdır etməməkdir, bunlardan başqa, yazdığı bir şeydə tərəf güdməmək və kin bəsləməməkdir”.

M.T.SİSERON

“Tarix elminin vəzifəsi müasir dövrün dərkinə kömək etməkdir”.

Karl YASPERE

“Pənah xan” yaxın adamları ilə hərtərəfli məsləhətləşdikdən sonra ŞUŞA şəhərini bina etdirdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdırılar. O quyulardan su çıxdıqdan sonra Şuşa şəhərinin (1750-ci ildə) binası qoyuldu”.

MİRZƏ ADIGÖZƏL BƏY

Yeni qala tikdirmək üçün Pənah xan məmurlarla, din xadimləri ilə və Qarabağa yaxşı bələd olan dünya görmüş yerli sakinlərlə xeyli məsləhətləşdikdən sonra qərara gəldi ki, “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir”.

Xanın göndərdiyi bələdçilər ətrafi hərtərəfli öyrəndikdən sonra şad xəbərlə qayıdıb ona bildirdilər ki, “Yeni tikiləcək qalanın içində iki-üç bulaqdan başqa axar su yoxdur. Güman olunan yerlərdə quyu qazdırılar və bu quyulardan bol su çıxdı. Bu xəbər Pənah xana çatdırıldı. Xan yaxın adamları ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu”.

**MİRZƏ CAMAL BƏY
CAVANSİR QARABAĞI**

**Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.**

AĞABƏYİM AĞA

**Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy Şuşadan**

**Havalansın XANIN səsi,
Qarabağın şikəstəsi.**

SƏMƏD VURĞUN

Torpaq müqəddəsdir. Onun müqəddəsliyi tarihin çətin sınaqlarından şərəflə çıxmışdır. Torpağı qorumaq, onu əkib-becərmək hər bir xalqın amalı olmuş və indi də belə olaraq qahr. Torpağın müqəddəsliyi, ülviliyi onun yetirdiyi barında və bərəkətindədir. Hər torpaq belə bar yetirə bilməz. Bu torpaq Azərbaycana və onun qədim əraziisi olan Qarabağa məxsusdur. Torpağımızın yetirdiyi nemətin saflığı, yararlı olmasının nəticəsi dir ki, ondan bəhrələnənlər özlərinin intellektləri ilə fərqlənilirlər. Xalqımızın içərisindən çıxan istedadlar Azərbaycan Respublikasının başını ucaldır, şöhrətini dünyanın hər yerinə yayırlar.

MÜƏLLİF

ŞUŞA SALNAMƏSİ

1747-ci il iyun ayının 20-də İran şahı Nadir şah Xorasan yaxınlığında yerləşən Xabuşan yaylaşında öz yaxın adamları tərəfindən qətlə yetirildikdən sonra, onun yaratdığı imperiya dağıldı.

Azərbaycan Səfəvilər dövləti (**1501-1736**) tərəfindən XVI əsrin ortalarında yaradılan Qarabağ bəylərbəyliyinin ərazisində iki xanlıq - **Gəncə və Qarabağ** feodal xanlıqları yarandı.

Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimi və sərkərdəsi **Pənahəli xan (1693-1763) idi. Pənahəli xan Cavanşirlər tayfasının indiki Ağdam rayonunun Sarıcanlı oymağından idi.**

Pənahəli xan **1738-ci** ildə Nadir şahın Sarayıni tərk edib, doğma vətəninə - Qarabağa gəlir və 1747-ci ildə Qarabağ xanlığının əsasını qoyur. Beləliklə də Pənahəli xanın xanlıq **hakimiyyətinin əsası qoyuldu.**

Pənahəli xanın yaratdığı xanlığın siyasi mərkəz şəhəri yox idi. Ona görə də o, dövrünün siyasi hadisələrinə cavab verə biləcək mərkəz, şəhər inşa etdirmək məcburiyyətində idi.

Pənah xan **Bayat və Şahbulaq qalalarını inşa etdirdi.** Lakin həmin qalalar Qarabağ xanlığının etibarlı siyasi mərkəzi ola bilməzdi. Eyni zamanda da yeni yaranan Qarabağ xanlığının siyasi və iqtisadi cəhətdən güclənməsi **Şəki və Şamaxı xanlarını** da narahat etdirdi. Onlar belə qərara geldilər ki, nə qədər gec deyil Pənah xanı aradan götürmək lazımdır.

1748-ci ildə Hacı Çələbi Şəki xanlığının, Dərbənd, Çar və Balakənədək bütün Şirvanat qoşunlarını toplayıb *Bayat qalasına hücum etdi*. Qala bir aya qədər mühəsirədə qaldı. Şəki xanının birləşmiş qüvvələri hər gün çoxlu təlafat verirdi. Bunu görən Hacı Çələbi geri qayıtmaga məcbur oldu. O, geri qayıdarkən yolda öz məğlubiyyətini etiraf edərək demişdir:

“Pənah xan bu vaxta qədər bir naxışsız gümüş idi, biz gəldik, ona naxış vurduq və qayıtdıq. Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim”.

Beləliklə, Pənah xan *1748-ci il Bayat savaşında* Hacı Çələbini tamamilə əzdi. Bu qələbə Pənah xanın şöhrətini daha da artırdı. Bütün müxalif qüvvələr ona tabe oldu. Müharibənin nəticələri sübut etdi ki, Bayat qalası xanlıq üçün möhkəm inzibati mərkəz ola bilməz. Ona görə də Pənah xan yeni paytaxt qala şəhəri inşa etdirmək məcburiyyətində qaldı. Bu *Şahbulaq qalası idi. Şahbulaq qalasının inşası 1749-cu ilə* təsadüf edir. Hər iki qalanın inzibati mərkəzə çevrilməsi mümkün olmadı.

Pənah xan Qarabağ xanlığının *yeni - üçüncü paytaxtını inşa etdirmək üçün tədbirlər gördü. Bu siyasi-inzibati mərkəz ŞUŞA qalası idi.*

Yeni qalanın inşa olunacağı ərazi müəyyənləşdirilməli idi. Pənah xan etibar etdiyi adamları bu işə cəlb etdi. Onlar ətraf əraziləri diqqətlə yoxlayıb münasib qala yerini müəyyənləşdirdilər. Ərazi üç tərəfdən təbii istehkamlı əhatə olunmuşdu.

Paytaxt üçün seçilmiş ərazi *Şimal-şərq tərəfdən qayalı dağlarla, Cənub-Şərq tərəfdən ərazinin hər iki tərəfi hündürlüyü 250-300 sajendən (1 sajen 2 arşına, bir arşın isə Azərbaycanda tərqibən 75 santimetrə bərabər idi) və eni 100 sajendən artıq olan əzəmətli qayalı dərə ilə əhatəli idi.*

Ərazi cənub tərəfdən Kirs dağı ilə əhatələnirdi. Ərazidə 2-3 şor bulaq var idi. Bu işə yeni salınacaq paytaxt qalanın əhalisinin içməli suya olan tələbatını ödəyə bilməzdi. Xanın göstərişi ilə kənkanlar ərazinin bir çox yerində quyu qazdırıv və bu quyulardan bol içməli su çıxdı. İnsan yaşamadığı ərazi ağaç və kol-kosdan təmizləndikdən sonra, *1750-ci ilin avqust ayında yeni paytaxt qalanın bünövrəsi qoyuldu*.

Şuşa qalasının etimologiyası ərəb sözü olub “Şauşə” (“şuş”) - “qəhrəman”, “mübariz” (“əl-qalatu-ş-şauşə” - “qəhrəman, yenilməz qala”) kimi izah etmək olar.

Pənah xan yeni paytaxtın inşa edilməsində təcrübəli ustaların qüvvəsindən istifadə etmək məqsədilə *Təbrizdən, İsfahanadan, Ərdəbildən və digər şəhərlərdən sənətkarları inşaat işlərinə dəvət edirdi*. Həmin adamlar öz ailələri və yaxın qohumları ilə qalada qalaraq onun sakinləri olurdular. Tikilməkdə olan paytaxt qala qədim *türk torpağında inşa olunurdu*.

Paytaxt-qalanın xeyli hissəsi inşa edildikdən sonra, məmurların və din xadimlərinin məsləhəti ilə xanın şərəfinə ona *Pənahabad adı verildi*.

Pənahabad Qarabağ xanlığının paytaxt şəhəri olduqdan az sonra, *1752-ci ildə* İranda hakimiyyət uğrunda mübarizə aparan *Məhəmmədhəsən xan Qacar Qarabağ xanlığına hücum edib Pənahabad qalasını mühasirəyə aldı. Qacar xani öz məqsədinə nail olmayaraq İrana geri qayitmağa məcbur oldu*. O, geri qayıdarkən öz adamları tərəfindən yolda qətlə yetirildi.

Pənahabad Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir incisidir. Bu inci təkrar olunmaz olaraq, onun əzəmətli tarixinə həkk olunmuşdur. *Pənahabad-Şuşa müqəddəs şəhərdir. Azərbaycan xalqının Kərbəla şəhəridir*.

Sonradan Pənahabad Şuşa toponimi ilə əvəz olunmuşdur.

Qarabağ xanlığının sayca üçüncü paytaxtı olan Şuşa qalasının ərazisi yalnız hərbi-strateji baxımdan deyil, eyni zamanda da iqtisadi cəhətdən də əlverişli idi.

Məhəmmədhəsən xanın uğursuz hücumundan sonra Şuşa qalasına ikinci dəfə, 1759-cu ildə Nadir şahın qohumu və sərkərdəsi Fətəli xan Əfşar hərbi yürüş etdi. Bu müdaxilə zamanı Əfşar xanı altı aya qədər qalanı mühasirədə saxladı. O, qalanın ətrafında çoxsaylı çadırlar qurdurmuşdu. Qalaya gediş-gəliş demək olar ki, kəsilmişdir.

Su quyuları, kəhrizlər və bulaqlar Şuşa qalasının içərisində olduğu üçün əhali sudan korluq çəkmirdi. Lakin ərzaq və hərbi ehtiyaclar getdikcə tükənirdi. Vziyyət getdikcə ağırlaşırdı. Bunu nəzərə alan Pənahəli xan Fətəli xan Əfşarla danışğa girdi və zahiri olaraq itaətkarlıq əlaməti kimi, böyük oğlunu, xanlığın gələcək varisi, İbrahimxəlil ağanı ona girov verdi.

XVIII əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda siyasi vəziyyət olduqca gərgin xarakter almağa başlamışdı. Ağa Məhəmməd Şah Qacarın İranda hakimiyyətə gəlməsi, Rusiya imperiyasının regiona qarşı işgalçılıq siyasətinin güclənməsi Şimali Azərbaycan xanlıqlarının siyasi varlığı üçün böyük töhlükə yaradırdı. Qarabağ xanı İbrahimxəlil xan yaranmış olan mürəkkəb beynəlxalq vəziyyəti nəzərə alaraq xanlığın siyasi-hərbi və iqtisadi qüdrətini artırmaq uğrunda fəal mübarizə aparırdı.

İbrahimxəlil xan İran, Türkiyə və Rusiya imperiyası ilə xərici münasibətlərində çıxılmaz vəziyyətdə qalmışdı. Onu da deyim ki, bu dövrdə bütün Azərbaycanın beynəlxalq vəziyyəti Rusiya və Osmanlı Türkiyəsinin mövqeyi ilə sıx bağlı idi. *İbrahimxəlil xanın Osmanlı Türkiyəsinə meyli daha güclü idi. Ona görə ki, onun özü də türk idi.*

1785-ci ildə Qarabağ xanı İbrahimxəlil xan, Şəki xanı Məhəmmədhəsən xan və Quba xanı Fətəli xan Osmanlı sultanına tabe olmaq arzularını bildirmək üçün İstanbula elçi-lər göndərmişdilər. Rusiya imperiyasının işgalçılıq siyaseti Qarabağ xanını olduqca narahat edirdi. *İbrahimxəlil xan 1786-ci ildə Osmanlı Sultanı I Əbdülhəmidə (1754-1789) fars dilində yazmış olduğu məktubunda yuxarıda adları çəkilən xanlıqların Rusiyaya itaət etdiklərini həyəcanla xəbər verirdi.* *İbrahimxəlil xan Sultandan kömək istəyirdi.* *Məktubda qeyd edilirdi ki, əgər Osmanlı Sultanından Qarabağ xanlığına kömək gəlməsə, o da Şəki və Quba xanlıqları kimi hərəkət etmək məcburiyyətində qalacaqdır.* Osmanlı Sultanı Qarabağ xanlığına hərbi sahədə köməklik göstərməkdən çəkinirdi. Ona görə ki. Osmanlı Türkiyəsi *1768-1774-cü və 1787-1791-ci illər Rusiya Türkiyə müharibələrində ağır məğlubiyyətə uğramışdı.* Bu səbəblərə görə də Osmanlı Türkiyəsi Qarabağ xanlığına yalnız mənəvi köməklik vəd edirdi. *Osmanlı dövləti ilə Qarabağ xanlığı arasında ikitərəfli diplomatik münasibətlər davam edirdi.*

Kiçik Qaynarca (1774) və Yassı sülh müqavilələri Osmanlı Türkiyəsinin beynəlxalq mövqelərinə ağır təsir göstərdi. *XVIII əsrin 80-90-ci illərində Qarabağ xanlığı olduqca çətin beynəlxalq vəzifəyətə düşdü.*

Qarabağ xanı özünü həmişə Osmanlı sultanının himayəsi altında olmasını İstanbula göndərdiyi məktublarında dəfələrlə qeyd etmişdir. *1795-ci ildə İbrahimxəlil xanın daha bir məktubunu Sultana Seyid Abdullah Çələbi aparmışdır.* S.A.Çələbinin məlumatları da maraq doğurur. O, qeyd edir ki, *İbrahimxəlil xan 25 ildən artıq Ali Dövlətə ərizə təqdimi ilə müraciət etsə də müsbət cavab ala bilməmişdir.*

Daha sonra onu da deyək ki, İbrahimxəlil xan *Sultan III Səlimin (1789-1807) baş vəzirinə yazdığı məktubda deyilirdi:*

- “*Sızdən ricamız budur ki, bizləri qoruyub, bizə kömək və imayətinizi əsirgəməyəsiniz*”. Lakin Osmanlı dövləti yenə Qarabağ xanlığına hərbi yardım göstərə bilmədi.

Bununla da Qarabağ xanlığı İran və Rusyanın işgalçılıq siyasətinə məruz qaldı.

İbrahimxəlil xan həmişə Osmanlı Türkiyəsinə meyilli olmuşdu. Bunu tarixi sənədlər aydın surətdə təsdiq edir.

Azərbaycan tarixşünaslığında belə bir fikir söylənilir ki, guya torpaqlarımızın Rusiya imperiyasına ilhaqi, Qarabağ xanı İbrahim xanın adı ilə bağlıdır. Salnamə müəllifi bu fi-kirlə qəti surətdə razı deyil...

Ona görə ki, İBRAHİMXƏLİL xan MƏNŞƏCƏ TÜRK İDİ!

Əlbəttə, Pənahəli xan, Qarabağ xanlığının gələcək xani olacaq İbrahimxəlil ağanın girov kimi Fətəli xan tərəfindən *Urmıyanın Şiraz şəhərinə aparılması ilə barışa bilmirdi*.

İbrahimxəlil ağanı geri qaytarmaq üçün Pənah xan əlverişli məqam gözləyirdi. İranda hakimiyyət uğrunda mübarizə aparılanlardan biri də *Zəndlər sülaləsindən* olan *Kərim xan Zənd* idi. O, Fətəli xanla qan düşməni idi.

Fətəli xan Əfşar döyüşlərin birində Kərim xanın qardaşını öldürdü. Kərim xan Zənd Pənahəli xanla Əfşar xanı arasında olan düşməncilikdən istifadə etmək qərarına gəlir. O, məktub yazaraq Pənah xanı Fətəli xan Əfşara qarşı mübarizəyə dəvət etdi.

Kərim xan Zəndin və Pənahəli xanın birləşmiş qüvvələri Fətəli xan Əfşarı məğlub etdikdən sonra, Kərim xan Zənd, özünün başçılıca rəqibi hesab etdiyi Pənah xanı “*qonaq*” adı ilə Şiraza apardı. Bu Pənahəli xanın siyasi fəaliyyətinin sonu demək idi.

Kərim xan Zənd *İbrahimxəlil ağanı girovluqdan azad edib Qarabağa göndərir*. Pənahəli xan, Kərim xanın namərd

hərəkətinə dözməyərək **1763-cü ildə Şirazda dünyasını dəyişdi**.

Özünün vəsiyyətinə görə Pənahəli xanın cənazəsi böyük hörmətlə Qarabağa gətirildi. O, özünün mülkiyyəti olan və Ağdamda yerləşən, Imarət adı ilə məşhur olan məkanda müqəddəs torpağı tapşırıldı.

Pənahəli xanın vəfatından (1763) sonra İbrahimxəlil xanın hakimiyyət dövrü başlayır. **Onun hakimiyyəti dövrü 1763-1806-ci illəri əhatə edir**.

İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük uğurlar qazandı. Şuşa şəhəri sürətlə böyüyür və tərəqqi edirdi. Yeni binalar tikilir və məhəllələrin sayı artırdı. Bu quruculuq işləri ilə yanaşı, qalada iqtisadiyyat və mədəniyyət də inkişaf edirdi. Belə bir şəraitdə Şuşa qalası daha təhlükəli hücumlara məruz qaldı. **1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra İranda hakimiyyəti Azərbaycan türklərinin Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar ələ keçirə bildi**.

Ağa Məhəmməd Xan Qacar 1795-ci ildə Qarabağa hücum edib, Şuşa qalasını mühasirəyə aldı. Hükumda 85 min nəfərlik ordu iştirak edirdi.

Şuşa qalasını **15000 xan döyüşcüsü** və **3000 nəfər muzdlu dağstanlı müdafiə edirdi**. Şuşalılar doğma şəhərlərini qəhrəmanlıqla müdafiə edirdilər. qadınlar və yeniyetmələr də qalanın müdafiəsində fəal iştirak edirdilər.

Ağa Məhəmməd xan Şuşa qalasını 33 gün mühasirədə saxladı və çoxlu itkilərə məruz qaldı. Mühasirənin heç bir nəticə vermədiyini görüb, öz ordusunu Gürcüstana yeritdi. **1796-ci ilin mart ayında Ağa Məhəmməd xan Qacar şah elan edildi**. Bu onun siyasi mövqeyinin möhkəmlənməsi demək idi.

Ağa Məhəmməd şah Qacarın Qarabağ xanlığına ikinci hərbi yürüşü *1797-ci ildə baş verdi*. Bu elə bir dövr idi ki, Qarabağda quraqlıq nəticəsində acliq başlamışdır. *1794-1796-ci illəri əhatə edən iqtisadi çətinlik nəticəsində əhalinin vəziyyəti olduqca ağırlamış və əhalinin sayı azalmışdı*.

İbrahimxəlil xanın gördüyü tədbirlərə baxmayaraq, Şuşa qalasını qoruyub saxlamaq mümkün olmadı.

Ağa Məhəmməd şah Qacar *1797-ci il iyunun 27-də Şuşanı aldı və yeddi gündən sonra, 1797-ci il iyulun 4-də öz adamları tərəfindən qətlə yetirildi*.

Deyirlər Ağa Məhəmməd şah Qacar Şuşa qalasının əzəməti və gözəlliyi qarşısında heyran qalmışdı. Çünkü Şuşa qalası o zaman Qacar imperiyasının baş kəndi olan Tehrandan daha böyük və şəhər mədəniyyəti baxımından xeyli inkişaf etmişdir. Bütün ordu da, dağlar qoynunda dağ qartalı kimi dayanan qalaya şahları kimi heyran olmuşdular...

Şuşanın Cənub-Şərq tərəfində yerləşən **Qızıl** qaya və **Çaxmaq** meşəsi arasında yerləşən talada Ağa Məhəmməd şah Qacarın *toplарını məhv etdi*kdən sonra *İbrahim xan Şuşa qalasına, qayıda bilmədi*. Ona görə ki, qalaya gedən bütün yollar İran qoşunları tərəfindən nəzarət altına alınmışdır. *İbrahim xan müvəqqəti olaraq Şimala hərəkə etməli olur. Toplar sıradan çıxdısa da əvəzində Şuşa qalası əldən getdi. Lakin bu müvəqqəti idi...*

İbrahim xanın göstərdiyi qəhrəmanlıq tarixə qızıl hərflərlə həkk olunmuşdur. Topları məhv edildiyi ərazi indi “**TOPXANA**” adlanır. “**BORODİNO**” rus xalqı üçün nədir, “**TOPXANA**”da Azərbaycan xalqı üçün də odur. Yəni qəhrəmanlıq rəmzidir.

Əlbəttə, Şuşa qalasının Qacar şahı tərəfindən tutulması bir o qədər də asan olmadı. İbrahim xan topları məhv etməyə ge-

dərkən, qalanın müdafiəsinə başçılıq edənlərə öz tapşırıq və göstərişlərini vermişdir.

İbrahim xanın qalada olmamasından istifadə edən qardaşı oğlu, Qarabağda öz igidliyi ilə şöhrət qazanan. *Batmanqlınc ləqəbi ilə tanınan Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirdi*. Təəssüflər olsun ki, o əmisi İbrahim xana naxələf çıxdı... *Məhəmməd bəy İbrahim xana sadıq olan məmurlara divan tutdu. Qarabağ xanlığının vəziri, son nəfəsinə qədər İbrahim xana sədaqətli olan, el-oba arasında nüfuz sahibi kimi tanınan Molla Pənah Vaqifi də oğlu Əli ilə birlikdə həyatdan məhrum etdi*.

İbrahim xan Dağıstanda olarkən Qarabağda baş verən siyasi hadisələri diqqətlə izləyirdi. Xan Qacar şahının qətlini eşidən kimi, canından da çox sevdiyi doğma *Şuşa qalasına* gəlmək üçün bütün təbirləri gördü. Çox keçmədi ki, o, *qoşun əhali, yaxın adamları-Nəsir xan və Əta xan Şahsevənlə birlikdə Qarabağa - Şuşaya gəldi*.

Bütün Şuşa əhalisi İbrahim xanı və onunla birlikdə doğma şəhərə gələnləri böyük sevincə qarşılıdilar. Lakin xanı qarışlayanlar içərisində *onun sadıq silahdaşı Molla Pənah Vaqif yox idi*.

Qarabağa gələn İbrahim xan, əvvəllər olduğu kimi yenə də xanlığı idarə etməyə, yaranmış olan çətinlikləri aradan qaldırmaq üçün təcili tedbirlər görməyə başladı.

Pənah xanın və İbrahim xanın hakimiyyətləri dövründə Qarabağ xanlığı və onun mərkəzi Şuşa qalası siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. *1797-ci* ilə kimi Şuşa qalasına xarici ölkə qoşunlarının ayağı dəyməmişdir. *1797-ci* ildə Ağa Məhəmməd şah Qacarın və *1805-ci il Kürəkçay müqaviləsindən sonra isə Rusiya imperiyasının qoşunlarının ayaqları müqəddəs Şuşa qalasının torpağına dəydi*.

Tarixi araşdırmalardan aydın görünür ki, Şuşa sözün əsl mənasında müqəddəsdir. *Bu bakırə qala yad, naqis adamları qəbul etmir.*

Şuşa 1753-cü ildən etibarən Qarabağın mərkəzi şəhərinə çevrildi. 1752-ci ildə qalada Zərbxana fəaliyyət göstərirdi. *Qalanın bütün əhalisi azərbaycanlı türklərindən ibarət idi.*

XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyasının işgalçılıq siyasəti Cənubi Qafqaza yönəldi. Torpaqlarımızın işgali başlandı. 1803-cü ildə Car-Balakən camaati tabe edildi. 1804-cü il yanvar ayının 2-də Gəncə xanlığının varlığına son qoyuldu. Bütün bunlarla kifayətlənməyən Rusiya imperiyası Şimali Azərbaycanı işğal etməyi nəzərdə tutan planını mərhələ-mərhələ həyata keçirməyə başladı. Bu işgalçılıq planında Qarabağ xanlığı xüsusi yer tuturdu.

1805-ci il may ayının 14-də İbrahimxəlil xan öz əyanları ilə birlikdə Gəncə yaxınlığında Kürəkçay sahilinə gələrək Rusyanın Cənubi Qafqaz üzrə canışını Ç.D.Sisianovla bədnam Kürəkçay müqaviləsini imzaladı.

Kürəkçay müqaviləsi Qarabağ xanlığının tarixinə qara ləkə kimi həkk olunmuşdur. Müqavilə **11 maddədən** ibarət idi.

General Sisianov müqavilənin şərtlərindən çox razı idi. *O, 1805-ci il 22 may tarixli məktubunda ŞUŞA qalasının qapısının açarlarını və Kürəkçay müqaviləsinin mətnini Sankt-Peterburqa göndərdiyini yazaraq “Rusiya imperiyasının əraziisinin genişlənməsi”* münasibətilə imperatoru (I Aleksandr) təbrik etdi. Sisianovun məqsədi Şuşa qalasında hərbi qüvvə yerləşdirmək idi. *1805-ci il Kürəkçay müqaviləsindən sonra mayor İ.Lisanoviç başda olmaqla 500 nəfər rus qoşunu 3 topla birlikdə Şuşa qalasına gəldi. Hal-hazırda Şuşa qalasının qapı açarı Sankt-Peterburqda-Ermitaj muzeyində saxlanılır.*

Kürəkçay müqaviləsinin şərtlərinə əsasən xanın hüquqları məhdudlaşdırıldı. Demək olar ki, Qarabağ xanlığında Lisaneviç əsas fiqura çevrildi.

İbrahimxəlil xan öz səhvini tez başa düzdüsə də artıq gec idi. Rusiya imperiyasının riyakarlığı, aldadıcı vədləri göz qabağında idi. İbrahim xanı aradan götürmək üçün tədbirlər görüldürdü.

1806-ci il iyun ayının 14-də gecə Lisaneviçin və Carayevin başçılığı ilə 200 nəfər rus qoşunu, Şuşa ətrafında yerləşən xan düşərgəsinə hücum edərək, *İbrahimxəlil xani, onun ailə üzvlərini, yaxın adamlarını və ümumilikdə 36 nəfəri vəhşicəsinə qətlə yetirdilər.*

Beləliklə, şüsalı, Qarabağ xanlığının xanı İbrahimxəlil xan Rusiya məmurlarından acinacaqlı hədiyyəsini aldı... Nahaq qan tökən dəli Lisaneviç sonralar öz layiqli cəzasını aldı. 1825-ci il iyul ayının 18-də Şimali Qafqazda yerləşən Ak sayın yaxınlığında Gersel aulunun yanında əsir götürülmüş kalmuklara divan tutarkən, onlardan bir nəfəri xəncərlə Lisaneviçi cəhənnəmə göndərmişdir. Daha doğrusu doğranmışdı.

İbrahimxəlil xanın qətlindən sonra Qarabağda onun oğlu *Mehdiqulu ağa xan elan olundu*. Lakin Mehdiqulu xanın əlində heç bir hüquq yox idi. Onun üçün dözülməz şərait yaradılmışdır.

1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi Şimali Azərbaycana ağır zərbə vurdu. Bu müharibə əslində Rusiya imperiyası ilə Azərbaycan arasında gedən müharibə idi. Ona görə ki, bu işgalçılıq müharibəsi Azərbaycan torpaqlarında gedirdi. *Abbas Mirzənin ordusu da Azərbaycan qızılbaşlarından ibarət idi*. Müharibə Rusyanın qələbəsi ilə başa çatdı.

1813-cü il oktyabrın 12-də Zeyvə çayının yaxınlığındakı Gülüstan kəndində Rusiya ilə İran arasında Azərbaycanın

iki işgal zonasına çevrilməsini rəsmi şəklə salan 11 maddə-dən ibarət olan işgalçi sülh müqaviləsi imzalandı. Sülhə görə Qarabağ xanlığı da Rusiya imperiyasının işgalinə yenidən məruz qaldı. Beləliklə Arazdan Şimalda yerləşən torpaqlar (*Naxçıvan xanlığı, Ordubad dairəsi və İrəvan xanlığından başqa*) Rusiya imperiyasının işgal zonasına çevrildi.

Rusiya imperiyası tərəfindən Qarabağa göndərilən mənşəcə erməni olan general Mədətov tərəfindən təqib edilən Mehdiqulu xan *1822-ci il noyabrın 21-də İrana getməyə məcbur oldu.* Erməni generalı Mehdiqulu xanı fiziki cəhətdən məhv etmək qərarına gəlmişdi. O, öz xain niyyətinə nail ola bilmədi. *Azərbaycan xalqının qəddar düşməni olan Mədətov 1826-ci il fevral ayının 2-də Şamaxorda 2 min azərbaycanlısı vəhşicəsinə qətlə yetirmişdir.* Mədətov Qarabağda at oğrusu kimi tanınırdı.

Mehdiqulu xan İrana getdikdən sonra, *Rusiya imperiyası 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.*

1827-ci ildə Mehdiqulu xan Qarabağ,-Şuşa qalasına qayıdır. O, romanovların nəzarəti altına alınır, itaətkar bir vəziyyətə düşür. Demək olar ki, Qarabağ xanlığının sonuncu xanının siyasi hakimiyəti yox idi. *1822-ci ildə xanlıq ləğv edilərək Rusiya imperiyasının əyalətinə çevrildir.*

Mehdiqulu xanın düşdüyü vəzifəsi Qarabağ Cavanşirlər sülaləsinin siyasi ifası və həm də onun özünün şəxsi faciəsi idi.

1826-1828-ci illəri əhatə edən ikinci rus-İran müharibəsi nəticəsində bütün Şimali Azərbaycan torpaqları Rusiya imperiyasının müstəmləkə ərazisinə çevrildi. *1828-ci il fevral ayının 10-da Rusiya ilə İran arasında imzalanan Türmənçay sülh müqaviləsi bu işgal aktını rəsmiləşdirdi.* Şah hökuməti Rusiya hərbiçilərinin diqtə etdiyi işgalçi, qarətçi və ədalətsiz

müqaviləni itaətkarlıqla təsdiq etdi. Beləliklə də *Bəxtiyar Vahzadənin dediyi kimi*:

*Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Arazın kənarında səf çəkib durdu.*

1828-ci il Türkmençay və 1829-cu il sentyabr ayının 2-də (14-də) Osmanlı Türkiyəsi ilə Rusiya arasında imzalanan Ədirnə sülh müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza, o cümlədən də Şimali Azərbaycan ərazisinə kütləvi surətdə köçürürlüb gətirilməsi başlandı. Salnamədə bu məsələ barədə xüsusi material verildiyinə görə, erməni ünsürü ətrafında çox dayanmağa ehtiyac yoxdur.

Lakin onu qeyd etməyi lazımlı bilirom ki, *Qərbi Azərbaycan torpaqlarında yerləşən İrəvan xanlığı ərazisində erməni “dövləti” yaratmaq* Rusiya imperiyasının *Azərbaycana qarşı müstəmləkəçilik siyasetində əsas yer tuturdu*. Rusiya özü üçün belə bir *dayaq məntəqəsi yaratmaqdə erməni ünsürlərini “etibarlı” müttəfiq hesab edirdi*. Ermənilər öz xəyanətkar hərəkətləri ilə Rusiya imperiyasının etibarını qazanmışlar.

Qərbi Azərbaycan torpaqlarında fornost (dayaq) adlanan dövlətin yaradılması yolunda ilk addım 1828-ci il martın 21-də (BAHAR bayramı günündə-Y.H.) Azərbaycanın qədim torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayəti deyilən oyuncaq qurumun yaradılması oldu. Bundan sonra Rusiya imperiyası erməni ünsürlərinə sədaqətini bildirmək üçün 1849-cu il iyun ayının 9-da *Erməni guberniyası adlanan qeyri-qanuni başqa bir qurum yaratdı*. Həmin inzibati vahidə İravan, Gümrü, Naxçıvan və Nor-Bayazit qəzaları, yəni Azərbaycan torpaqları daxil idi. Beləliklə də Rusiya imperiyası çoxdan erməni dövləti yaradılmasını həyata keçirtdi. Onu da qeyd edim ki, yuxarıda qeyd olunan

ərazilərin əhalisinin 90 faizindən çoxu azərbaycanlı türklərindən ibarət idi.

Şuşa *XVIII əsrin* ikinci yarısından *XX əsrin 20-ci illərinə* kimi çətin sınaqlardan qalibiyətlə çıxmış və *1753-cü ildən 1923-cü ilə qədər*, Qarabağ torpağının şəhər-qala kimi paytaxt rolunu *şərəflə* daşımışdır.

XIX əsrin ikinci yarısı Şuşa qalası üçün uğurlu olmuşdur. Bu dövr *Şuşa qalası üçün zəngin mədəniyyət mərkəzi* kimi, *Cənubi Qafqazda Tiflis şəhərindən sonra ikinci yer tuturdu.* Şuşa elm, ədəbiyyat və incəsənət sahəsində görkəmli şəxsiyyətlər vətəninə çevrilmişdir.

Qasim bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyov, Niazi, Sadıqcan, Mehdi Məmmədov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Cabbar Qaryagdioglu, Seyid Şuşinski, Əşrəf Abbasov, Məşədi Məhəmməd Fərzəliyev, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, hərbiçilərdən Fərrux bəy Azayev, Səməd bəy Mehmandarov, Yaqub Quliyev, Xəlil Məmmədov və başqaları Şuşanın yetirmələridirlər.

Mən yuxarıda adlarını çəkdiyim böyük şəxsiyyətlərin çoxunu doğma Şuşada görmüşəm. Onlar nə qədər əzəmətli insanlar idilər. Yaxşı yadımdadır, *1947-ci ilin avqust ayı idi. Eşitdim ki, dahi Üzeyir Hacıbəyov Şuşaya gəlib, dostu Yemiş kişinin (əsl adı İsmayıllı idi) evində qalır.* Hava sərinxəsəndə Yemiş kişi ilə şəhərə gəzməyə çıxır. *1947-ci ildə mənim 12 yaşım var idi. Üzeyir bəy Hacıbəyov kimi həmyerlimi görmək mənim üçün əvəzolunmaz arzu idi.* O, orta boy, yaraşıqlı, nüranı, baxışlarından ümumbehəşəti alicənəblıq yağan, səliqə ilə geyinmiş şəxsiyyət kimi yaddaşimdə əbədi olaraq həkk olunmuşdur. Onun dostu zərgər İsmayıllı kişi, ucaboy, fiziki cəhət-

dən sağlam başında buxara papaq vardı. Şuşalılarla səmimi görüşən Üzeyir bəy Hacibəyov öz həmyerililəri ilə sanki vidaslaşmağa gəlmişdir.

Böyük bəstəkar *1948-ci il noyabrin 23-də dünyasını dəyişdi*.

1920-ci il aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyəti qurulduğdan sonra Qarabağın, o cümlədən Şuşa şəhərinin və onun ziyalılarının, fəlakətli günləri başlandı. Sovet hakimiyəti illərində Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər “*xalq düşməni*” kimi saxta şürə altında azərbaycanlı ziyalılara və din xadimlərinə qarşı kütləvi *repressiyalara başladılar*. *Tarixi sənədlərin araşdırılmaları sübut edir ki, ermənilər, şüşalılara və onun ətrafında yerləşən azərbaycanlıların yaşadıqları kəndlərdə vəhşi soyqırımlar həyata keçirmişlər*. Şuşalılar erməni cəlladlarının törətdikləri milli qırğından canlarını qurtarmaq üçün **Türkiyə, İrana, Orta Asiya respublikalarına qaçırdılar**.

Şuşa şəhəri öz məğrurluğunu getdikcə itirirdi... Şəhərin mavi səmasını *qara buludlar* alırdı. Sanki sakılınan divan tutulan Şuşanın *fəryadı sonsuz* səmaya yüksəlirdi.

Erməni faşistləri *Dağlıq Qarabağda möhkəmlənmək və torpaq əldə etmək naminə* Sovet sistemindən yararlanaraq *1923-cü il iyul ayının 7-də bir ovuc erməni ünsürlərinin yaşadıqları Qarabağın Dağlıq ərazisində muxtarıyyət hüququ əldə edə bildilər*. *Həmin tarixdə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı*. *Bu LENİN milli siyasetinin ən qara ləkəsi demək idi*.

Hər bir ölkənin *düzənlilik və dağlıq ərazisi* təbii olaraq mövcuddur. Belə bir coğrafi məhfumun yaranması tarixin kəbus səhvi kimi qiymətləndirilməlidir. *Bu səhvin nəticəsi olaraq Şuşa şəhəri Qarabağın inzibati mərkəz hüququndan*

məhrum oldu. Şuşanın inzibati ərazisinin böyük hissəsi əlin-dən alındı.

1920-ci ildən Şuşanın işgal olunduğu günə kimi,-yəni 1992-ci il may ayının 8-ə qədər Şuşada Qarabağ xanlığı dövründə (1747-1822) inşa olunan tarixi memarlıq abidələri, əzə-mətli binalar, **dini ocaqlar**, bir sözlə tarixi hadisələri özündə əks etdirən nə var idisə məhv edildi. Ulularımızın **alın təri və qabarlı əlləri ilə yonulub səliqəyə salınan daşlar** ermənilər tərəfindən **Xankəndinə aparılır** və evlər tikilirdi. Yaxşı ya-dımdadır keçən əsrin **50-ci illərində** erməni ünsürlərinin yük maşınları (**QAZ-51-QAZ-52**) Şuşada yerlə-yeksan olunan binaların **guşə** daşlarını Xankəndinə aparmaq üçün növbəyə dayanırdılar. Ermənilərin bu hərəkətlərinin qarşısını almaq üçün **tarixi şəxsiyyətə böyük ehtiyac var idi.** **Bələ bir şəxsiyyətə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial və mədəni tələbatı həqiqətə çevrildi.** **Bu şəxsiyyət Heydər Əliyev idi.**

1969-cu il iyul ayının 14-də Heydər Əliyev respublikamızda ali rəhbər vəzifəyə gəldikdən sonra respublikamızın hər yerində olduğu kimi Şuşada da vəzifyət kökündən dəyişildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1977-cü ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “**ŞUŞA şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında**” qərar qəbul etdi. Bununla da Şuşanın tarixi memarlıq abidələrinin, xanlara, onların nəsillərinə, bəylərə, din xadim-lərinə və başqa varlı adamlara məxsus olan binaların dağıdılmışının qarşısı alındı. Şuşa şəhərinin və bütövlükdə rayonun sosial-iqtisadi həyatında yüksəliş başlandı. **Bu inkişaf 1982-ci ilin dekabr ayına kimi, yəni Ulu Öndər Heydər Əliyevin SSR Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunduğu günə kimi davam etdi.**

Şuşa 1750-ci il avqust ayında tikilməyə başlanarkən Orta əsr şəhərsalma mədəniyyətinin nadir incilərindən istifadə

olunurdu. Pənahəli xan və onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri illerində Şuşada inşaat işləri fasilsiz olaraq davam etdirilmişdir. Şuşa qalasının müdafiə istehkamları tikilərkən onun möhkəmliyinə xüsusi diqqət verilirdi. Hasarlar daş və əhəngdən tikilir, müəyyən məsafələrdə bürclər və müşahidə obyektləri quraşdırılırdı. Pənahəli xanın hakimiyyəti dövründə tikilən hasar, bürclər və müşahidə obyektləri bir o qədər də möhkəm deyildi. Ona görə ki, onlar sürətlə, gecə və gündüz inşa olunmuşdur. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra Şuşa qalasının divarları və digər müşahidə sahələri yenidən və daha keyfiyyətli inşa olunmuşdur. Şuşa qalasında həyata keçirilən inşaat işlərində İbrahim xan və onun məmurları ilə yanaşı baş vəzir *Molla Pənah Vaqifin də böyük əməyi olmuşdur.*

1992-ci il may ayının 8-ə qədər Şuşa qalasının ətrafında olan qala divarları, **1783-cü** ildə yenidən tikilən divarların qalıqları idi. Həmin hasarlar Qarabağ salnaməçilərinin verdikləri məlumatata görə *üç il* ərzində tikilib başa çatdırılmışdır. Möhkəm və möhtəşəm qala divarlarının uzunluğu **2,5 km-dir**. Qala divarları olduqca etibarlı və möhkəm idi. *Qala divarlarının, bürç və müşahidə obyektlərinin möhkəmliyi, hərbi-əhəmiyyətli olduğu* Ağa Məhəmməd şah Qacarın hücumları zamanı bir daha özünü göstərdi. Qacar şahı qala divarları qarşısında aciz qalmışdır. Qala divarlarında *dörd qapı* inşa olunmuşdu. Həmin qapıların birinə *Irəvan digərinə isə Gəncə darvazası deyilirdi*. Darvazalardan biri daşılmışdır. *Gəncə darvazası öz quruluşu etibarılə başqalarından fərqlənirdi*. Həmin qala darvazasının açarları yuxarıda dediyim kimi *Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır*.

Mətbuatda işıq üzü görən yazılarimdə dəfələrlə qeyd etdiyim kimi *Şuşa qalasının İç qalası olmamışdı*. Bu hər şeydən əvvəl onun təbii-coğrafi mövqeyi, qala divarlarının, etibarlı

müdafıə qurğularının, iri malikanələrin hündür hasarlarla əhatə olunması ilə bağlı idi.

Şuşada **XX əsrin 60-ci** illərinə qədər çoxmərtəbəli binaları barmaqla saymaq olardı. Belə binalara ehtiyac da olmamışdır. Daş və əhəngdən inşa olunan binaların otaqları geniş, hündür və işıqlı idi. Geniş eyvanlar binalara xüsusi gözəllik və yaraşıq verirdi. Həm də şəhərin bütün evlərinin üzü qibləyə baxındı.

Şuşada inşa olunan binalar və imarətlər şərq arxitekturası ənənələri əsasında tikilmişdir. Binaların demək olar ki, hamisi saf daşdan və əhəngdən inşa olunmuşdur. Xanlara, onların övladlarına, hərbiçilərə varlı adamlara, tacirlərə, sövdəgarlara, ali din xadimlərinə və habelə iqtisadi cəhətdən imkanlı olanların yaşayış mülkləri hasarlarla əhatəli idi.

Xan sarayı, İbrahim xanın oğlu Məhəmmədhəsən ağanının, Qara Böyük xanımının, Hacı Dadaşın, Hacı Qulunun, M.M.Nəvvabın, Nəcafqulu ağanının, C.Qaryagdı oğlunun, Zöhrabbəyovların, Mehdiqulu xanının, Xurşudbanu Nətəvanın, yüzlərlə bəy, ağa, din xadimlərinin, tacirlərin və digər sosial zümrəyə mənsub olanların mülkləri Şuşa qalasının əzəmət və şöhrətinə sanki özlərində əks etdirirdilər.

Keçən əsrin 20-ci illərinə qədər Şuşa qalasında **6 mindən çox monumental-yəni əzəmətli, möhtəşəm, böyük binalar var idi**. Bu binalarda yaşayan sakinlər həmin binalara daha çox yaraşıq və əzəmət verirdilər.

Şuşa qalasındaki imarətlər, inzibati binalar və digər məmarlıq abidələri *Qarabağ xanlığının silinməz və unudulmaz tarixinin yaddaşıdır*.

Şuşa qalası **17 məhəllədən ibarətdir**. Məhəllə, küçələri, səkiler bütövlükə parıltılı mərmər daşlarla döşənmişdi. Gecələr daşlar işıq verirdi. Şəhər təmizliyi, yaşıllığı ilə göz oxşayırıldı. Küçələr ensiz, cazibədar və bir-birinə bənzəyirdi.

Hər bir məhəllənin ərazisində meydan var idi. Meydanların böyüküyü və kiçikliyi yaşayış binalarının və sakinlərin sayından asılı idi. Bayram şənlikləri və idman oyunları həmin meydanlarda keçirilərdi.

Şuşanın 17 məhəlləsinin ayrı-ayrılıqda məscidi və müqəddəs ocağı (PİR) var idi. Həmin müqəddəs ocaqların on biri mənim yadimdadır. Eyni zamanda 17 məhəllə məscidi də məhəllələrin sakinlərinin sayına görə tikilmişdir. Memarlıq üslubuna əsasən onlar bir-birini təkrar edir.

Məhəllə məscidlərindən başqa Şuşa qalasında 2 cümlə məscidi də var. Onlar yuxarı və aşağı Kövhər ağa məscidləridir. Deməli, Şuşa qalasında ümumilikdə 19 məscid var. Cümə məscidləri dedikdə müsəlman tarixi ilə istirahət günü nəzərdə tutulur. Şuşalılar cümə günlərində hər iki məsciddə kütləvi surətdə cümə namazı qılırdılar.

Məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcmində, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan “*Quran-Kərim*” sürətlərinin ayələrinə görə məhəllə məscidlərindən fərqlənilərlər. Ümumiyyətlə Kövhər ağanın adı ilə bağlı olan məscidlərə girərkən adamda xoş əhval-ruhiyyə yaranırdı. Sənki adam özünü behişdə, cənnət bağında hiss edirdi. Məscidlər səcdə yeri olmaqla adamların ən çox ziyarətgah yerləri idi. Yayda məscidlər adamlara sərinlik, qış aylarında isə istilik bəxş edirdi.

Hər bir müsəlman ölkəsində olduğu kimi Şuşa məscidləri də dini ideoloji mərkəz idi. Burada dini elmlərlə yanaşı elmi biliklərin də təbliğinə geniş yer verilirdi. Şuşa din xadimləri *Sərq ölkələrinin* aparıcı dini ali məktəblərini bitirənlərə və yerli dini mədrəsələrdə təhsil alanlar idilər.

Məscidlərimiz şuşalıların mənəvi cəhətdən zənginləşmələri sahəsində böyük rol oynayırdılar. *Xüsusilə 1905-1906-ci*

illər erməni-müsəlman davasının gedişində ermənilərin xəyanətkar hərəkətlərinin ifşa edilməsində, həqiqətin Şuşa camaatına çatdırılmasında məscidlər böyük iş görürdülər. Şuşa məscidləri eyni zamanda da, sülh və əmin-amalıq ocağı idi. Deməli Şuşa məscidləri surf dini məsələrlə yanaşı, siyasi-iqtisadi, tarixi və mədəni maarifə aid məsələlərlə də məşğul olurdular.

Şuşa qalasında məscidlərlə yanaşı müqəddəs dini ocaqlar da var. Çox güman ki, onların da sayı 17-dir. Mən onların 11-nü görmüşəm. Adətən dini ocaqlar məscidlərin yanında yerləşirdi. Dini mərasimlər zamanı istək və arzularına çatan adamlar ehtiyacı olanlara maddi cəhətdən kömək edər və şərbət paylayırdılar.

ŞUŞA ŞƏHƏRİNĐƏ MƏNƏ MƏLUM OLAN MÜQƏDDƏS OCAQLAR AŞAĞIDAKILARDIR:

1. SEYİD XƏLİİL OCAĞI. Cıdır düzünə gedən yolun üzərində yerləşirdi. Şuşanın işgalinə kimi ocaq *bulur kimi saf, Allahın mömün adamlarından biri olan, bütün Qarabağ camaatının, o cümlədən də şüsalılardan müqəddəs seyid kimi tanıldıqları SEYİD XƏLİİLİN adı ilə bağlı idi. Bütün bayram və yas mərasimləri və toyalar zamanı bişirlən təamların ilki Seyid Xəlilə ağaya göndərilərdi.* Onun yaşadığı ev əsl müqəddəs ocaq idi. Şuşa işgal olunandan sonra Seyid Xəlil Bakı şəhərinə gəlmış və Şuşa həsrəti ilə Bakıda Allahın dərgahına qovuşmuşdu.

2. SAQQAXANA OCAĞI. Cuxur məhəllədə idi. Ocağın lap yaxınlığında böyük Gəvriş ağacı əkilmişdir. Ocağın sol tərəfindəki divarda iki əl həkk olunmuşdu. Bu əllər müqəddəs hesab olunurdu. Ziyarətə gələnlər gəvriş ağacının dibindən

torpaq götürər və həmin torpağı suya salıb, sonra xəstələrə içirdərdilər. Suyu içənlər xəstəlikdən tezliklə xilas olardılar. *Ağacın dibindən götürürlən torpaq “XAKI-ŞƏFA” (Ərəb sözü olub şəfa torpağı mənasını verir) müxtəlif xəstəliklər üçün mərhəm idi. həmin torpaq parıltılı olub, möhkəm idi, onu çətinliklə xirdalamaq olardı.*

3. HƏZRƏT ABBAS OCAĞI. Xoca Mərcanlı məhəlləsində idi. Ocağa Qarabağın rayon və şəhərlərindən, habelə Şuşadan saysız hesabsız adamlar *ziyarətə gələrdilər*. Şuşanın işgalinə kimi ocaq fəaliyyət göstərirdi.

4. ŞAHLİQ OCAĞI. Köçəri məhəlləsində yerləşirdi. Müqəddəs ocaq idi. Ocağa ziyarətə gələnlərin sayı-hesabı yox idi. Hər il şahlıq ocağını *minlərlə adam ziyarət edərdi. Ziyarətə gələnlər arasında Cənubi Azərbaycan zəvvvarları da olardı.*

5. MİR FƏSEH OCAĞI. Ocaq Cıdır düzündə yerləşirdi. Bura ziyarətə gələnlər *qadın zəvvvarları idi*. Onlar ziyarət gələrkən özləri ilə *oğlan və qız uşaqlarını da götirərdilər*.

6. ŞAMİ QƏRİBAN OCAĞI. Bu ocaq *İmam Hüseynin şəhidliyi gününə xatırə olaraq adlandırılmışdır. Məhərrəm ayının onuncu gecəsi*, ocaq zəvvvarların ən çox ziyarət yeri idi. Ziyarətə gələnlər ocağa xidmət edənlərin *İmam Hüseynin və onunla birlikdə Kərbəla düzündə qətlə yetirilənlərin ruhlarına duanar oxuyar və mərsiyələr deyərdilər. Bu ziyarətgah XX əsrin 20-ci illərinə kimi fəaliyyət göstərmışdır.*

7. QURDLAR OCAĞI. Şuşa şəhərinin aşağı ərazisində - *Qurdular məhəlləsində yerləşirdi. XX əsrin otuzuncu illərinə kimi fəaliyyətdə idi. Ocağın qarşısında su hovuzu da var idi.*

8. CİNDİRLİ PİR. Qarabağdan yaylağa gedən yoluñ sol sahilində yerləşən dağdağan ağacının adı ilə bağlıdır. Bədd nəzərə qarşı istifadə olunurdu. Uşağı olmayanlar nəzir edərək ocağa müxtəlif ip və parça bağlayırdılar.

9. SEYİD OCAĞI. Mirzə Həsən qəbiristanlığı ərazisində yerləşirdi. Ocaq Qarabağ mahalında məşhur idi.

10. SƏRQA OCAĞI. Çuxur məhəllədə yerləşirdi. Ocağın torpağı yaralara *mərhəm* hesab olunurdu. *XX əsrin əvvəlləri-nə kimi fəaliyyət göstərmişdir.*

11. ƏLİ OCAĞI - Xan qoruğunun aşağı hissəsində böyük daş kahada yerləşirdi. Olduqca xeyirli ocaq idi.

ŞUŞA QALASININ MƏHƏLLƏLƏRI BUNLARDIR:

1-ci XANLIQ ara məhəlləsidir

2-ci SAATLI məhəlləsidir

3-cü KÖÇƏRLİ məhəlləsidir

4-cü MAMAYI məhəlləsidir

5-ci XOCA MƏRCANLI məhəlləsidir

6-ci DƏMİRÇİ məhəlləsidir

7-ci HAMAM QABAĞI məhəlləsidir

8-ci TƏZƏ məhəlləsidir.

Bunlar tarix ədəbiyatında yuxarı məhəllələr adlandırılır.

DOQQUZ MƏHƏLLƏ ISƏ AŞAĞI MƏHƏLLƏDƏN İBARƏTDİR:

9-cu QURDLAR məhəlləsidir

10-cu SEYİDLİ məhəlləsidir

11-ci CULFALAR məhəlləsidir

12-ci QUYULUQ məhəlləsidir

13-cü ÇUXUR məhəlləsidir

14-ci DÖRDLƏR QURDU məhəlləsidir

15-ci HACI YUSİFLİ məhəlləsidir

16-ci DÖRD ÇİNAR məhəlləsidir

17-ci *ÇOLQALA* məhəlləsidir.

Qalani orta hissədən daşla döşənmiş uzun yol iki hissəyə böлür. Qarabağ xanlarının da saray memarlıq abidəsi də həmin yolun *Çolqala məhəlləsinə* doğru uzanan ərazisində yerləşir. Şuşanın işgali gününə kimi bu nəhəng bina yaşayış binası idi. Binanın böyük darvazası vardi. Küçəyə açılan kiçik qapı yaraşıqlığı ilə diqqəti cəlb edir. Sözün əsl mənasında həmin qapı xan sarayına xüsusi gözəllik verir. Saray memarlıq abidəsi geniş ərazini əhatə edir. Hər tərəfindən daş hasarla əhatələnmişdir. Bu *xanlıq ara məhəlləsidir*.

Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdur. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayır. Məhəllə məscidinin qarşısında kiçik meydən var. Məhəllədə yaşayış binalarının hamısı bir və iki mərtəbəlidir. Məhəllə meydانının aşağı hissəsində hamar ağ saf daşla tikilmiş şirin su bulağı var. Bulaq *1873-cü ildə xan qızı Xurşudbanu Natəvanın* Şuşa qalasına çəkdirdiyi su kəmərinin suyu ilə təchiz olunurdu. Bütün məhəllə bulaqları həmin su ilə təmin olunurdu.

Saatlı məhəlləsində sol tərefdə dik yamac üzərində *Köçərli məhəlləsi* yerləşir. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq hamam və daha aşağı hissədə körpü və meydança var idi. Onu da deyim ki, məhəllə körpüsünə “*Şahlıq körpüsü*” deyilirdi. *XX əsrin 40-ci illərində körpü söküldü və meydan bir qədər genişləndirildi*. Məhəllənin yaşayış binaları bir-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə *6-a qədər iki mərtəbəli yaşayış binası var. qalan binalar bir mərtəbəlidir*.

Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr bir-birini təmamlayırdı. Hamam qabağı məhəlləsinin *şəhərin Cənub-*

Şərq hissəsinə doğru uzanan yolun kifayət qədər genişliyi, yolun sol və sağ tərəflərində iki mərtəbəli böyük binaların olması küçəyə yaraşlı bəxş edirdi. Küçələr köçə, palid, evlərin həyətlərində olan müxtəlid meyvə və bəzək ağacları, gül-çiçəklər könül oxşayırdı. Təzə məhəllə körpüsü Şuşada ən böyük körpü idi.

Şuşa qalasının aşağı məhəllələri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrdən fərqli idi. Burada düzənlilik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları baxımdan və memarlıq üslubu etibarilə başqalarından fərqlənirdi.

Qalanın aşağı ərazisində su quyuları, çarhovuzlar, keşmələr, kəhrizlər çoxluq təşkil edirdi. Küçələrin və məhəllə meydannarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırırdı. Bir daha deyim ki, bu binalar və küçələr sakinlərinin nurani əzəmətlərini eks etdirirdi.

Ibrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın, Hacı Qulunun, Salman bəyin. Məhəmməd bəyin (Batmanqlıncı), Miqimovların, adlarını bilmədiyim bəy və ağacların evləri, Qarabağ xanlığının divanxanası, Cəfər Qulu ağanın, Hacı Qulunun imarəti və digər yaşayış binaları Çuxur məhəllədə yerləşir. Məhəllədə iki meydan, çoxlu tacir dükanları vardi. Onların bir çoxunun qalıqları son günlərə kimi durdu.

Qalanın aşağı məhəllələrində elə bir həyət yox idi ki, orada *tut, gilas, müxtəlif növ meyvə* ağacları olmasın. Həyətlərin bir çoxunda *Şimali Qafqazdan gətirilib akılən armud ağacları və gül kolları da var idi.* Yuxarı məhəllələrdə *tut, aşağı məhəlləyə nisbətən bir ay gec yetişirdi.* Elə *Şuşa qalasının sırrı və möcüzələri də bu idi.*

Şuşada müsəlmanlar üçün 18 hamam inşa edilmişdir. Qalanın xaricində isə xristianlar üçün bir hamam olmuşdur.

Şərqiñ müsəlman aləmində belə bir adət var ki, ermənilər yağış yağanda, bayram günlərində müsəlmanların bulaqlarına getməzdilər. Çünkü onlar mundar hesab olunurdular. Şuşalar Qarabağda yaşayan ermənilərə “QAXTAQAN”, yəni qaçqınlar deyirdilər.

Qala hamamları ayrı-ayrı adamlara məxsus idi. Ona görə də onlar memarlıq baxımından daha cəzbedici idilər. Onların tavanları qövs formasında inşa olunmuşdu. Hamamların ilk giriçcəyində çarhovuz, ortasında isə su axan **1,5 metr həcmində qüllə var idi**. *Hamamların hamısı şirin su ilə təmin olunurdu. Həftənin müəyyən günləri hamamlar qadınlar üçün, müəyyən günləri isə kişilər üçün xidmət göstərirdilər*. Sahibkar hamamların təmizliyinə, müştərilərə göstərilən xidmətin keyfiyyətinə xüsusi diqqət yetirildilər.

Qarabağ xanlığı dövründə inşa olunan tarixi abidələr kimi qalanın hamamları da 1920-ci ildən sonra xarabalığa çevrildi. Bazar başı deyilən ərazidə yerləşən hamam XX əsrin 50-ci illərinin sonunda dağıldı. Hamamın üst tərəfində yerləşən yaşayış binalarını söküb, yerində dörd mərtəbəli bina tikilməsi nəzərdə tutulurdu. Köhnə binaların məhv edilməsi Şuşanın müasir qaydada yenidən qurulması şüarı altında aparılırdı. Hamamın tavanı çətinliklə dağdırıldı. Yaxşı yadımdadır, hamamın tavanını sökən ustalardan biri ağlaya-ağlaya deyirdi ki, gələcəkdə hamamı sökənlərə lənatlar yağıdırsalar, deyərsiniz ki, biz buna razı deyildik. Belə bir tarixi abidəni dağıtmaq cinayətdir. Yeni binanın tikiləcəyi ərazidə sökülen evlərin qalıqlarını hamamın içini tökdükdən sonra onu basdırıldılar. Yeni yaşayış binası tikilib qurtardıqdan sonra, hamamın yerləşdiyi ərazi asfaltla örtüldü. Ətrafında isə sakınlər öz maşınları üçün qaraj inşa etdirdilər...

XX əsrin 80-ci illərində hamam zibillikdən təmizləndi. Aparılan təmizlik və bərpa işləri zamanı, hamamin hovuzundakı bulaqdan suyun axması hamının təəccübünə səbəb oldu.

XIX əsrin ortalarının tarixi memarlıq abidəsi olan hamam bərpa olundu. Amma əvvəlkindən əsər-əlamət yox idi...

Şuşa qalasında on karvansaray olmuşdu. Qalaya kənar-dan gələn tacirlər həmin karvansaraylarda yerləşərdilər. Gə-tirdikləri müxtəlif məhsulları, geyim əşyalarını və sairə məi-şət əşyalarını Şuşa bazarında satdıqdan sonra öz vətənlərinə qayıdardılar. Orta əsrlər dövründə Şuşa tacirləri İran, İraq, Türkiyə və digər şərq ölkələri ilə ticarət əlaqəsi saxlayırdılar. Eyni zamanda da həmin ölkələrin tacirləri də Şuşaya ticarət gələrdilər. Bu ticarət əlaqələri **1828-ci il Gülüstan sülhünə qədər davam etmişdir.**

Axşam çıraqlar yandıqdan sonra qalanın qapıları bağlanır və şəhərə giriş və çıxış olmazdı. Bu o dövrün qaydası idi.

ŞUŞANIN KARVANSARALARI BUNLAR IDI:

HAZI MƏHƏRRƏMİN KARVANSARASI - Şuşada tikilmiş ilk karvansara. On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyin oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar mə-hərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxla-yır, imam ehsani verirdilər.

Hacı Məhərrəm Kərbəlayı Hüseyin oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bər-pa etdirib birlikdə işlətmişlər.

HACI ƏMİRASLAN BƏYİN KARVANSARASI - Qalanın yuxarı hissəsində, şəhər meydanının qərb tərəfində - "Şeytan Bazar"da idi. On doqquzuncu əsrin ilk illərində Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy Məhəmməd bəy oğlu (Mir Möhsün Nəvvabın ana babası) tərəfindən tikilmişdi. Karvansara sahibinin vəfatından sonra kürəkənləri Hacı Mir Əhməd ağa Mir Fəsəh ağa oğlu və Mirzə Qasim bəy Məşədi Həsən ağa oğlu karvansaranı Məşədi Hüseyn Mir Səyyaf oğluna satmışdır.

ÜĞURLU BƏYİN KARVANSARASI - şəhərin aşağı tərəfində, Aşağı Bazar deyilən ərazidə yerləşirdi. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin naibi, iri mülkədar Üğurlu bəy Cavanşir inşa etdirmişdi.

Üğurlu bəyin vəfatından sonra karvansaranı oğlanları - polkovnik Fərəculla bəy, mayor Rəhim bəy, İbrahim bəy və birinci dərəcəli zabit rütbəsinə layiq görülən Həsən bəy şəriki işlətmışlar.

MİR SƏYYAF OĞLUNUN KARVANSARASI - Şuşanın "Şeytan Bazar" hissəsində mehmanxana tipli ikimərtəbəli karvansara. On doqquzuncu əsrin ikinci yarısında (1888-1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra söküb, yerində təzəsini tikdirmiş və xalq arasında "Mir Səyyaf oğlunun karvansarası" kimi tənmişdir. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şəriki işlətməyə başlamışlar. Iştir böyüklüyünə, istərsə də memarlıq gözəlliyyinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. Birinci mərtəbədə iyirmiyə qədər dəlləkxana, çəkməçi, dərzi, sərac, papaqçı, nalbənd və sair dükənlər, bir neçə ticarət dükəni, dini ayinləri icra etmək üçün məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının din-

cəlməsi üçün iyirmi beş otaq vardı. Karyansarada təkcə Qaf-qazın şəhərlərindən yox, həm də İran, İraq, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gelən tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi.

Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdır. Vəqfnamənin mətni dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarlıq surətdə həkk olunmuşdur:

"Yuxarıda:- Bismillahi ərrəhmani ərrəhim. Məşədi Mir Səyyafın oğlu, cənab müstətab (böyük hörmət sahibi) Məşədi Seyid Hüseyin aşağıda göstərilən əmlak və dükənlərini özünün tikdirdiyi Əqsa məscidinə vəqf edir (bağışlayır).

Əvvəla, Böyük meydanın qərb tərəfində yerləşən karvansaranın hamısını. Sonra ona tabe olan və birləşən daxildəki hücrələri və əlavələri.

Sağ tərəfdə: - Ordakı yuxarı və aşağı mərtəbə, qarşidakı karvansaranın xaricindəki dükənlər, şimalda vəqə olan dörd dükən, Hacı Sadıq oğlu Bağırin şərik olduğu on beş dükənin yarısı, şimal tərəfdəki üç qəssab dükəni, karvansara və dükənləri ilə birlikdə hamısı Əqsa məscidinə şəri vəqf edilir.

Ortada: - Mütəvəllilərə (nəzarətçilərə) tapşırıq və xərcləmə qanunları. Əmlakdan gələn mədaxili - gəliri üç hissəyə ayırmak lazımdır. Həmişə cərəyanda (dövriyyədə) olan birinci qismi, Allah eləməmiş, Əqsa Hüseyniyyə məscidi xərab olarsa, təmirinə xərc edilsin. İki qalan hissədən yüz manat mütəvəllilərin (başçıların) illik maaşına ayrılsın. İldə əlli manat da hər gün Hüseyniyyə məscidində camaat namazı qılan mollaya verilsin. Bir nəfər azançı və bir nəfər mücavirə (baxıcıya) ildə qırx manat.

Hər il məhərrəm ayında mərsiyə oxuyan mollaya iyirmi beş manat. Hər məhəlləyə ildə beş put qara neft və üç manat

nəqd. İldə üç nəfər piyada zəvvvara və dəfninə ehtiyac görü-lən yoxsul ölənlərin dəfninə 15-20 manat. Bahalıq illərində şəhər fağırlarına buğda, un və ya çörək almaq üçün üç yüz manat. Vəqf edənin dörd baş ailəsi üçün nəsilbənəsil (ömür-lük) 530 manat.

Yenə də vəqf edənin Məkkəyə getməsi və başqa xərcləri üçün 500-dən 700-dək. Bunları ayırdıqdan sonra nə qalarsa, hər həftənin cümə axşamı otuz fağırin hərəsinə üç manat.

Solda: -Hər il məhərrəm ayının birinci ongünülüyündə tək-yələrdə su gətirmək, körpü salmaq, Qasım otağı bəzəmək, heydəri nəzir, ərəb dəstəsi düzəltmək və səkkiz girvənkə qənd almaq üçün hər birinə üç manat, Qarabağ camaatının müdaxiləsi - məsləhəti ilə mövqufat işlərini görmək, əmlakı qoruyub-hifz etmək üçün nə qədər diridir, vəqf edənin iştirakı ilə xərclər edilsin.

Şəri vəqfin qaydaları yerinə yetirildi".

MURAD BƏYİN KARVANSARASI - On doqquzuncu əsrin əvvəllərində vaxtile Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin qatırçısı olmuş Murad bəy Seyid Veli oğlu tərəfindən tikilmiş və onun adı ilə adlandırılmışdır. Sahibinin vəfatından sonra karvansaranı onun ikinci oğlu Nuru bəy işlətmışdır və onun ölümündən sonra oğlanları Hacı Büyük bəy və Hacı İsgəndər bəy karvansaranı əsaslı surətdə bərpa etdirib, uzun illər şəriklə işlətmışlar. Murad bəyin karvansarası ötən əsrin iyirminci illərinə qədər mövcud olmuşdur.

HACI HÜSEYNİN KARVANSARASI - Xoca Mərcanlı məhəlləsində idi. On doqquzuncu əsrin ikinci yarısında Qarabağın çox dövlətli və varlı tacirlərindən biri, şəhərdə onlarca dükən sahibi olan, "Sail" təxəllüslü şair Hacı Hüseyn Mir Səyyaf oğlu Hüseynzadə tikdirmişdi. Bu karvansaranın ömrü az olmuş, çox vaxt boş qaldığından bağlanmış və şəhərin tari-xindən birdəfəlik silinmişdir.

GÖVHƏR AĞANIN KARVANSARASI - On doqquzuncu əsrin ikinci yarısında Qarabağ hakimi İbrahim-xəlil xan Cavanşirin qızı Gövhər ağa tərəfindən inşa olunmuşdur. Onun vəfatından sonra karvansara bacısı oğlu Süleyman xana, onun ölümündən sonra isə oğlu Həsən ağaya qalmışdır.

Həsən ağa karvansaranı bərpa etmiş, lakin çox çəkmədən karvansa yanmış və xaraba qalmışdı.

HACI ABBAS BƏYİN KARVANSARASI - On doqquzuncu əsrin ortalarında inşa edilmiş və sahibinin adı ilə adlandırılmışdır. Azərbaycanda Sovet hakimiyyətinin ilk illərinə qədər fəaliyyət göstərmişdir.

CAVAD AĞANIN KARVANSARASI - On doqquzuncu əsrin sonlarında general-major Cəfərqulu xan Cavanşirin nəvəsi Cavad ağa Hidayət ağa oğlu (1852-1930) tərəfindən tikilmişdir.

Cavad ağanın karvansarası - iyirminci yüzilliyin otuzuncu illərinə qədər işləmişdir.

XANLIQ MUXTARIN KARVANSARASI - On doqquzuncu yüzilliyin son illərində Qarabağın sayılıb seçilən igit kişilərindən biri olan Xanlıq Muxtar tərəfindən tikilmişdir. Karvansara 1920-ci ilə qədər fəaliyyət göstərmişdir.

Şuşanın mərkəzi hissəsi *Yuxarı Şeytana Bazar adlanurdu*. Küçənin hər iki hissəsi həcmə iri, hamar saf daşlarla döşənilmişdir. *Meydan bulağından sonrakı ərazi isə Aşağı Şeytana Bazarı əhatə edirdi*. Səkilərin daş döşəmələri ətrafa gözlilik bəxş edirdi. *Bazar Başından meydana kimi gedən küçənin hər iki tərəfində köçə ağacları əkilmışdı*. Yaz aylarında çıxək açan ağaclar ətrafa xoş iy yayırıldı. Etiraf edim ki, XX əsrin 60-ci illərinə kimi ağaclara qayğı göstərilirdi. Küçəyə asfalt örtüyü salarkən həmin ağacları məhv etdilər. Əvvəzində küçəyə Sibir şam ağaclarını əkdirdilər...

Şuşanın mədəni həyatında hamamların böyük əhəmiyyəti olmuşdur. Şuşa da inşa olunmuş hamamların tarixi **XVIII əsrin ikinci yarısından başlayır**. Şuşa hamamları haqqında məlumatları **Qarabağ salnamələrindən birinin-“ƏHVALATI-QARABAĞ” əsərinin müəllifi Məhəmməd Baharlı vermişdir.**

Lakin tarixçi həmin hamamların harada və nə vaxt inşa olunmasının dəqiq tarixini və yerini göstərməmişdir. M.Baharlı **Şuşa şəhərində 18 hamamın olduğunu qeyd edir.**

HƏMIN HAMAMLAR BUNLARDIR:

Şuşada ilk hamamı Qarabağ xanı İbrahimxəlil xanın əmisi Oğlu Əbdüssəməd bəy inşa etdirmişdir. Şuşanın ulu sakinlərinin məlumatına görə bu hamam Şuşa şəhərinin tarixi ilə (1750-ci il) bağlıdır. Əbdüssəməd bəy İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın sarayına girov verilmişdir. O, sarayda olan haqsızlıqlara dözməyərək oradan qaçarkən yolda öldürülmüşdür. İbrahimxəlil xanın əmisi *Behbudəli bəyin oğlu Əbdüssəməd bəy Qarabağ xanlığının tarixinin özünəməxsus xidmət göstərmişdir.*

İkinci hamamı - Uğurlu bəy inşa etdirmişdir. Hamam *Aşağı Bazarın* yaxınlığında yerləşirdi. Hamam **XIX əsrin əvvəllərində inşa olunmuşdur.** Hamam **XX əsrin əvvəllərinə kimi fəaliyyət göstərmişdir.** Sonralar baxımsızlıq ucbatın-dan sıradan çıxmışdır.

Üçüncü hamam - Qazi Mirzəli tərəfindən inşa edilmişdir. Hamam **XIX əsrin sonuna kimi işləmiş, sonralar fəaliyyətini dayandırılmışdır.** Ağa Mirzə Əli Qazi dünyasını dəyişdikdən sonra onun oğlanları - *Mirzə Əbdülqasim, Mirzə Haqverdi və Yusif bəy Haqverdilər hamamı birlikdə işlətmişlər.* Bu şəri-

lik qısa müddət davam etmişdir. Ağa Mirzə Əli Şuşa şəhərinin baş qazisi idi. Hamam Şuşanın *Aşağı Meydan adlanan ərazisində yerləşirdi*.

Dördüncü hamam - Şuşanın ən varlı və hörmətli şəxslərindən biri olan Hacı Saleh tərəfindən inşa edilmişdir. Hacı Saleh Baharlı 1795-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Hamam *XIX əsrin* sonuna kimi Şuşa camaatının xidmətində olmuşdur. Hacı Saleh Baharlının vəfatından sonra hamamı oğlanları - *Məhəmmədhəsən və Hacı qardaşları işlətmışlar.* *XIX ərin sonu - XX əsrin əvvəllərində* hamam fəaliyyətini dayandırmışdır.

Beşinci hamam - Əli bəy Tanrıverdi oğlu Fuladov tərəfin dən Şuşada inşa etdirilmişdir. O, Qarabağın iqtisadi həyatında mühüm işlər görmüş, *birinci zabit dərəcəsi almışdır.* Əli bəy Fuladov *Qasım bəy Zakirin kürəkəni idi.* Hamam Əli bəy Fuladovun vəfatından sonra onun oğlanları tərəfindən idarə olunmuşdur. Lakin hamam baxımsızlıq ucbatından sonralar - *XX əsrin əvvəllərində sıradan çıxmışdır.*

Altıncı hamam - Şuşanın varlı adamlarından olan Rüstəm bəy Qasım bəy oğlu Cavanşir tərəfindən XIX əsrin ortalarında inşa edilmişdir. Hamam təxminən otuz il fəaliyyət göstərmişdir.

Yedinci hamam - Bəhmən Mirzə Qacar tərəfindən inşa edilmişdir. Hamam şahzadənin Şuşadakı saray malikanəsinə daxil idi. Hamam yalnız şahzadə Bəhmən Mirzənin ailəsinə və xidmətçilərinə məxsus idi. *1884-cü ildə* Bəhmən Mirzə dünyasını dəyişdikdən *bir ay sonra hamam fəaliyyətini dayandırdı.* Sonralar, *XX əsrin 30-40-ci illərində* həmin hamam bərpa olunaraq Şuşaya gələn istirahətçilərin istifadəsinə verilmişdir.

Səkkizinci və doqquzuncu hamamlar - Məşədi Qulu xanın qızı tərəfindən iki nəfərlə şərīkli inşa etdirilmişdir. Hər

iki hamam təxminən 20-30 il fəaliyyət göstərmiş və sonralar uçub dağılmışdır.

Onuncu və onbirinci hamamlar - Hacı Rzaqulu bəy Ağakışi bəy oğlu Şəmsibəyovun Xan qızı Xurşudbanu bəyimlə Merdinli məhəlləsində şərifikasi inşa etdirdikləri hamamlardır. Hamamların biri kişilər üçün, biri isə qadınlar üçün idi. Hər iki hamam **XIX əsrin 60-ci illərində inşa edilmiş** və həmin əsrin sonuna kimi şuşalların xidmətində olmuşdur.

On ikinci və on üçüncü hamamlar-Ağakışi adlı bir nəfərin adı ilə bağlıdır. Hər iki hamam XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmiş, sonralar sıradan çıxmışlar. Hamamların biri kişilər və biri isə qadınlar üçün idi.

On dördüncü hamam Şuşanın varlı adamlarından biri olan Hacı Əbdürrəhim tərəfindən inşa etdirilmişdir. Hamam XIX əsrin 60-ci illərində inşa olunmuş və həmin əsrin sonuna kimi fəaliyyət göstərmişdir.

On beşinci hamamı - Xeyrənsə xanımın inşa etdirdiyi hamamdır. Xeyrənsə xanım Şuşada xeyriyyəçi kimi tanınırdı. O, hamamı **XIX əvrələrində inşa etdirmişdir.** Əl suyu ilə işləyən hamam **XX əsrin** ilk on illiyinə qədər fəaliyyət göstərmişdir.

On altinci hamam - Şahbaz adı bir nəfər tərəfindən Şuşa-lı inşa edilmişdir. Hamam *Cıdır düzünə* gedən yolun üzərində inşa edilmişdir. Hamamın suyu dərəyə axırdı. *Dərəyə Şahbaz dərəsi deyilirdi.*

Şuşanın ən yadda qalan, memarlıq cəhətdən başqalarından köklü surətdə fərqlənən *şirin su hamamı idi.* *Sayca on yedinci olan hamam Merdinli məhəlləsində Bazar Başında inşa edilmişdir.* *Şirin su hamamı 1878-1880-ci illərdə Xan qızı Xurşudbanu Natəvan tərəfindən inşa etdirilmişdir.* Hamamın layihəsini görkəmli memar *Kərbəlayi Səfixan Qarabağı vermişdir.* Hamam həftənin tək günlərində kişilərə, cüt gün-

lərində qadınlara xidmət edirdi. Hamam Xan qızı Natəvanın 1873-cü ildə Şuşaya çekdirdiyi içməli su ilə işləyirdi. *Şuşalılar ona görə də bu hamamı “ŞİRİN SU” hamamı adlandırırlar.* Müəllif bu hamam haqqında yuxarıda ətraflı məlumat vermişdir. *Hamam Qala camaatına xan qızı Natavan tərəfindən əvəz olunmaz hədiyyə idi.*

Hamam 1992-ci ilə kimi, yəni Şuşa erməni faşistlərinin işğalı gününə kimi fəaliyyət göstərmişdir.

On səkkizinci hamam - Şuşada yerləşən rus ordusunu və onların başçılarının ailələri üçün inşa edilmişdir. Bu hamam şəhərdən kənar ərazidə yerləşirdi.

Şuşa qalası Qarabağın mərkəzi kimi iqtisadi cəhətdən də zəngin olmuşdur. Xanlığın kustar sənaye mərkəzi olan Şuşada yüzlərlə sənətkar yaşayırıdı. Onların müxtəlif küstar emalatxanaları var idi. Əmək alətləri, texnologiyalar inkişaf etdikcə qalada *əmtəə-pul münasibətləri inkişaf edirdi. Şuşa dün-ya bazarlarına daxil olurdu. Şuşada əllə toxunan xalçalar dünya bazarlarında şöhrət qazanmışdı.* Xalçalar dünya bazarlarında olan tələbata və sıfarişlərə görə toxunurdu.

Orta əsrlər Şuşasında sənətkarlığın nadir sahələri - *toxu-culuq, zərgərlik, papaqcılıq, dabbaqlıq, bəzək əşyaları, du-lusçuluq, dərzilik, qalayçılıq, xalçaçılıq, dəmirçilik, boyaq maddələrinin istehsalı, dən üyütmək üçün su ilə işləyən də-yirmanlara dəyirmi daşların hazırlanması, keçəcilik, nəq-qışlıq, misgərlik və yüzlərlə sənət peşələri var idi.* Orta əsr-lərdə Yaxın və orta Şərqiş şəhərlərində olduğu kimi Şuşa sə-nətkarları da, peşələr üzrə birliklərdə - *ƏSNAFLARDA bir-ləşirdilər. Əsnaf ərəb sözü olub cəm, birləşməni bildirir.* Şuşada əsnafların fəaliyyətini tənzimləyən ümumi qaydalar var idi. Sənətkarlıq sahələrinin təhlilindən belə bir nəticəyə gəlmək olar ki, Şuşada 2 minə qədər sənətkar olmuşdur. *Şu-şa sənətkarları barit da istehsal edə bilirdilər.*

Məhəllə bulaqları Şuşalıları içməli su ilə təmin edirdi. Büttün məhəllə bulaqları bir-birinə bənzeyirdi. Şəhər əhalisi təsərrüfat işlərində əsasən quyu və kəhriz sularından istifadə edirdilər. Yaşayış binalarının həyətlərində içərisi suvaqla örtülü olan su ambarları vardı. Bu ambarlar yağış suları ilə doldurulurdu. Ambar suları da əsasən məişət işlərində istifadə olunurdu.

1753-cü ildən etibarən Qarabağın mərkəzinə çevrilən Şuşa qalasında əhalinin də sayı durmadan artırdı. Onu da deyim ki, *Pənahabadın ilk sakinləri Bayat qalasından köçürülüb gətirilən azərbaycanlı türklər idi*. Qalada Azərbaycan türklərindən başqa heç bir etnosun nümayəndəsi olmamışdır. Bunu qalada mövcud olan məhəllələrin adları - *Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli, Saatlı, Köçərli, Xoca Mərcanlı, Çuxur məhəllə, Qurdalar, Çölqara, Qazançalı adları* bir daha sübut edir.

Rus işğalı ilə əlaqədar olaraq **1805-ci ildən** başlayaraq Şuşa şəhərində əhalinin sayı azalmağa başladı. Rusiya-İran müharibələri də bu sahədə az rol oynamamışdır.

Açıq demək lazımdır ki, Şuşa şəhərində xanlıq illərində və onun ləğvindən sonra şəhərin azərbaycanlılarının dəqiq say tərkibi əldə yoxdur. Lakin onu deyim ki, **1941-1945-ci** illər Böyük Vətən müharibəsi dövründə Şuşa şəhərində erməni ünsürü yox dərəcəsində idi. **1950-ci** ildə Şuşada cəmi üç erməni ailəsinin yaşadığı yadımdadır. Onlardan biri dəllək, biri bənna, biri isə düləgər ailəsi idi.

XX əsrin 50-ci illərinin ortalarından başlayaraq erməni ünsürlərinin Şuşaya köçürülüb gətirilməsi başlandı. Bunlar əsasən *bənnalar, düləgərlər, küçə süpürənlər, yüksək daşıyanlar, müxtəlif "peşə" sahibləri idilər*. **1992-ci il may ayının 8-ə kimi** Şuşa şəhərində 250-300 nəfər qədər erməni ünsürü yaşayırdı. Yuxarıda dediyim kimi şuşalılar tarixi baxımdan

düzgün olaraq nəinki bütün Qarabağda, o cümlədn də Şuşa şəhərində özlərinə siğinacaq tapan bir ovuc erməni ünsürüünü qaxtaqan, yəni qaçqın adlandırdılar.

Erməni azlığı sənədlərdə də özünü əks etdirirdi. Mən **1968-1972-ci illərdə Şuşa Rayon Təhsil Şöbəsində baş aparıcı məsləhətçi vəzifəsində işləyirdim**. Şuşa şəhərində erməni ünsürləri üçün orta məktəb təşkil olunmuşdur. Hesabat sənədlərində **25-30** nəfər şagirdin sayı göstərilirdi. Onların müəyyən qismi qarışq (erməni-rus) ailələrinin uşaqları idi.

1988-ci ildə Şuşada 17 minə qədər əhali yaşayırıdı. Yuxarıda qeyd etdiyim kimi onlardan 250-300 nəfəri erməni ünsürü idи. **Bu rəqəm az da ola bilər.**

2015-ci il yanvar ayının 1-ə olan məlumatə əsasən Şuşa rayonunun əhalisinin sayı 32055 nəfər olmuşdur. Onlardan 23426 nəfəri şəhər əhalisidir. Rəqəmdən göründüyü kimi 1992-ci ildən sonra Şuşa şəhərinin əhalisi say etibarilə xeyli artmışdır.

Xanlıq dövründə Şuşada mədrəsələr və mollaxanalar fəaliyyət göstərirdilər. Mədrəsələr əsasən məscidlərin nəzdində təşkil olunmuşdu. Mollaxanalar şəxsi evlərin nəzdində idi. Qeyd olunan təhsil müəssisələrində şəriət dərsləri tədris olunurdu. Tələbələr ərəb və fars dillərini öyrənirdilər. mədrəsə və mollaxanaları qurtaranlar yüksək biliklərə yiyələnirdilər. Qarabağ xanı İbrahimxəlil xan tərəfindən Yuxarı Gövhər ağa məscidi nəzdində açılan mədrəsə XIX əsrin 60-cı illərinə qədər fəaliyyət göstərmişdir.

Rusiya imperiyası **1829-cu il avqust ayının 2-də Zaqqafqaziyada dövlət məktəblərinin təşkili haqqında Nizamnamə təsdiq etdi**.

1830-cu ildə Şuşa qəza məktəbi açıldı. Məktəbdə şəriət dərsləri ilə yanaşı dünyəvi elmlər də tədris olunurdu. İmpe-

riya özünə sədaqətli olan kadrlar hazırlamağı ön plana qo-yurdu. Qəza məktəbində dərslər rus dilində tədris olunurdu.

1847-ci ildə Şuşa qəza məktəbi şəhər məktəbinə çevrildi. Bu məktəbi qurtaranlar, 1879-cu ildə Zaqafqaziya (Qori) müəllimlər seminariyasının nəzdində açılmış Azərbaycan şöbəsinin ilk məzunları olmuşlar.

Şuşa 170 il Qarabağ xanlığının və Qarabağımızın mərkəzi şəhəri olmuşdur. Bu illərin 69 ili xanlığın, 101 ili isə sonrakı dövrləri əhatə edir. Tarix Şuşa qalasını həmin dövrlərdə də dəfələrlə çətin sinaqlara çəkmişdir. Qala bu sinaqlardan da şərəflə çıxmışdır.

Şuşa elm, mədəniyyət, ədəbiyyat, incəsənət sahələrində də böyük uğurlar qazanmışdır. Xanlıq dövründə və onun ləgvindən sonrakı dövrdə *bu sahələrdə* böyük uğurlar qazanılmışdır. Xanlıq dövründə və onun ləgvindən sonra da Şuşada *görkəmli şəxsiyyətlər yetişmişdir. XIX əsrin ikinci yarısında Şuşada təşkil olunan və dövrün yüksək intellektual təbəqəsi ni özündə birləşdirən, yerli ziyahıların iştirak etdiyi ədəbi məclislərin qalanın mədəni həyatında xüsusi yeri olmuşdur.*

1864-cü ildə *Xan qızı Xurşudbanu Nətəvanın* yaratdığı “Məclisi üns” ədəbi məclisinin Şuşanın mədəni həyatında xüsusi yeri vardı. “Məclisi-üns”ün birləşdirdiyi şairlər *XIX əsrin ikinci yarısının Qarabağ ədəbi mühitində tanılmış şairləri idi. Xan qızının vəfatından (1897) sonra məclis fəaliyyətini dayandırılmışdır.*

Şuşada təşkil olunan məclisin biri də, 1872-ci ildə M.M.Nəvvab tərəfindən yaradılan “Məclisi-fərəmuşan” idi. Məclis 1910-cu ilə kimi fəaliyyət göstərmişdir.

Şuşa şəhəri Sovet hakimiyyəti illərində uğurlarla yanaşı təqiblərə də məruz qalmışdır. Amma qürurunu itirməmişdir.

Şuşa tarixi boyu erməni ünsürləri üçün göz dağı olmuşdur. 1992-ci il may ayının 8-də Rusiya Federasiyasının Xankən-

dində yerləşən 366-ci alayının iştirakı və hərtərəfli köməyi ilə erməni faşistləri Şuşa qalasını işğal edə bildilər.

Şuşa uğrunda aparılan döyüslərdə qüvvələr qeyri-bərabər idi. Təpədən dırnağa kimi müasir silahlarla - *toplарla, tanklarla, raketlərlə silahlanan birləşmiş erməni-rus qüvvələri* ilə yalnız könüllü özünümüdafiə qüvvələri mübarizə aparırdılar.

Şuşanın bu ağır günlərində Azərbaycanın o zamankı “*rəhbərləri*” *Şuşaya heç bir köməklik göstərmədi...*

Şuşa uğrunda aparılan qanlı döyüslərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir götürüldü.

Öz amansızlığı ilə fərqlənən erməni *vandalları* Şuşanı işğal etdikdən sonra minlərlə *incəsənat nümunələri olan muzeyləri talan etdilər. 700-dən çox tarix-mədəniyyət abidələrinə daşıtdılar, müqəddəs ocaqları, məscidləri təhqir etdilər. Saysız-hesabsız nadir əlyazma nümunələrini, təhsil, sahiyyə müəssisələrini, kitabxana və digər tarixi yerləri xarabazara çevirdilər.*

23 ildir ki, Şuşa erməni faşistlərinin işğalı altında inlayır. Gözü yolda, qulağı səsdədir. Sakinlərini gözləyir. Bu intizar tezliklə sona yetəcək. Mütləq həmin gün tezliklə gələcək.

Qələbə günümüz günü-gündən yaxınlaşır. Azərbaycan dövləti siyasi, iqtisadi və hərbi cəhətdən durmadan qüvvətlənir. Bunu düşmənlərimiz də yaxşı hiss edirlər.

Şanlı Azərbaycan Silahlı qüvvələri düşməni hər an məhv etməyə hazırlıdır. Ordumuz və ehtiyatda olan hərbiçilərimiz çox hörmətli, *Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.*

Qoy erməni ünsürləri və onların himayədarları bilsinlər ki, tarixi torpaqlarımızda, qeyri-qanuni erməni dövləti yaradılmışdır. Bu oyuncaq dövlət *Qərbi Azərbaycan torpaqlarında,*

İrəvan xanlığı ərazisində yaranan “Ermənistən deyilən” oyuncaq qurumdur.

Erməni ünsürləri bilsinlər ki, torpaqlarımızda ikinci “erməni dövləti” yaradılmasına yol verilməyəcəkdir.

Şuşa Salnaməsini burada bitirmək istərdim. Salnamə bildiklərim, gördüklərim, eşitdiklərim əsasında qələmə alınmışdır.

“SALNAMƏ” geniş oxucu kütləsi və **ŞUŞASEVƏNLƏRƏ hədiyyədir.** Salnaməyə əlavə edilən materiallar onun *məzmununun və elmi dəyərlərinin zənginləşməsinə böyük təsir göstərəcəkdir. İnşallah!*

ÜZEYİR HACİBƏYOV ÜMUMBƏŞƏRİ DAHİDİR

Səməd Vurğun Üzeyir Hacıbəyova həsr etdiyi şerlərinin birində deyir:

**Qartal kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.**

Üzeyir Hacıbəyov müqəddəs bir ölkənin - Azərbaycanın övladıdır, şərəfidir, şöhrətidir! Bəstəkarın musiqi aləmi musiqi təfəkkürümüzdə yenilik yaradır, ona böyük mənəvi qida verir, milli musiqi kadrlarının tərbiyə olunmasında, yetişdirilməsində əvəzsiz yer tutur. Azərbaycan milli musiqisinin inkişafı Üzeyir Hacıbəyovun müqəddəs adı, əməlləri və yaradıcılığı ilə sıx bağlıdır. O, yaxşı bilirdi ki, hər bir musiqi əsəri milliliklə qidalanmalıdır. Onun polisemantika musiqi metodu indi də musiqişunaslar tərəfindən maraqla öyrənilir. Musiqi sözlərinin, anlayışlarının, musiqi dünyası ilə məşğul olanların sosial dünyagörüşlərinin rekonstruksiyasında bu metodun perspektivi, respublikamızda yazılan musiqi əsərlərində, monografiyalarda təsiri əvəzolunmazdır.

Əlbəttə, dəhilər heç vaxt müzakirə olunmurlar, onlar yalnız öyrənilirlər. Bu, həyatın fəlsəfi məktəbidir. Üzeyir Hacıbəyovun bütün əsərlərində öz fikri və baxışları əsas yer tutur. Əsas odur ki, millilik onun musiqi dünyasının özəyini təşkil edir. Milli elmi əsaslar üzərində işıq üzü görən bütün əsərlərində Üzeyir bəy millilik probleminə yiyələnə bilmışdır. Bu isə onun vətəninə, xalqına, el-obasına ürəkdən bağlılığına sübutdur. Elə ona görə də həmin əsərlər ölməzlik hüququ qa-

zanmışlar. Bəstəkarın musiqi aləmi ümumbəşərililiyi özündə ehtiva edir, çünki bu musiqi bütün xalqlar tərəfindən dərk olunur, başa düşülür, sevılır və qəbul edilir.

Üzeyir Hacıbəyovun musiqi dünyası ilə dünya musiqi aləmi arasında süjet paralellərinin olmasını xüsusilə vurgulamaq lazımdır. Bu barədə musiqi və incəsənət sahələrinə həsr edilmiş əsərlərdə istənilən qədər məlumat var. O, musiqi və milli operalarında türk dünyasına yeni ruh və nəfəs gətirmişdir, bu sahədə yeni cığır açmışdır. Bu müqəddəs yaradıcılıq bütün dünyani heyrətə salmışdır. Budur Üzeyir Hacıbəyov dahiliyi!

İlahi təsirə malik olan Üzeyir Hacıbəyov qələminin ümumbəşəri məhsulu olan milli musiqimiz, operalarımız səmadan bizə bəxş olunmuş nemətdir, müqəddəsdir. Elə bir mənəvi nemətdir ki, ona toxunmaq olmaz. Yalnız ona səcdə etmək, müqəddəsləşdirmək lazımdır.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşada dünyaya göz açmışdır. O, geniş erudisi yaya malik görkəmli bəstəkar, musiqişünas-alim, jurnalist, dramaturq, müəllim və ictimai xadim kimi ad qazanmışdır. Müasir Azərbaycan peşəkar milli musiqisinin və milli operasının banisi Üzeyir Hacıbəyov Sovet hakimiyəti illərində bir çox dövlət mükafatlarına layiq görülmüşdür. 1938-ci ildən 1948-ci ilə kimi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru vəzifələrində çalışmışdır. **1945-ci il yanvar ayının 23-də Azərbaycan SSR Elmlər Akademiyası təşkil ediləndə akademiyaya seçilən on altı nəfər akademikdən biri də o idi.**

Doğulduğu Şuşa şəhərinin mədəni mühiti Üzeyir Hacıbəyovun hərtərəfli inkişafına böyük təsir göstərmişdir. İlk təhsilini rus-tatar məktəbində almış, Şuşanın zəngin musiqi mü-

hiti onun taleyinə yaşıl işıq salmışdır. İlk musiqi müəllimi dəyisi *Ağalar bəy Əliverdibəyov olmuşdur*.

Şuşada təşkil edilən musiqi məclisləri və tamaşalar onun musiqiyə olan marağına güclü təsir göstərirdi. Üzeyir Hacıbəyov *1897-ci* ildə Əbdürəhim bəy Haqverdiyevin rəhbərliyi ilə tamaşaşa qoyulmuş “*Məcnun Leylinin məzəri üstündə*” səhnəciyində Üzeyir də iştirak etmişdir. Həmin vaxtdan onu narahat edən düşüncə tədricən həqiqətə çevrilməyə başlamışdı.

*1904-cü ildə Zaqqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Üzeyir Hacıbəyov Bakıya gəlmiş, “Səadət” məktəbində müəllimlik etmişdir. Eyni zamanda o, “Kaspi”, “Həyat”, “Irşad”, “Tərəqqi”, “İqbəl”, “Həqiqət”, “Yeni iqbal” qəzetləri və “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Özünün musiqi yaradıcılığına Şuşada başlayan Üzeyir Hacıbəyov Şərqiň ilk operası “Leyli və Məcnun”u yazmış və əsər *1908-ci* il yanvarın *12-də* Bakıda tamaşaşa qoyulmuşdur. Bu, nəinki Azərbaycanın, eyni zamanda Şərqiň ilk opera nümunəsi idi. Belə bir operanı yalnız Üzeyir bəy kimi əvəz olunmaz şəxsiyyət ərsəyə gətirə bilərdi. O, sosial-məişət mövzularında “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” operalarını yazmışdır. “Arşın mal alan” ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və digər dillərə tərcümə olunmuş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxareşt və digər şəhərlərdə tamaşaşa qoymulmuşdur.*

Üzeyir Hacıbəyov “Koroğlu” operası ilə milli opera sənətimizin şah əsərini yaratmışdır. Opera Azərbaycan milli musiqisinin yeni inkişaf mərhələsini müəyyənləşdirmişdir. Bir sözlə, o, xalqımızın qəhrəmanlıq ruhunu özündə əks etdirən bir sənət əsəri yaratmışdır. Operada ən böyük yenilik ondan ibarətdir ki, bəstəkar aşiq musiqisinə də geniş yer vermişdir.

Simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng və daha əzəmətli səslənməsini təmin etmişdir. Operanın uvertürası buna parlaq misaldır.

Böyük Vətən müharibəsi illərində Üzeyir Hacıbəyov olduqca səmərəli fəaliyyət göstərmişdir. Vətənpərvərlik mövzusunda yazdığı mahniları ilə əsgərlərimizin qələbəyə inam ruhunun yüksəldilməsinə böyük təsir göstərmişdir.

Vokal musiqisi sahəsində Üzeyir Hacıbəyovun xidmətləri də böyükdür. Nizaminin 800 illiyi münasibətilə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romansları yaradıcılığında özü-nəməxsus yer tutur. Əsər indi də musiqisevərlərin ən çox dillədikləri romanslardır. Onların ən mahir ifaçısı isə Bülbüldür. Bu romansların hazırda ən yaxşı ifaçısı isə gənc müğənni, şuşalı **Anar Hüseynov**dur.

Müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi də Üzeyir Hacıbəyova məxsusdur.

Bəstəkarın musiqi sahəsində ən böyük xidmətlərindən biri də Şərq və Qərb musiqi sistemlərinin vəhdətini yaratmasıdır. Bununla da o, bu sahədə mövcud olan fikir ayrılığına son qoymuşdur.

Üzeyir bəy musiqişunas alim kimi Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, çoxlu əsərlər yazmışdır. Azərbaycan milli musiqisində realizm, ideyalılıq və xəlqilik də Üzeyir Hacıbəyovun xoş sözləri, xoş fikirləri və xoş əməlləri ilə vəhdət təşkil edir. O, istedadlı bəstəkarlar, musiqişunaslar, ifaçılar nəсли yetişdirmiş və tərbiyə etmişdir. **Qara Qarayev, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov və başqaları** onun tələbələri olmuşlar.

Dünyanın dahi bəstəkarları Üzeyir Hacıbəyov şəxsiyyətinə və musiqi yaradıcılığına həmişə böyük qiymət vermişlər. Görkəmlı rus bəstəkarı Tixon Nikolayeviç Xrenni-

kov Üzeyir Hacıbəyova aid məqaləsində onu “...peşəkar Şərqi musiqisinin atası adlandırmışdır”.

Üzeyir Hacıbəyovun anadan olmasının 130-cu ildönümüdür. Bu müqəddəs günün bəstəkara layiq qeyd ediləcəyinə şübhə yoxdur. Şuşa musiqiçiləri də böyük bəstəkarın doğum gününün qeyd olunmasına öz töhfələrini verəcəklər. Respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan şuşalıların qarşısında maraqlı musiqi verilişləri ilə çıxışların təşkili böyük Üzeyirin ruhuna ən yaxşı hədiyyə olardı.

Son söz. Bir çox müəlliflər Üzeyir Hacıbəyov haqqında, onun harda anadan olması, daha açıq desək, haralı olması barədə qeyri-obyektiv, yanlış, həqiqətə uyğun olmayan fikirlər irəli sürürənlər. Lakin mənbələr bunları qətiyyətlə rədd edir. Mən də göstərirəm ki, Üzeyir Hacıbəyov Şuşa kimi bir məkanda anadan olmuş, orda yaşamış, təhsil almış və musiqi biliklərinə yiyələnmişdir. Bu, heç kəsdə şübhə yaratmamalıdır.

Üzeyir Hacıbəyov haqqında yalan danışmağa, onun şəxsiyyətini müzakirəyə qoymağa heç kəsin mənəvi ixtiyarı yoxdur və ola da bilməz. Bu, özünü Azərbaycan ziyalısı hesab edənlərə heç yaraşmir. Üzeyir Hacıbəyov bir millətə mənsub olan şəxsiyyət deyil. O, ümumbəşəri şəxsiyyətdir.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında olan sənədlər və bu sənədlər əsasında tərtib edilən, 1913-cü il-dən bu günə kimi Sankt-Peterburq Tarix Arxivində saxlanılan sənədlərin hamisində Üzeyir Hacıbəyovun Şuşada doğulduğu qeyd olunur. Özünün xətti ilə yazdığı tərcümiyi-halda da belədir.

Həmin sənədlər bir əsr ərzində bütün çətinliklərə baxmayaraq, qorunub-saxlanılmışdır. 1914-cü il Birinci Dünya müharibəsi, 1917-ci il inqilabı, 1941-1945-ci illər Büyük Vətən müharibəsinin çətin dövrlərində Üzeyir Hacıbəyovun həyatını təsdiq edən mötəbər sənədlərin surətləri 100

ildən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Alla Bayramova tərəfindən səliqə ilə çıxarılaraq müzeyə gətirilmişdir. Bu sənədlərdə Üzeyir Hacıbəyovun Şuşada doğulduğu təsdiq edilir.

Tarixi şəxsiyyətlərə həsr edilən kitablarda, monoqrafiya və kinofilmlərdə səhvə yol vermək olmaz. Məsələn, 1981-ci ildə “Azərbaycanfilm” kinostudiyasında ikiseriyalı “Üzeyir Hacıbəyov. Uzun ömrün akordları” adlı rəngli bədii televiziya filmi çəkilmişdir. Filmdə göstərilir ki, Üzeyir Hacıbəyov Zaqqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul imtahanlarına gedərkən Xan qızı Xurşudbanu Natəvan onu müqəddəs “Qurani-Kərim”in altından keçirir. Əlbəttə, bu, ilk baxışda diqqəti bir o qədər də cəlb etmir. Xurşudbanu Natəvan 1897-ci ildə Şuşada dünyasını dəyişmişdir. Üzeyir Hacıbəyov isə seminariyaya 1899-cu ildə qəbul olunmuşdur. Üzeyir Hacıbəyovun tərcüməyi-hali və ona aid olan mötəbər sənədlərin hamısı sübut edir ki, böyük bəstəkar Şuşada anadan olmuşdur.

Üzeyir Hacıbəyovun doğulduğu, böyüdüyü Şuşa düşmən əlindədir. O öz doğmalarını gözləyir. Bu dahinin müqəddəs ruhu şəhərin səması üzərində qartal kimi qanad çalır, hamını haraya çağırır. Əli qələm tutanlar qəddar, tülükdən hiyləgər düşməni ifşa etmək əvəzinə, dahi şəxsiyyətin haralı olmaları barədə boş və mənasız işlərə əl atmamalıdırular. Üzeyir Hacıbəyov Azərbaycan xalqının fəxridir. Azərbaycanlıdır, Şuşanın bəşəriyyətə bəxş etdiyi böyük insandır.

1905-1906-ci İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

1905-ci İLDƏ ŞUŞA ŞƏHƏRİNİN ƏHVALATI

Şuşa qalasında erməni tayfasının bir para nalayıq işlərinə görə müsəlmanlar dözmədiyindən hər iki tayfa arasında böyük bir iğtişaş baş verdi və az qaldı ki, qan su yerinə axsun. Hər iki tərəfdən xeyirxah məsləhətçilər odu yatrmağa çalışdılar. Bir neçə dəfə erməni xəlifəsi və keşisləri, eləcə də min nəfərə yaxın əyan və bazar əhli məscidə gəlib, dua və xütbə oxudular. Bununla da müsəlmanlarla sülhü bərqərar edib, sad və xürrəm geri qayıtdılar.

Neçə dəfə ermənilər tərəfindən bu növ qərəzli düşmənçilik hərəkətləri baş vermiş, lakin erməni xəlifəsi hər dəfə bir dəstə adamlı qazının evinə gələrək qan tökülməsinin qarşısını almışdı. Bu hal uzun çəkmədi. Bir gün müsəlman cavanlarından bir neçəsi bazara gəlib, qəflətən qışqıraraq dedilər ki, ay müsəlmanlar, nə qafıl oturmusunuz? Ermənilər tökülüb, Təzə məhəlləni tar-mar edirlər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi. Və həmin anda dükanları bağlayıb, bazar camaatının bir parası silahlarını götürüb, Təzə məhəlləyə tərəf yüyürdü. Bir parası isə tüfəng və tapançalarını doldurub, bazarda olan ermənilərin üzərinə hücum çəkdi. Ermənilər bu vəziyyətdən qorxuya düşüb, kimisi dükanı bağlayıb qaçıdı, kimisi isə dükanın içinə girib, qapını daxildən bağlayaraq gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizlənib, özlərini xi-

las etdirilər. Bu iğtişaş başlayarkən Təzə məhəlləyə getmiş silahlı adamlar geri qayıdlıb, xəbər gətirdilər ki, deyilənlər yalanıdır. Odur ki, mollalar və seyidlər gəlib, ermənilərə təskinlik verdi ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalan danışmış adamı tutub, çəkə-çəkə bazara gətirdilər. Onlar yığışıb, söyə-söyə bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Binəvanın başına o qədər vurmuşdular ki, beyni xarab olub, dəli olmuşdu. Uzun müddət müalicə olunmadı. Sonra Tiflisə aparalar da, orda müalicənin əhəmiyyəti olmamış, 1323 (1905)-cü ilin zilhiccə ayında vəfat etmişdi. Həmin adam hamamçılarından Kərbəlayı Abbasın oğlu Məşədi Qurban idi.

Bu günlərdə şəhərdə iki məşhur şəxs vəfat etmişdi. Bu xəbəri eşidən müsəlmanlar üç günlüyə dükan-bazarı bağlayıb, məscidi-camedə matəm saxladılar. Erməni xəlifəsi bu xəbəri eşidən kimi camaati ilə məscidə gəlib, başsağlığı verir və öz adətləri ilə İncildən dua oxuyub gedirdilər. Beləcə, ermənilərlə müsəlmanlar alış-veriş edib, bir müddət sakit dolandılar. Amma hər tərəfdən xəbər gəlirdi ki, erməni qımdatlarının arasında dava etmək xüsusunda böyük məsləhətləşmələr gedir. Onların, yəni, qımdatların üçdə iki hissəsi müsəlmanlarla dava etməyi hələlik məsləhət bilmirdilər. Qalan üçdə bir hissəsi isə müsəlmanlarla davanın zəruri olduğunu söyleyirdilər. Onların qarşısına qoyduğu məqsəd bütün müsəlmanların ev-eşiklərini tar-mar etmək, özlərini qətlə yetirmək, Şuşa qalası kimi möhkəm bir şəhəri ələ keçirmək, ondan sonra isə tədarük etdikləri bütün silahla ruslara qarşı müharibə elan edib, azadlığa nail olmaq idi. Bu arada bir nəfər gəlib, müsəlmanlara xəbər verir ki, bir iranlı qərib seyid erməni ilə alış-veriş edəndə ona nalayıq sözərək deyərək hörmətsizlik edib. Xalq bundan hiddətlənərək məscidin həyətinə toplaşır. Mən də məscidə gəlib, həmin təhqir olunmuş seyidi görmək üçün onun dalınca bir adam göndərdim. Onu mənim yanımı gətirdilər. İçəridə və bayırda müsəlman camaati qaynaşındı.

Erməni məhəlləsinin hakimi Qasım bəy (müsəlman) bizim yanımıza gəldi. Vəziyyəti belə görüb həmin hakim Kiki (erməni) adlı Duma deputatına bir məktub yazır və qeyd edir ki, həmin müqəssir erməni bir qrup adamlı gəlib, həmin seyidlə barışın ki, bu iğtişaşa son qoyulsun. Həmin Kiki müqəssiri otuz nəfərəcən sövdəgər erməni ilə birlikdə bizim yanımıza gətirdi. Levon adlı müqəssir gəlib, seyidin əlini öpür, üzr isteyir və beləliklə də, camaat sakitləşir.

Belə tədbirlər nəticəsində hiddətlənmiş camaatı sakitləşdirmək mümkün olurdu. Odur ki, müsəlman və erməni böyükələri, eləcə də qazi və keşişlər bir din xadimi və iki nəfər mülki şəxsən ibarət qruplar yaradıb, kənd yerlərinə və bağlara göndərildilər, əhaliyə nəsihətlər verib sakitləşdirsinlər. Bununla da, iki millət arasında baş verə biləcək iğtişaşının müvəqqəti də olsa, qarşısını alırlılar. Bir neçə vaxt bu iki xalq arasında sakitlik yarandı. Buna baxmayaraq, ermənilər öz fitnə-fəsadlarından əl çəkmirdilər. Sadəlövh müsəlmanlar isə onların bu hiylələrinə inanıb, heç bir tədbir görmürdülər. Amma bu hiyləgər tayfa gizlincə tədarük görüb, yollar üzərində, gizli yerlərdə və hündür qayalarda səngərlər yaradırdılar. Onlar müsəlmanlarda olan silahları ələ keçirmək üçün belə bir hiylə işlətdilər. Əgər tūfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata olduğu halda, 30 manata alırlılar. Sadədil müsəlmanlar silahların ermənilər tərəfindən belə baha qiymətə alındığını görüb, evlərində nə qədər silah və sursat vardısa, tamamən ermənilərə satdılar.

Dövlətin başı rus-yapon müharibəsinə qarışlığına görə Qarabağda baş verən iğtişaşlara məhəl qoymurdu. Dövlətin gəstərişi ilə bu iki tayfa arasında sülh yaratmaq üçün və hər cür iğtişaşların qarşısını almaq üçün müsəlmanlar toplaşıb, bir neçə nəfər tədbirli adam seçərək bir məclisi-xeyriyyə yaratdılar.

Həmin seçilmiş şəxslər müsəlman camaatına xəbər etdi ki, erməni tayfası hiylə işlədərək müsəlmanlardan silahı toplamaq məqsədi ilə həmin silahları müsəlmanlardan olduqca baha qiymətə alırlar. Axırda həmin silahlardan müsəlmanların öz-lərini qətlə yetirəcəklər. Bundan sonra müsəlmanların erməni-lərə silah və sursat satmağı qadağan edildi. Hər məhəlləyə xü-susi adamlar təyin edildi ki, hər kəsin erməni tayfasına silah satmasına imkan verməsin. Hər ailəyə tapşırıldı ki, öz imkani daxilində bir və ya iki tüfəng, tapança və patron alıb, evində hazır saxlasın. Odur ki, müsəlmanlar satdıqları silahların əv-e-zinə, birə-beş satdıqlarından da baha qiymətə yeni sursat almaq məcburiyyəti qarşısında qaldılar. Bundan sonra müsəl-manlar ermənilərin hiylələrindən agah olub, bir balaca ayıldılar. Evlərdə lazımlı olan ərzaq tədarükü də görməyə başladılar. Kənd yerlərində yaşayan camaati da ermənilərin bu hiyləsin-dən xəbərdar etdilər və silah almalarını məsləhət gördülər.

Vəziyyəti belə görən ermənilər yavaş-yavaş müsəlman ba-zarlarından köçməyə başladılar. Lakin onların bir parası müx-təlif səbəblər gətirərək köcməsə də, dükənlərində olan mal-ların hamisini erməni məhəlləsinə köçürdülər. Amma erməni məhəlləsindəki bazarda dükənlər olan müsəlmanlara deyəndə ki, müsəlman məhəlləsinə köçün, onlar “ermənilər bizim dostumuzdur, onlardan bizə və bizim malımıza heç bir xətər dəyə bilməz”, - deyə cavab verdilər.

İrəlidə özlərinə dost hesab etdikləri bu tayfanın erməni məhəlləsindəki dükən sahiblərinin başlarına hansı müsibətlə-ri gətirdiklərini yazacaqıq.

Müsəlmanlarda dava etmək və qırğın salmaq fikrində olan qımdatlar bütün yığıncaqlarda erməniləri müsəlmanlara qarşı təhrik məqsədilə deyirdilər: “Ah, ah! Bakıda Lalayevin qanı yerdə qaldı, İrvanda filan qardaşımıza zülm oldu, Naxçıvan-da bir o qədər qardaşlarımızı öldürdülər, filan qədər övrət və

kişilərimizi müsəlman etdilər. Onsuz da əvvəl-axır hamımız oləcəyik. Odur ki, yaxşı olardı xalqımız yolunda ölək və qardaşlarımızın qanını alaq!”

Onlar belə fitnə-fəsadlara təhrik etmək məqsədi güdən söhbətlərlə ermənilərin qulaqlarını doldurub, hər gün müsəlmanlara qarşı bir fitnə törədirdilər.

Bu günlərdə padşahlıq postundan üç nəfər rus bir çamadan-da padşahlıq xəzinəsinə qırıq üç min manat nəqd pul, nə qədər veksel aparan zaman divarın arxasından çıxan erməni qımdatları həmin rus xadimlərini öldürüb, pulu çamadanla götürüb-qəçmişlər. Bu məbləğdə böyük pul erməni qımdatlarının əlinə keçdikdən sonra onların müsəlmanlara qarşı düşmənçilikləri və fitnə-fəsadları daha da artmağa başladı. Sonra öz aralarında müsəlmanlara qarşı bir hücum planları hazırladılar. Bu planda hücumun tarixi və vaxtı saatlara qədər hesablanmışdı. Plana əsasən qalada olan müsəlmanların hamısı böyükdən-kiçiyə qədər qırılmalı, malları talan edilməli, ev-əşikləri isə yandırılıb xarabaya döndərilməli idi. Bu məzmunda planı müzakirə etmək üçün bir erməni hakiminin yanına apardılar. Həmin şəxs planla tanış olduqdan sonra onlara dedi:

- Bu yazdığınız hünərlər sizdə varmı?

Onlar cavab verdilər:

- Görərsən ki, dörd saat ərzində bütün müsəlmanları qırıb, məhəllələrini tar-mar etdikdən və Qalanı ələ aldıqdan sonra rusların başına nə gətirəcəyik!

Hakim buyurur ki, iddianız çox böyükdür, amma vaxtiniz çox azdır. Qımdatlar söylədilər ki, səkkiz saat olmasın, on iki saat olsun. Axır ki, bu sutkada, yəni, bir gecə-gündüz ərzində görəcəksən ki, 12 saatdan sonra müsəlmanların Böyük məscidində nahar edəcəyik, 24 saatdan sonra isə Xan sarayı üzərində öz bayraqımızı qaldırıb, Qalanı tamamilə öz əlimizə alacağıq.

Həmin hakim buyurdu ki, bunu mənim ağlım kəsmir. Sizin dediyiniz sözlər xəyal və mənasızdır.

Bu sözləri eşidən kimi qımdatlardan biri təkəbbür və qəzəblə planı onun əlindən alıb, yoldaşları ilə birlikdə öz evlərinə qayıtdı.

Ermənilər öz tayfasını mənəvi baxımdan bu iğtişaşa hazırlamaqla bütün küçələrdə və səngərlərdə hazırlıq görməklə bərabər, başladılar müsəlmanlara sataşmağa.

Bu işlərdən xəbərdar olan bir erməni övrəti deyir ki, bizim qımdatların bu tədbirdə böyük səhvləri var. Bundan ötrü ki, mən bir kasıb övrətəm, dörd uşağım var. Bir toyuğum neçə gündür azıb, orda-burda yumurtlayır. Artıq üç gündür ki, mən və dörd uşağım o bircə toyuğun öhdəsindən gəlib, onu tuta bilmirik. Bir halda ki, beş nəfər bir toyuğun öhdəsindən gələ bilmir, bəs bizim bu qımdatlarımız bu qədər yiğilmiş erməni ilə milyon-milyon müsəlmanın öhdəsindən necə gələcək?!

Xülasə, ermənilər öz fitnə-fəsadlarını davam etdirirdilər. Bir gün küçələrin çırğını yandıran Kərbəlayı Məhəmmədhüseyn adlı bir nəfər səhər tezdən çıraqları söndürərkən üç nəfər erməni Şahlıq körpüsünün yanında bu yazıçı nərdivandan yerə salıb, neçə yerindən doğradılar. Onun dad-fəryadını eşidənlər yükürüb, hadisə yerinə göldilər. Kərbəlayı Məhəmmədhüseyn qan içində çabalayırdı. O, hələ ölməmişdi. Ondan soruşanda ki, səni bu hala kim salıb, dedi ki, üç erməni məni xəncərlə beləcə doğradı. Yazıq bu sözləri deyib öldü.

Bu əhvalat müsəlmanlara çox təsir elədi. Müsəlman komissiyaları Dum divanına toplasılıb, ermənilərdən o yazığın qanını istədilər.

Bu əhvalatdan sonra erməni qımdatlı müsəlmanlara pocta ilə göndərilən bağlama və əmanətlərin içərisində silah və sursat olmasından ehtiyat edərək onları gizlicə yoxlayırlarmış.

QARABAĞIN ŞUŞA ŞƏHƏRİ VƏ ƏTRAFINDA BAŞ VERƏN ERMƏNİ-MÜSƏLMAN İĞTİŞAŞLARI VƏ ERMƏNİLƏRİN MƏĞLUB OLMASI

Ermənilər öz qarşılara qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, müxtəlif tədarüklər görür, vilayətlərdən və kəndlərdən Şuşaya kömək gətirirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu.

Mən, Mir Möhsün Nəvvab evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıda gələn təhlükəni nəzərə alaraq şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyi mənə məsləhət bildilər. Həmin xahişə binaən bir gecə əyləşib, diqqətlə sual etdim ki, bu davada fəth, nüsret və qələbə biz müsəlmanlarla olacaq, yoxsa, erməni tayfası ilə? İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi.

Qələbə yaxın günlərdə sizinlədir,

Bütün düşmənlər sizin ayağınızın altındadır.¹

Sonra bu beyti yazıb, qazixañədə yiğincaqda söylədim. Bir para adamlara isə bu beyti yazıb verdim ki, cürətləri daha da artsın, ümidsizlər cəsarətə gəlsinlər.

İkinci dəfə istixarə etdim ki, mənim evim kilsəyə yaxın olduğundan ona zərər dəyər, ya yox? Zərər dəyərsə, köçüm. Belə cavab gəldi:

Baxmayaraq ki, sənin evin kilsəyə yaxındır,

Qəm yemə, axırı xeyirlidir.²

Bundan sonra Allah-Təalanın köməyinə arxalanaraq evimdən köçmək fikrindən daşındım. Allah-Təalaya dualar oxuyub, onun köməyinə ümidi bağladım.

Xülasə, seşənbə günü (çərşənbə axşamı) günortadan sonra camadi-üs-sani ayının 23-də 1323-cü ildə (1905-ci il avqustun 16-sı) ermənilər hücuma başladılar. Erməni qımdatları dəstə-dəstə olub, bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı

Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular. Köçərli məhəlləsin-də qədim bir tayfaya mənsub, gözəl ev-eşiyi olan 90 yaşlı Abbas bəy adlı bir nəfər yaşayırıdı. Köçərli məhəlləsinə gedən dəstənin içərisində olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırıldılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub, tüfənglə vurdular. O biçarə güllədən al qana boyanıb yıxıldı. Ermənilər bir neçə gül-lə də Abbas bəyin yeganə ogluna və qardaşı ogluna vurub, hər üçünü öldürdülər. Bundan sonra onlar evə benzin və neft töküb odladılar. Vurulanların da meyidlərinə od vurdular. Bundan sonra ermənilər üç gün idi ki, gəlin gətirmiş Nuşirəvan adlı bir yazıçı da gülə ilə vurub öldürdülər. Sonra isə gəlinin cehizinə və evə, eləcə də meyidlərə neft töküb, evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti ilə yandırb, külə döndərdilər. Ev sahibləri övrət-uşaqla çıxıb qaçsalar da, onlardan iki-üç nəfəri şəhid oldu.

Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdi. Ev sahibləri xəbərsiz olduqlarından onların arasında çəş-qınlıq düşdü. Ermənilər bu evləri güləbaran etdilər. Bu evlərin sakinləri qaçıb, yaxındakı rus kazarmasına doldular. Buna baxmayaraq, üç nəfər erməni güləsinin qurbanı oldu. Ermənilər isə müsəlmanların mal-dövlətini talan edib, evlərinə od vu-rub-yandırdılar.

Əlavə: Meydandakı qımdat dəstəsi isə bazara gəlib, əlləri ilə bütün dükanlara işarə etdikdən sonra ermənilər şaraqq-aşaraq dükanları bağlayıb, əllərində tüfəng və tapança ilə meydana töküldülər və böyük hay-küy qalxdı. Onlar əvvəlcə iki nəfər Zarıslı müsəlmanı şəhid etdilər.

Ermənilərin bazarında on beşə qədər müsəlman dükanı vardı. Ermənilər hücum edən kimi bu dükanların hər birində

bir və ya iki müsəlman var idi. Hükum başlayan kimi onların bir parası qaçıdı, bir parası isə dükənləri bağlayıb, içərisində qaldılar. Bir parası isə yaxın dostluq etdikləri erməni dükən sahiblərinin dükənini və evlərinə pənah gətirdilər. Ermənilər isə onları gülə ilə qarşılıyb, hamisini öldürdülər. Ermənilər müsəlman dükənlarının qapılarını açıb, içəridəkiləri öldürərək mal-dövlətlərini qarət və talan etdilər. Quru meyvələri isə yemək üçün səngərlərdə vuruşan qımdatlara göndərdilər.

Həmin günü erməni bazarına alış-verişə gəlmış müsəlmanlardan bir parası qaçıb canını qurtarsa da, yaşlıları gülələyib öldürdülər. Ermənilər yara alanlara da rəhm etməyib, tutduqları yerdə çox əzabla öldürdülər. Bu qırğında ermənilər əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsi əlaqə üzvlərini kəsərək başlarına mix və mismar calmışdır. Meyidləri iplə sürüyüb, dərələrə, xəndeklərə ataraq gizləyir, üstlərində olan pulları isə götürürdülər. Ələ keçən cəsədlərin çoxunda beş-on yerindən yara aldığına göründülər. Bəzi cəsədləri isə ermənilər od vurub yandırırdılar. Müsəlmanlar isə öldürdükləri adama bir yaradan artıq gülə vurmazdılar. Cəsədlərə isə toxunmayaraq düşdüyü yerdə də qoyub-gedərdilər. Dəxi namərdlik edib, ermənilər kimi ölenə və cəsədə işgəncə verməzdilər.

Ermənilərin hücum etdiyi həmin gün müsəlmanlar heç nə dən xəbərsiz öz işlərində və alverlərində idilər. Müsəlmanların əyan-əşrəfləri isə Cümə məscidində təziyə məclisində əyləşmişdilər. Mərhum olmuş lənbəranlı Mehrəli Əfəndinin cənazəsini bir neçə molla ilə Lənbəranə göndərdikdən sonra onlar məsciddə təziyə saxlayırdılar. Bu zaman bir neçə nəfər gəlib, xəbər verdi ki, nə oturmusunuz? Ermənilər dünyani qarışdırıb, yuxarıda ələ düşənləri öldürürlər. Oranın hakimi Xosrov bəy atla gedərkən nökəri ilə birlikdə onu güləbaran ediblər.

Xalq bu xəbəri eşidən kimi qalxıb, məscidi və dükan-bazarı bağlayıb, hər yana səs saldılar. Sonra salavat çekib və “ya Əli!” - deyə qışqıraraq on beş dəqiqə ərzində igidlər və cavalar silahlanıb, əllərində tūfəng, tapança, qılinc, balta və bel, külüng və ling bazar və küçələrə çıxıb, dəstə-dəstə hazır oldular. Onların “ura!” sədası hər yana yayıldı.

Bu qovğa qalxarkən müsəlman bazارında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb, dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlmanların evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib, mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıł bəy müsəlman bazارındaki dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb, orda saxladı.

Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular.

Otuz ildən bəri ermənilər tədarük etdikləri və evlərdə, məxfi yerlərdə, qəbiristanlıqda, kilsələrdə, qayalıqlarda gizlətdikləri müxtəlif növ silahları bu gün aşkara çıxararaq müsəlmanlara tərəf yönəltmişdilər. Həmin silahlara sarılıraq müxtəlif səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib-gedən, evlərin balkonlarında dayanan və görünən böyük-kiçiyi gülləyə tuturdular.

Erməni məhəlləsi şəhərin hündür yerində olduğundan və müsəlman məhəllələri aşağı yerində yerləşdiyindən onların mövqeyi daha əlverişli idi.

Əlavə: Şuşakəndin və Keşis kəndinin erməniləri müsəlman məhəllələrinin müqabilində “Topxana” deyilən yerdə səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib, bu səngərlərdən də müsəlmanları atəşə tu-

turdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-Təalanın köməyi ilə heç bir iş görə bilmədilər.

Müsəlmanlar da bir neçə yerdə səngər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talib bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış bəy Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanının evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi.

Şəhərin əyanları və nücəbaları şəhər sakinlərini, cavanları və igitləri müdafiəyə qaldıraraq səngərlərə göndərdilər. Özləri də tez-tez gəlib səngərlərə baş çəkib gedirdilər. Xüsusən, cənab Nəcəfqulu ağa, cənab Şeyx Hüseyn və cənab Axund Molla Qasım tez-tez bütün səngərlərə baş çəkir, xalqı cəsa-rətlə müdafiə olunmağa ruhlandırdılar. Molla Qasım paltarını dəyişərək döyüşçü libası geyinmiş halda, tūfəng ciyində dəstə-dəstə Qala və Çöl qala cavanlarını götürüb, “ya Əli!” - nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmaq üçün heyrətamız sözlər və şuarlar deyirdilər.

Ermənilər hündür evlərdən və səngərlərdən müsəlman binalarını və küçələrini gülləbaran edir, xalqın gediş-gelişinə mane olurdular.

Müsəlman tərəfdən isə İran konsulunun müavini Ağa Məmmədcəfər də cavanlarla məscidlərin minarələrinə çıxıb, gözə görünən erməni qudlurlarını güllə ilə vurub, həyatlarını kəsirdilər.

Davanın ilk günü müsəlmanlar səngərlərdən güllə atmaqla erməniləri məşğul etdilər. Müsəlman səngərlərinin yaxınlığındakı erməni evlərinin bir parasının sakınları qaçmış, bir parası isə darvazaları bağlayıb, içəridə gizlənmışdilər. Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarlarını linglə deşib, içəri daxil olaraq od vurub yandırdılar. Od vurulmuş evlərin hamisini alov bürdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünündü.

İkinci gün ermənilərin evlərini yandıraraq onları geri oturtdular. Üçüncü gün ikinci ve üçüncü səngərin igidləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə çatdılardı. Evlərə düşmüş yanğın artıq gəlib, Təzə kilsənin ətrafına çatmışdı. Ermənilər ordan da geri çekildilər. Dördüncü səngərin cavanları isə gəlib Cümşüd bəyin evinə çatdılardı.

Bir para adamlar Cümşüd bəyin və Bəhram bəyin evlərinin yandırılmasını məsləhət görmədilər, çünkü Şahnəzərovlar həmişə müsəlmanların dostları olublar. Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmamasın. Lakin qabaqcada qərara alınmışdı ki, hansı evdən müsəlmanların üzərinə güllə atıldı, o ev mütləq tar-mar edilməlidir. Cümşüd bəyin evinin balkonundan isə iki minə qədər güllə atılıb. Bu güllələrdən bir neçəsi uşaqlara dəyib-yaralayıb. Yüz güllədən artıq isə məscidin taxtапuşuna, minarələrinə dəyib deşib. Bundan başqa, bizim hörmətli seyidimiz Mir Möhsün ağanın hücrəsinin pəncərəsinə on iki güllə vurulub, deşik-deşik edilmişdi. Amma yenə hörmət əlaməti olaraq evi yandırmayıb getdilər. O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasi-təsilə ətraf evlərdən Cümşüd bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi.

Cavanlar evlərə od vurduqdan sonra qəbiristanlıqdan keçib, yaxınlıqda yerləşən bir erməni fahişəxanasına çatdılardı.

Fahişəxananın darvazasını sindirib, evə on yerdən od vurdular. Orda olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi isə bayırqa qaçaraq müsəlman döyüşçülərinin ayaqlarına sərib, aman istədilər. Döyüşçülər onları bağışladılar.

Üçüncü gün hər bir müsəlman kəndindən yeddi yüzə yaxın atlı və piyada köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirildilər.

Bu davadan əvvəl erməni tayfası məktəb tikdirirdi. Həmin binanın tikintisində on səkkiz nəfər İran müsəlmanlarından fəhləlik edirdi. Dava başlayan kimi bina sahibi onları bir evə dolduraraq heç yana çıxmamalarını tapşırıd və bildirdi ki, eks təqdirdə ermənilər onları görsələr, hamısını öldürəcəklər, sonra vaxt tapıb, sizi yola salarıq. Onlar da bu erməninin sözünə inanıb, o evdə gözləməli oldular. İranlı fəhlələrdən biri erməninin sözünə inanmayıb, nə yollasa sonradan qaçıb, canını qurtarır. Ev sahibi isə axşam ermənilərə xəbər verib, onlarla birlikdə İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılması qeyri-mümkün olan erməni vəhşiliyi nəticəsində orda olan on yeddi nəfər İran fəhləsi böyük zülm və işgəncə ilə öldürülür. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırılmışdır.

Müsəlmanlar əhvalatdan xəbərdar olduqdan sonra gedib, onların cəsədlərini çıxarıb-götirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan təyəmmüm (təmizləyib) edib, o birilərinə qüsl verib, kəfənə tutdular və hörmətlə Cıdır düzündə dəfn etdilər.

Qalaya kənd yerlərindən köməyə gəlmış atlilar dalbadal şəhərə daxil olduqdan sonra dəstə-dəstə olub, səngərlərə və keçidlərə doluşdular. Bir azdan sonra “ya Əli!” nərəsi çəkib, hücuma keçdilər. Onlar erməniləri geri oturdub, evlərinə və dükanlarına od vurub yandırdılar. Hər hansı erməni qaraltısı

görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çəkilir, müsəlmanlar isə qələbə ilə irəliləyirdilər. Həmin gün səs-küy, çıçırtı və “ya Əli!” sədaları, tūfənglərin gurultusu və ermənilərin qışqırtısı yeri-göyü lərzəyə gətirirdi. Yanan evin və dükənların alovu və tüstüsü kəhkəşana çatmışdı. Həmin günün gecəsi yanmış evlərin işığına neçə mil məsaflədə kağız yazıb-oxumaq mümkün idi. Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. İki yolun ortasında bir ev var idi. Müsəlmanlar ona da od vurmaq istəyərkən bir nəfər ev-dən çıxıb, onların yanına gəldi və iztirabla cavanlardan xahiş elədi ki, Allah xatırınə bu evi yandırmayın! Çünkü mən bu evi icarəyə götürmüşəm və külfətim hal-hazırda burda yaşıyır, bütün mal-dövlətim bu evdədir. Cavanlar həmin müsəlman kişisinin dediklərindən sonra buyurdular ki, bütün evlərdən çox bu evi odlamaq fikrində idik. Çünkü bir erməni bu evin altında şirəxana (tiryek çəkilən yer) dükanı düzəltmişdi.

Həmin erməni gedib, Allahın evini ziyarət etdikdən sonra gəlib, bu şərabxananı açıb, ora hər gün, hər gecə fasiq, facirlər gəlib, bu dükanda müsküratdan içib, zinakarlıq və əlli cür fasiq əməllərlə məşğul olurdular. Evin yandırılmasının qeyri-mümkin olduğunu görən cavanlar qərara aldılar ki, heç olmasa, onun altındakı şərab və tiryek dükanını dağdırıb, tar-mar etsinlər. Onlar bu məqsədlə dükənanın qapısını sindirdilər və içəri daxil oldular. Gördülər ki, hər biri otuz-qırx pud şərab tutan neçə boçka var. Onlar güllə ilə boçkaları dəlmə-deşik etdikdən sonra şərab sel kimi axmağa başladı. Rus kazakları isə əhvalatdan xəbərdar olan kimi bu axan şərabları vedrələrə doldurub, aparmağa başladılar. Bir müddət üfunət iyindən o dükənanın qabağından keçmək mümkün olmadı. O dükanda olan yüzlərlə şüşələrə doldurulmuş cürbəcür içki və müskürat da çölə atılıraq sindirilmişdi. Bir neçə gündən sonra həmin evdə yaşayan müsəlman başqa bir müsəlman evinə köç-

mək məcburiyyəti qarşısında qaldı. Ondan sonra bu erməni evini yenidən dağdıdb, tar-mar etdilər.

Məhəmməd adlı bir oğlan danışır ki, bütün aləmi insan çıçırtısı, nalələri, döyüşçülərin nərələri və tüfənglərin səsləri bürüyəndə və evlər alovlanaraq yananda gördüm ki, bir rus keşisi yanın evlərin arasında icarə etdiyi evdən çıxaraq bir övrətlə müsəlmanların içində gəldi. Həmin keşiş mənim əlim-dən tutub dedi ki, sənin evin hardadı? Mən də dedim:

- O müqabildə görünən ev mənimdi.

Rus keşisi xahiş elədi ki, bu övrət yanğından qorxduğuna görə və onların evlərini alov əhatə etdiyinə görə bir neçə gün onları öz evində saxlasın. Məhəmməd onları sakitləşdirib, öz evini onlara verəcəyinə razı oldu. Bundan sonra o, rus keşisi ilə övrəti öz evinə götürüb, onlara dedi:

- Nə qədər istəsəniz, bu evdə qala bilərsiniz.

Onlar Məhəmmədin evində üç gün qaldılar. Ara bir az sakitləşdikdən sonra keşiş Məhəmmədi çağırıb dedi ki, bu qədər ki sən bizə hörmət etdin, bunun əvəzini çıxmağa bizim heç nəyimiz yoxdur. Qoy Allah-Təala sənə əvəzini versin. Keşiş üzünü şərqə tərəf tutub, çoxlu dualar oxudu və övrət də “amin!” dedi. Ondan sonra onlar Məhəmmədlə əl tutub, xudahafızləşərək yola rəvan oldular. Məhəmməd onları ötürüb, geri qayıdır.

Əlavə: İkinci səngərdən yuxarı daşlıq yolda bir böyük imarət var idi. İmarət keşili Xaçikinki idi. İçində kazak polku olurdu. Müsəlmanların səngəri o evin qabağında yerləşir-di. Müsəlman igidləri həmin mövqedə erməni səngərlərini güllebaran edirdilər. Bir də gördülər ki, o evin taxtапuşundan neçə erməni və neçə kazak onları gülleyə tutublar. Bunu görən kimi igidlər qışqırıb, tüfənglərinin ağızını taxtапuş səmtə çevirərək onların üstünə gülle yağırdılar. Kazaklar bu fitnəkarlığın üstünün açılacağından ehtiyat edərək və böyüklərin

tənbehindən qorxaraq taxtапuşdan endilər və öz mənzillərinə getdilər. Sonra məlum oldu ki, həmin kazaklar ermənilərdən pul və patron alıb, müsəlmanlara qarşı ermənilərə kömək etmişlər. Sonra kazaklar ermənilərlə əlbir olub, həmin evə od vurdular. Kazaklar da həmin yerdən köçüb, ayrı yerdə məskunlaşdırılar. Yenə həmin gecə kazaklar ermənilərlə əlbir olub, müsəlmanların səngərlərinə güllələr atdılar.

Elə ki, sakitlik oldu, kazaklardan biri belə nəql etdi ki, bizim hər birimizə bir manat pul və iyirmi patron verdilər ki, onlara kömək edək.

Əlavə: Davadan əvvəl Şuşanın erməni tayfası hər yerə kəğız yazıb-göndərərək kömək istəmişdilər. Həmin kağızların birini də Tiflis şəhərinə yazıblarmış. Tiflisdə neçə yüz erməni və gürcü gəlib, Şuşada müsəlmanlara qarşı vuruşmuş və eksəriyyəti burda həlak olmuşdu. Belə ki, davadan sonra Tiflisə ancaq 60 nəfər qayıdır. Əhvalatdan xəbərdar olan gürcülər istəyirlər ki, toplaşıb, həlak olanların əvəzinə, ordakı İran müsəlmanlarını qırınlar. Lakin gürcülərin bir parası buna razi olmayıb, mane olmuşdular.

Xülasə, ikinci səngərin cavanları ermənilərə güc gəlib, onları geri oturduqdan sonra gördülər ki, iki erməni övrəti və bir erməni kişisi “ya Həzrəti-Abbas!” - deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerlərindən gəlmış müsəlmanlardan biri onların üstünə bir neçə gülə atdısa da, onların heç biri dəymədi. Buna kimi onlar səngərlərə çatdılar və ağlaya-ağlaya “ya Həzrəti-Abbas, bize kömək ol!” - deyə müsəlmanlardan aman istədilər.

Bu üç erməni əsirini gətirib, bizim evə (M.M.Nəvvabın evinə) qoydular. Ermənilərlə müsəlmanlar arasında barışqı olduqdan neçə gün sonra həmin ermənilər öz yerlərinə getdilər. Erməni kişisinin adı Baxış, övrətlərdən birinin adı Bənövşə, o birinin adı isə Zəri imiş.

Müsəlmanlar hər ləhzə “ya Əli!” nərəsi çəkə-çəkə səngərdən-səngərə irəli gedib, hər saat qələbələr əldə edirdilər. Abbas bəyin dəstəsi yürüşünü davam etdirərkən yolunda evləri odlaya-odlaya Manas Muğdusi oğlunun evinə kimi çatdılar. Mir İbrahim ağa və Ağa Şəmilin dəstələri isə litoqrafiya çapxanasına çatmışdır. Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi Abış bəy öz dəstələri ilə sudxana istiqamətində hücuma keçərək gəlib ora çatdırılar.

Bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator durbılə vuruşa baxırmış. Müsəlmanlar əllərində tüfəng əyilə-əyilə gedib, ermənilərin səngərlərinə da-xil olaraq onları güləbaran etdiyini görən qubernator əl-ələ vurub, təəccübələ demişdi:

- Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə hünər göstərərək səngərlər tutması çox qəribədir.

Kəndistan yerindən gəlmış igidlər və yerli cəngavərlər bir-birinin ardınca küçələri və səngərləri tutduqca şur və fəğan, “ya Əli!” sədası, “ura, ura!” səsləri və tüfəng gurultusu fələyə qalxırdı. Odlanan dükanlar və evlər hər tərəfdə alışbyanırdı. Xüsusən, taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş.

Kərkicahan kəndinin adamları deyirdilər ki, həmin gün yanğın vaxtında saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə töküldürdü.

Müsəlmanlar Manas Muğdusi oğlunun evinə, Yuxarı meydانın üstünə və Xublarovun şirəxanasına kimi bütün dükan və evlərə od vurub yandırılmışdır. Eləcə də dərədə olan neçə mərtəbəli evlər, dükanlar və karvansara tamam od tutub yanırdı.

Üçüncü səngərin adamları da kilsənin qiblə tərəfindən basmaxanaya qədər evlər və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı evlər də yandırılmışdı.

Dördüncü səngərin əhli Cümşüd bəyin evinin dövrəsində olan imarətlərə vurduqları alovdan Cümşüd bəyin və Şahnezərovların mülklərinə, üzbüzdə olan evlərə, o cümlədən, Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin oğlanlarının evlərinə də od vurub yandırmışdilar. Bundan əlavə, sudxana və Duma divanxanası, xülasə, bu qəbildən böyük evlər və ətrafında da olan imarətlər, dükanlar tamam alısb-yandı.

Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb, od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub, kilsəni yandırmaq istəyərkən şusalılar odu söndürüb, onlara açıqlanaraq demişdilər:

- Kilsə və məscidlərə hörmət etmək lazımdır.

Əlavə: Bunu da bilmək lazımdır ki, ermənilər Xəlifəli qapısının müsəlman evlərini, o cümlədən, köçərlilərin, kazakların, Süleymanın, Allahverdinin, Məşədi İsmayılin evlərini, sud və Duma divanxanalarını yandırmışdilar. Davadan əvvəl ermənilər sud və Duma divanxanalarını yandırıb, günahı müsəlmanların üstünə yixmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun.

Elə ki, bu evlər yanmağa başladı, onların alovları və qığılıcımları qərb tərəfə - erməni məhəlləsi tərəfə yönəldi. Vahid Allahın iradəsi ilə od-alovun hər tərəfə yayılmasının nəticəsi olaraq erməni məhəllələrinin əksər evləri, imarətləri və dükanların içinde olan əşyaları və malları tamam yanıb, divarlardan başqa, bir şey qalmadı.

ERMƏNİLƏRİN QARABAĞA KÖCÜRÜLMƏSİ

“Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”.

A.S.Qriboyedov

“Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyondan çoxu yerli deyil. Və onları vilayətə biz köçürmüşük”.

N.N.Şavrov

Birinci (1804-1813) və ikinci (1826-1828) rus-İran müharibələri Azərbaycan uğrunda aparılan işgalçi və qarətçi müharibələr kimi müasir tariximizə daxil olmuşlar. Rusiya imperiyasının hakim dairələri Azərbaycanın işgalindən əvvəl, burda möhkəmlənmək və özləri üçün siyasi dayaq yaratmaq planlarını da işləyib-hazırlmışdılar. Azərbaycan torpaqlarında xristian dövləti yaratmaq həmin məkrli planlar içərisində mühüm yer tutanlardan biri və ən mühümü idi. Belə bir qondarma siyasi dayaq ermənilər nəzərdə tutulurdu. Çünkü torpağı, vətəni, paytaxtı, dövlətçilik ənənəsi və mədəniyyəti olmayan ermənilər Rusiya imperiyasının Cənubi Qafqaza işgalçılıq yürüşlərində həmişə fəal iştirak etmişdilər.

Ağə Məhəmməd şah Qacarın Qarabağ xanlığına yürüşləri və Rusiya ilə İran arasındaki müharibələr qarabağlıların öz ata-baba torpaqlarından didərgin düşmələrinə böyük təsir göstərmışdi. Onlar Cənubi Azərbaycan ərazisinə və Orta Asiyaya getmə-

yə məcbur olmuşdular. Nəticədə azərbaycanlıların sayı kəskin surətdə azalmağa başlamışdı.

1810-cu ildə Rusiya hərbçilərinin verdikləri rəsmi məlumatlarda qeyd olunur ki, "Mehrinin və Güney qəzası əhalisinin böyük əksəriyyəti Araz çayının o tayındadır. İmkan düşərsə, Mehri və Güney əhalisini, Xarvan, Kələvi, Düzəli çayları yaxınlığında yerləşən Qaradağ kəndlərini, Əbülfət ağanın yanına qaçmış qarabağlıları da bu taya köçürmək lazımdır". Bildirirdilər ki, 1806-1812-ci illər ərzində Qarabağ xanlığından didərgin düşən və İran ordusu tərəfindən Araz çayından cənuba aparılan əhalinin sayı olduqca çoxdur. Qarabağ xanlığının ərazisindən 2628 ailə qaçmışdır. Həmin ailələrin sayı 13140 nəfər olmuşdur. İrana aparılan ailələrin sayı 2217, onların say tərkibi isə 11085 nəfər olmuşdur.

Ümumilikdə, həmin illər ərzində baş götürüb-qaçan qarabağlı ailələrin və İrana aparılan ailələrin ümumi sayı 4845 olmuşdur. Yalnız, 1807-1808-ci illərdə qaçqın və İran ərazi-sinə aparılanlar olmamışdır. 1812-ci ildə isə daha çox əhali ata-baba torpaqlarından didərgin düşmüştür. 1812-ci ildə buranı 4885 nəfər tərk etmişdir. Rus hərb tarixçisi N.Dubrovın yazırkı ki, bu dövrdə Şuşa ətrafında gedən döyüşlərdən sonra bir gecə ərzində 20 min adam İrana getmişdir. Onların içərisində xan nəslinin çoxsaylı nümayəndələri də var idi. Tarixi araşdırımlardan aydın olur ki, XIX əsrin əvvəllərində baş vermiş hərbi-siyasi hadisələrin nəticəsi olaraq Qarabağ xanlığı ərazisindən Şirvan əyalətinə 1500 ailə köçərək orda 8 yeni kənd salmışlar. Onlar yeni məskunlaşdıqları yerlərdə ağır məhrumiyyətlərlə qarşılaşırdılar. Aclıq, xəstəlik, iqlim şəraiti onların kütləvi ölümünə səbəb olurdu.

Qarabağ xanlığının ərazisinin xeyli hissəsi müharibələr nəticəsində adamsız qalmışdı. Bir çox kəndlər xarabazara

çevrilmiş, əkin sahələri becərilmədiyindən öz münbitliyini itirmişdi. Rusiya məmurları işçi qüvvəsindən məhrum olmuşdular. Təsərrüfatı yenidən bərpa etmək məqsədilə İran-a pənah aparan əhalini geri qaytarmaq lazım idi. Və onlar 1813-cü ildə İran ərazisindən 811 ailəni geri qaytardılar. Gülüstan sülh müqaviləsindən (1813) sonra, İran'a aparılan dörd min qarabağh öz əvvəlki ata-baba torpaqlarına qayıtdı.

1823-cü ildən başlayaraq ermənilərin Qarabağa köçürülməsi prosesi başlandı. Onların bu diyara gəlişi siyasi məna daşıyırıldı. Rusiya imperiyası özü üçün bu ermənilərdən gələcəkdə Azərbaycan ərazisində forpost (dayaq, məntəqə) yaratmaq istəyirdi. Ona görə də erməni ailələri tədricən Şimali Azərbaycanın müxtəlif ərazilərinə köçürülməyə başlandı. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra bu hal kütləvi xarakter aldı.

1828-ci il oktyabrın 12-də Rusiya ilə İran arasında imzalanan ədalətsiz, işgalçılıq mahiyyətini özündə əks etdirən Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən Fətəli şah öz öhdəsinə götürürdü ki, İranda yaşayan məmur və sakinlərə bu gündən etibarən öz ailələri ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçilik törətmədən onların səthiq malına və ya əmlakına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verir. Daşınmaz əmlaka gəldikdə isə onun satılması və ya onun barəsində sərbəst sərəncam üçün beş il müddət müəyyən edilir.

Göründüyü kimi, bu maddə Türkmənçay sülh müqaviləsinə xüsusi məqsədlə, yəni, ermənilərin İran ərazisindən kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə, o cümlədən də, Qarabağ ərazisinə köçürülbər-pərvənəsini təmin etmək üçün daxil edil-

mişdi. Bunu həyata keçirmək üçün köçürmə komitəsi də yaradılmışdı. Bu işə erməni X.E.Lazarev rəhbərlik edirdi.

1829-cu il Ədirnə müqaviləsindən sonra Türkiyə ərazisində yaşayış ermənilərin Şimali Azərbaycana köçürülməsi başlandı. Köçürülmənin əsas istiqaməti Qarabağ ərazisi idi. 1826-1828-ci illər rus-İran və 1828-1829-cu illər rus-türk müharibələrində Rusiyanın rəqibləri üzərində qələbəsi ona imkan verdi ki, məğlub olan ölkələrdə məskunlaşan erməniləri Cənubi Qafqazda, o cümlədən, Şimali Azərbaycanda işgal etdiyi ərazilərdə yerləşdirsin. 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyanın himayəsinə keçidkən sonra Rusiya diyyarda öz mövqelərini daha da gücləndirməyə başladı.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazdakı canişini P.D.Sisianovun göstərişi ilə Gəncə xanlığı və Şəki xanlığı ərazisinə gətirilən ermənilərin xeyli hissəsi Qarabağ xanlığı ərazisinə köçürüldü. Ermənilərin kütləvi surətdə Qarabağa köçürülüb gətirilmələri Türkmençay müqaviləsindən sonrakı illərə aid edilsə də, bu işə 23 il (Kürəkçay müqaviləsindən sonra) əvvəl başlanılmışdı.

1805-ci ildən ermənilər İrandan mərhələlərlə Qarabağa gətirilməyə başlandı. Onu da deyək ki, bu köçürülmə zoraklıqla həyata keçirilirdi. Yerli əhalinin hesabına gəlmə ermənilərə torpaq və yaylağa gedənlərin evləri də ermənilərə verilirdi. Onu da xüsusilə qeyd etmək yerinə düşər ki, Kürekçay müqaviləsindən keçən 6 il ərzində Qarabağda əmlakdan məhrum olan 3080 ailə var idi. Bu əmlak sonralar gəlmə ermənilərə verilmişdi.

Tarixi araşdırmałara görə Qarabağda 1805-ci ildə 10000 (25000 nəfər), 1812-ci ildə 5000 (12000 nəfər), 1823-cü ildə 20000 (48000 nəfər), 1831-1833-cü illərdə 20449 (49792 nəfər), 1843-cü ildə 27000 (134589 nəfər), 1850-ci ildə 27700 (137641 nəfər) ailə yaşamışdır. 1808-ci ildə Qarabağ xanlığı ərazisində 7474 ailənin yaşadığı sənədlərdə öz əksini tapır.

1811-ci ilin məlumatına görə Qarabağda 12000, 1817-ci ildə isə 7872 ailə yaşamışdır. 1832-ci il məlumatına görə bu dövrdə Qarabağda 20546 tüstünün olması qeyd olunur. 1823-cü ildə Qarabağ əyalətində 20095 ailənin yaşadığı göstərilir. 1823-cü ilə aid olan kameral təsvirdə göstərilir ki, Qarabağ əyalətində yaşayan 20095 ailənin 15729-u (78,3 faizi) azərbaycanlı, 4366 ailə isə (21,7 faizi) erməni ailəsi olmuşdur. Həmin dövrdə Qarabağda bir şəhər, 626 kənd var idi. Bu kəndlərin 433-ü azərbaycanlı, 161-i erməni, 2-si qarışq kənd kimi qeydə alınmış, 30 kəndin əhalisinin isə etnik mənsubiyyəti göstərilməmişdir. 1823-cü ildə Qarabağ ərazi-sində 18.769 ailənin yaşadığı vurğulanır. Onlardan 14241 nəfəri azərbaycanlı, 4528 erməni ailəsi olmuşdur. 1823-cü ildə Şuşada 1111 azərbaycanlı, 421 erməni, kəndlərdə isə 13130 azərbaycanlı, 4107 erməni ailəsi var idi. Göründüyü kimi, təxminən 18 il ərzində Qarabağa ermənilərin köçürülməsi nəticəsində ermənilərin sayı nəzərəçarpacaq dərəcədə artmışdı. 1832-ci il məlumatına görə Qarabağ əyalətində 13965 azərbaycanlı, 6491 erməni ailəsi yaşayırırdı. Bir daha qeyd etmək yerinə düşər ki, ermənilərin say tərkibinin artması Türkਮənچay və Ədirnə sülh müqavilələri nəticəsində İrandan və Türkiyədən gələn ermənilərin hesabına olmuşdu.

1827-ci il oktyabrın 19-da polkovnik Lazarev Təbrizə komendant təyin olundu. Bu təyinatdan sonra Cənubi Azərbaycanın müxtəlif ərazilərində yaşayan ermənilər kütləvi surətdə Lazarevin yanına gələrək Rusiya imperiyasının təbəəliyinə keçmələrini təkidlə bildirirdilər. Deməli, Rusiyanın İran üzərində qələbəsi ermənilərin İранa qarşı açıqdan-açıqça düşmən mövqeyə keçməsinə səbəb oldu. Bu isə uzun müddət torpağında yaşadıqları, bütün nemətlərindən istifadə etdikləri dövlətə xəyanət idi.

İrandan və Türkiyədən gələn ermənilər Azərbaycan torpaqlarında məskunlaşmaqla bərabər, burda özləri üçün dövlət yaratmaq istəyirdilər. Bu, onların çoxdankı arzuları idi. Ermənilərin bizim torpaqlarda məskunlaşmalarında kilsə xüsusi rol oynayırdı. 1827-ci il noyabr ayının 11-də katolikos Nersesin məktubu M.F.Paskeviçə çatdırıldı. Lakin general keşisin bir sıra təkliflərini qəbul etdişə də, erməni dövləti yaratmaq təklifini qəbul etmədi. Buna baxmayaraq, Rusiya imperiyası işgal edilmiş ərazilərimizdə özünə siyasi dayaq yaratmaq siyasetində ermənilər dən istifadə etməyi əsas tuturdu. Ona görə ki, Şimali Azərbaycan torpaqlarının işgal edilməsində ermənilər ruslara xüsusi xidmət göstərmişdilər. Maraqlısı o idi ki, Rusiya imperiyasının başbələnləri İrandan və Türkiyədən gələn ermənilərin Rusiya ərazisində məskunlaşmalarını qətiyyətlə rədd edirdilər. Onlar yaxşı dərk edirdilər ki, əgər belə bir işə razı olarlarsa, gələcəkdə ermənilər onların boğazında ilişib-qalan omبا sümüyünə çevriləbilər.

1829-cu il dekabrın 24-də Lazarev Paskeviçə yazdığı məktubunda göstərirdi ki, ermənilərin İrandan köçürülməsi işlərinə 1828-ci ilin fevral ayının 26-dan başlanılmışdır. Səylərimiz nəticəsində bu iş iyun ayının 11-də uğurla başa çatdırılmışdır. Bu müddət ərzində 8149 erməni ailəsi, bundan başqa, 100 aysor ailəsi də İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdür. Köçürmə işində əsas diqqət Qarabağa və İrəvan ərazisinə yönəldilmişdi. Məlum olduğu kimi, İrəvan xanlığı Qərbi Azərbaycan ərazisində yerləşirdi. Rusiya imperiyası gələcəkdə erməni dövlətini yaratmaq üçün İrəvan xanlığının ərazisini hədəf seçmişdi. Ona görə də İrandan köçürürlən 40 min erməninin böyük hissəsi Qarabağ və İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Qarabağ, İrəvan və Naxçıvanın İran ərazisinə yaxın olmaları bu işi xeyli asanlaşdırırırdı. General Paskeviç göstəriş ver-

mişdi ki, Qarabağa köçürürlən ermənilərin məskunlaşmaları üçün yeni kəndlər salınarkən yerli azərbaycanlıların sıx yaşadıqları kəndlərin yaxınlığı nəzərdə tutulsun. Baş verən hadisələr sübut edir ki, Rusiya ilə İran və Rusiya ilə Türkiyə arasında siyasi savaşlar olmasaydı, nə Qarabağda, nə də İrəvan torpaqlarında ermənilər bu gün olmazdı.

Bu deyilənləri rus tarixçiləri N.Şavrov, S.Qlinka, V.Veliçko və Rusyanın İrandakı səfiri A.S.Qriboyedov da ermənilərin Cənubi Qafqaza, o cümlədən, Qarabağa köçürülməsi haqqında maraqlı tarixi məlumatlar vermişlər. Erməni tarixçiləri də ermənilərin diyara gəlmə olduqlarını dəfələrlə etiraf etmişlər. Məsələn, götürək İrəvan xanlığının etnik tərkibini. Həmin ərazi Qərbi Azərbaycan ərazisidir. Əraziinin etnik tərkibini araşdırın erməni tarixçisi Zaven Korkodyan “Sovet Ermənistəninin əhalisi 1831-1931-ci illərdə” adlı kitabında yazır: “1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1886-ci ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni, 85,2 faizi azərbaycanlılar olmuşdu”. 1828-1830-cu illərdə İrəvan köçürürlən 1000 ailə Cavanşir qəzasında yerləşdirilmişdi.

Tarixçi N.Şavrov 1911-ci ildə yazırkı ki, Qarabağın dağlıq hissəsində və Göyçə gölü ətrafında daha çox erməni məskunlaşdırılmışdı. 1828-1830-cu illərdə həmin ərazilərdə rəsmi olaraq 124 min erməni yerləşdirilmişdi. Qeyri-rəsmi köçürülmüş erməniləri də nəzərə alsaq, onların sayı 200 min nəfərə çatır.

1828-ci il fevral ayının 21-də Rusiya “Erməni vilayəti” yaradılması haqqında bədnam fərman verdi. Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayəti gələcəkdə erməni dövlətinin yaradılmasının təməlini qoydu. Eyni zamanda da bu vilayətin yaradılması, Rusiya-İran və Rusiya-Osmanlı dövlətləri ilə aparılan müharibələr döv-

ründə ermənilərin Rusiya dövlətinə göstərdikləri köməkliyin əvəzi idi. Beləliklə də, Rusiya ermənilərin hesabına özü üçün siyasi dayaq yaratmağa nail oldu. Bu isə ermənilərin çoxdankı arzuları idi.

1829-cu il Ədirnə sülhünə görə rus qoşunları Türkiyə ərazisindən çıxarıldıqdan sonra türklərə xəyanət edən ermənilər çıxılmaz vəziyyətə düşdülər. Onları bu vəziyyətdən xilas etməyin yeganə çıxış yolunu Rusiya imperiyası erməniləri işgal edilmiş Şimali Azərbaycan torpaqlarına köçürməkdə görürdü. Minlərlə erməni əldə silah rus ordusu tərkibində Türkiyəyə qarşı vuruşurdu. Qarabağda da, İrəvan-da da köçürülüb-gətirilən ermənilərin hesabına azərbaycanlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə azalırdı. Bu, çar məmurlarının yerli əhaliyə qarşı zor tətbiq etmələri ilə izah olunmalıdır. 1822-ci ildə xanlıq ləğv edildikdən sonra Qarabağda müstəmləkə zülmü daha da gücləndi. Bu vəziyyətə dözməyən azərbaycanlılar İrana, Türkiyəyə qaçmağa məcbur oldular. Qarabağda əhalinin etnik tərkibində baş verən dəyişikliklər yuxarıda dediyimiz kimi, Rusyanın regionda apardığı antiazərbaycan siyasetinin nəticəsi idi.

Vaxt keçdikcə Qarabağda Azərbaycan kəndlərinin adları dəyişdirilib, erməni adları ilə əvəz olunurdu. Bu, Sovet hakimiyyəti illərində də son həddə çatmışdı. Məsələn, Xan kəndi erməni daşnaklarının birinin adı ilə əvəz edilmişdi. Halbuki o, Azərbaycan xalqının qəddar düşməni idi. Xankəndi Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xana məxsus olmuşdu. 1847-ci ildə Xan kəndi ərazisində Rusiya-nın Sunja polku yerləşdirilmiş və sonralar bura ermənilərin axını başlamışdı.

Martuni kəndinin qədim adı Küznüt olmuşdu. Ermənilər bu kəndin də adını dəyişdirib, Martuni qoymuşlar. Türkmənçay müqaviləsinə qədər Küznüt kəndində yalnız

azərbaycanlılar yaşayırıldılar. Onu da deyək ki, kəndin adı ermənilər tərəfindən bir neçə dəfə dəyişdirilmişdir.

Marağa kəndi 1828-ci ildə Cənubi Azərbaycanın Marağa mahalindən köçürürlən ermənilər tərəfindən bina olunmuşdur. Sonralar ermənilər kəndin adını dəyişib, “Marqusevan” qoymuşdular. 1978-ci ildə onlar bu kənddə Dağlıq Qarabağ gəlmələrinin 150 illiyi münasibətilə abidə də ucaltmışdır. Ermənilər **Qarabağda və digər Azərbaycan torpaqlarında da kəndlərimizin adlarını erməni adları ilə əvəz etmişlər.**

Ermənilər Şimali Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra Rusyanın hakim dairələrinin fəal köməyi və himayədarlığı ilə Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm mövqelərin bir qismini ələ keçirib, xalqımıza qarşı qisasçılığa başladılar. Bu qisasçılıq özünü soyqırımlarda və terrorizmdə açıq surətdə göstərirdi. İndi də belə olaraq qalır.

Azərbaycanın coğrafiyası haqqında qədim dövrlərin qaynaq və mənbələrində ermənilər haqqında istənilən qədər məlumat var. Bu məlumatlar sübut edir ki, ermənilər Cənubi Qafqaza Dəclə və Fərat çaylarının sahillərində yerləşən cəngəllik və batıqlıq ərazilərdən gəlmişlər. Öz yazısı, dili, dini olmayan belə bir toplum yer üzündə, xüsusilə də, bizə qonşu ərazilərdə yaşamışlardır. Tarixən onlar səyyar həyat sürmüş, dağlıq ərazilərə sığınaraq öz varlıqlarını qoruyub-saxlaya bilmişlər. İndi erməni quldurları müvəqqəti olaraq ələ keçirdikləri Yuxarı Qarabağa “Arsax” deyərək dünyaya car çəkirlər. Mənbələr isə başqa söz deyir.

Makedoniyalı İsgəndərin yaratdığı çoxmillətli imperiya dağıldıqdan sonra saqaların Aral dənizi sahillərində məskunlaşan Arsax qolu yaranmış olan hərc-mərclikdən istifadə edərək eramızdan əvvəl 255-ci ildə kiçik bir ərazini ələ keçirib “Arsax” adlı bir dövlət yaratdılar. Onlar öz varlıqla-

rını bir müddət qoruyub-saxlaya bilmışdilər. L.Qumilyov bunları turanlı kimi xarakterizə edir, başçılarının adının Arsax olduğunu bildirirdi.

ARSAX türk mənşəlidir. “Dünyanın qərb hissəsi” mənasını verir. Arsaxın ermənilərə heç bir aidiyyatı yoxdur. Qarabağ qədim dövrlərdən Azərbaycana məxsus olmuş və belə də olaraq qalır.

Qarabağ birdir. Onun aranı da var, dağı da. Təbiət bu diyarı belə yaratmışdır. İstər çar, istərsə də SSRİ dövründə Qarabağ yenə də Azərbaycana məxsus olmuşdur. İnanırıq ki, az müddət-dən sonra doğma Qarabağımız düşmən əsarətindən tamamilə bir dəfəlik xilas olacaq.

Erməni ünsürləri uydurma soyqırımının yüz illiyinə ciddi həzırlaşırlar. Tarixdə mövcud olmayan erməni soyqırımı ermənilər üçün siyasi alverdən başqa bir şey deyildir. Erməni ünsürlərinin iddialarına görə, guya 1915-ci il aprel ayının 24-də Osmanlı türkiyəsinin ərazisində 1,5 milyon erməni məhv edilmişdir. Lakin əldə olan məlumatlar sübut edir ki, o dövrdə Osmanlı Türkiyəsi ərazisində yaşayan 1,5 milyon erməninin 400 min nəfəri islami qəbul etmiş, 300 min nəfəri ətraf ölkələrə getmiş, 300 min nəfəri İngiltərəyə, Fransaya, ABŞ-a və 200 min nəfəri isə Rusiya ərazisinə köçmüştür. İndi hesablayaq görək yerdə nə qədər erməni ünsürü qalır. Bütün bu faktlar sübut edir ki, ermənilərin soyqırımı iddiaları boş və əfsanədir.

Onu da deyim ki, erməni soyqırımı olduqca sönük və hiss olunmadan tarixə qovuşdu. Çünkü yaxşı deyirlər: – “Yalan ayaq tutsa da yeriyə bilməz”.

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNİN “İKİ OD ARASINDA” ROMANINDA ERMƏNİ MƏSƏLƏSİNİN QOYULUŞU

Şuşada gözəl yaz fəslə hamının əhval-ruhiyyəsinə xoş təsir göstərirdi. Hamı öz işi ilə məşğul idi. İbrahimxəlil xan xanlığın bir sıra daxili və xarici problemlərini həll etmək məqsədilə geniş müşavirə çağırmışdı. Burda demək olar ki, saray əyanları ilə bərabər, bütün səlahiyyət sahibləri və ali ruhani təbəqəsinin nümayəndələri də iştirak edirdi. Müzakirə olunan məsələlər haqqında İbrahimxəlil xan, vəliəhdil Məhəmmədhəsən ağa, vəzir Molla Pənah, şəhərin kələntəri Ağası bəy, Mirzə Əliməhəmməd ağa öz rəy və təkliflərini bildirdilər. Müşavirə günorta namazına qədər öz işini davam etdirdi. Müşavirə başa çatdıqdan sonra Məhəmmədhəsən ağa Molla Pənahı, Mirzə Əliməhəmməd ağanı və Ohan keşişi nahara saxladı. Süfrədə boyanalı aş, üstündə quzu soyutması, yanında sarımsaq-qatiq, bağırbeyin, bir sözlə, can dərmanı desən, vardı. Məhəmmədhəsən ağa “bismillah!” deyib, qonaqları yeməyə dəvət elədi. Molla Pənah yeməyin şirin yerində:

- Doğrudan da, hər fəslin öz yeməyi var, bu yeməklər insanda xoş arzular oyadır...

Məhəmmədhəsən ağa Vaqifin sözlərinə əlavə olaraq bildirdi ki, boyanarı Ağdamdan göndəriblər.

Yemək süfrəsi qurtardıqdan sonra hamiya qəhvə, Məhəmmədhəsən ağıaya isə darçın çayı gətirildi. Darçın çayı soyuq-

luq verən düyünün insan bədəninə gətirdiyi ziyanı aradan qaldırır.

Qəlyan çəkmə uzun sürdü, söhbət öz məcrasından çıxdı və bu arada üç-dörd il əvvəl Qarabağa Londondan gələn bir erməni yada düşdü. Molla Pənah təəssüflə bildirdi ki, heyf, onu görə bilmədim...

Mirzə Əliməhəmməd ağa Vaqifin sözünə əlavə etdi ki, həmin erməni olduqca alçaq hərəkətlərə yol verib. Xan onun barəsində çox humanistlik edib, günahlarından keçib. Ohan keşiş Əliməhəmməd ağanın sözlərini məmnuniyyətlə təsdiq-ləyərək:

- Xan, doğrudan da, o yaramaz barədə humanist mövqe tutdu, ona toxunmadı. Bu murdar Həmədandan idi. Londonda təhsil almışdı. Sonra Peterburqa gəlmış, özü kimi yaramazla rəqşulmuşdu. Onu öyrədib, Qarabağa göndərirək ki, get, orda yaşayan bir ovuc erməniləri yerli müsəlmanlara qarşı mübarizəyə çağır. Bu bədniyət alçaq buralarda vurnuxdu, başıboş erməni tacirlərindən pul yığıdı. Üçkilsəyə getdi, bizim yararsız patriarxdan xeyir-dua aldı... Məqsədinə nail olmayıb, Hindistana çıxıb-getdi.

Peterburqdan gələn erməni Yusif Əminin hərəkətlərindən Mirzə Əliməhəmməd ağanın xəbərdar olduğunu Ohan keşisə bildirməsi məsələyə bir daha aydınlıq gətirdi. Mirzə Əliməhəmməd ağa keşisə bildirdi ki, Qarabağa şeytan toxumu səpməyə gələn Yusif Əmin Gürcüstan hakiminin yanında olmuş, lakin İraklı onu qovmuşdu. Xan bu şeytanla məşğul olmayı mənə tapşırmışdı. Mən ona bildirdim ki, bütün Azərbaycan xanlıqlarında bir ovuc gəlmə erməni yaşayır... Özləri də al-verlə və əkin-biçinlə məşğul olurlar. Onlar bizim kimi at üstündə qılınc oynada bilməzlər. Nə isə sonda Yusif Əmin mənə dedi ki, mənim arxamda ingilis padşahı durur. Göründüyü kimi, ermənilər kiminsə fitnəsinin qurbanına çevrilirlər.

Ohan keşiş əsəbi halda Mirzə Əliməhəmməd ağıaya bildirdi ki, bizim bədbəxt başbilənlerimiz bilməlidirlər ki, ingilis və ya rus padşahlarının xatırınə iş görməklə heç bir şeyə nail ola bilməyəcəklər. Müsəlmanlar öz torpaqlarında bizə yer vermiş, qonaqpərvərlik göstərmişlər. Bu dəyərləndirməmək sadəcə olaraq alçaqlıq olardı.

Ohan keşiş danişdiqca daxildən sanki alışib-yanırdı. Əsəbilikdən əlləri və dodaqları titrəyir, ermənilərin cinayətkar hərəkətlərini yada saldıqca odlanırdı. Ohan erməni xalqına rəhbərlik etməyə çalışanların tarixçəsini yada salaraq dedi ki, bu tarixçə çox qanlı və olduqca boş bir şeydir. Dəfələrlə Qarabağda sıçınacaq tapan bir ovuc erməniyə demişəm ki, biz “QAXTAQANIQ”, yəni qaçqınıq. Çörəyinizi haram etməyin.

Ohan keşiş Ori haqqında bildiklərini tam açıqlığı ilə həmsöhbətlərinə bildirdi. Onun Fransada, Almaniyada və Avstriyada firildaqçılıqla məşğul olmasından, sonra I Pyotrun yaxına gəlməsindən ətraflı məlumat verdi və onu lənətləndirdi. Eyni zamanda bildirdi ki, Şərq dillərinə bələd olan keşiş Ori kimi murdarlar rus çarına gərəkli idi. I Pyotr Ori vasitəsilə İran şahı Hüseynə məktub göndərib, orda yaşayan ermənilərin veziyətini yaxşılaşdırmağı xahiş etmişdi. Bu xahişin arxasında məkrli niyyətlər dururdu.

İrana “xoşməramla” gedən Ori ordan düşmən kimi qayıtdı. Tarixi faktlar sübut edir ki, Həştərxan vasitəsilə İrana gedən Ori heyəti öz cirkin əməllerini görüb qurtardıqdan sonra Üçkilsəyə gəlir, ruhanilərə və məliklərə böyük vədlər verərək geriyə - I Pyotrun sarayına qayıdır. Topladığı məlumatı çara çatdırır. İndi İran səfərinə çıxməq olardı... Əlbəttə, I Pyotr bu səfəri həyata keçirdi. Aldadılmış ermənilər də bu səfərdə fəal iştirak etdilər. Təbii ki, I Pyotr İranı və Qafqazı tərk edib, geri çekildi. Bu işdən ermənilər təşvişə düşdülər və on-

lara karşı yerli xalqların kin və nifrəti artdı. Beləliklə də, kənar ermənilərin hərəkətləri Cənubi Qafqaz ermənilərinə qarşı düşmənçilikdən başqa, heç bir şey getirmədi. Keşiş Ohan bunu yaxşı başa düşürdü. Hər dəfə erməni məsələsi dilə gətiriləndə Ohanın əhval-ruhiyyəsi pozulur, əlləri və dodaqları əsirdi... Əsəbi halda deyirdi: Qarabağda yaşayan ermənilər mənşəcə albanlardır.

Keşiş Ohan xəcalət çəkə-çəkə həmsöhbətlərinə “onları duz-çörək tutsun”, - deyərək dərin bir “ah” çəkdi.

Şimali Azərbaycan xanlıqları arasındaki fikir ayrılığı Qarabağ xanlığında birmənalı qarşılanmırıldı. Baş verən siyasi hadisələr heç də ürəkaçan deyildi. Şimaldan və cənubdan gələn həyəcanlı xəbərlər İbrahimxəlil xanı narahat etməyə bilməzdidi. Bütün bu fikirləri xəyalında təhlil edən İbrahimxəlil xan sarayın Bağrıqan dağına baxan pəncərəsinin önündə oturub, dərin xəyalə dalmışdı. Hər tərəf qarla örtülü idi. Günəş şüaları qarın üzərinə düşərək gözqamaşdırıcı bir mənzərə yaradırdı. Şuşanın məhəllə evlərinin bacalarından çıxan tüstü burularaq gah şəhərin şərqinə, gah da şimal-qərbinə doğru hərəkət edirdi. Bu, küləyin istiqamətindən asılı idi. Xan təbiətin möcüzəsinə baxdıqca fərəhlənir, xanlığı və onun paytaxtı Şuşa ilə fəxr edirdi. Bütün bunlara baxmayaraq, İbrahimxəlil xan daxilən olduqca narahat idi. Belə bir vəziyyətdə onun qəlbindən keçənləri həll etmək üçün maraqlı həmsöhbətə böyük ehtiyacı var idi.

Belə hallarda xanın ən yaxın həmsöhbəti Vaqif idi. O, İbrahimxəlil xanın otağına daxil olarkən onun dərin fikrə daldığını hiss elədi. Xan Vaqifi görünçə xəyal dünyasından ayrıldı və vəzirin salamını alıb, bir qədər rahat oldu. Kələntər Ağası bəy də burda idi. Vaqif xanı xəyallardan tamamilə ayırmak və ona xoş əhval-ruhiyyə bəxş etmək məqsədilə tamamilə başqa bir mövzu ətrafında söhbətə başladı:

- Xan sağ olsun, bu gün əlimə bir kitab düşüb. Kitab salnamə xarakterində olub, qədim rəvayət və əhvalatlardan xəbər verir.

İbrahimxəlil xan tarixə böyük maraq göstərdiyi üçün məraqla soruşdu.

Orda nədən söhbət gedir?

- Vaqif xanın əhval-ruhiyyəsində baş verən sevinci hiss edərək söhbətə başladı.

- Hələ hicrəti-xatəmələnviyandan (Məhəmməd (s) Məkkədən Mədinəyə köçməsi tarixi nəzərdə tutulur) min il qabaq bizim bu Qarabağda zərdüştlər yaşamış, Turan elləri Dərbənddən, səddi-İskəndərdən keçib, buraları özlərinə məskən etmişdir. “Salnamə”də rəvayət olunan İran-Turan müharibəsi bizim Kür-Araz arasında vəqe olmuşdur. Bizim bu ölkənin başına çox qəribə qəziyyələr gəlmüşdir.

Bu arada Kələntər Ağası bəy söhbətə müdaxilə edərək bildirdi ki, Pənahəli xan Fətəli xan Əfşarın üstünə gedərkən məni də özü ilə aparmışdı. Lakin mən yaralandım və Ərdəbildə müalicə olundum. Orda olduqca məlumatlı, həmişə ibadətlə məşğul olan qoca bir şeyx var idi. Bir dəfə mənim yanına gəlib, yataq döşəyimin üstündə əyləşərək söylədi ki, Aran böyük bir ölkəymiş məqərər-səltənəti (mərkəzi-şəhəri) də Gəncə olmuşdur.

İbrahimxəlil xan birdən Vaqifə belə bir sualla müraciət etdi:

- **Bəs bu ermənilər hardayırlar?**

Vaqif sakit səslə:

- **Ermənilər buralara çox sonralar gəlmisələr. Bunlar Çingiz və Əmir Teymurun yürüşləri zamanı qaçıb, bu dağlara siğınmışlar. Görmürsünüz mü, erməni yaşayan yerlərə “siğnaq” deyirlər. Onların vətəni olmayıb. Ermənilər səyyar həyat sürüblər. Erməniyə vətən məhfumu**

yaddır. Harda yaxşı güzaran tapsalar, onlar üçün ora “və-tən” hesab olunur. Xan sağ olsun, onlar qaxtaqandırlar.

Şimaldan gələn həyəcanlı xəbərlər Qarabağ xanlığının sarayında narahatçılığa səbəb olurdu. Mirzə Əliməhəmməd ağaya Tiflisdən belə bir yazılı məlumat gəlmışdi ki, Qızlar istiqamətində rus qoşunları toplaşır. Rusiya imperiyasının nümayəndələri İraklinin yanına gəlir, nə isə aralarında danışqlar aparılır. Qubalı Fətəli xan da Kür çayını tez-tez keçərək Qarabağ kəndlərini dağıdır və əhalini əsir aparır. İranda da xanlar biri-biri ilə mübarizə aparır, hətta Arazdan şimala da keçirdilər.

Belə bir mürəkkəb şəraitdə İbrahimxəlil xan Qarabağ xanlığının sərhədlərinin təhlükəsizliyi qayğısına qalır və Şuşanın möhkəmləndirilməsi işini davam etdirirdi.

Məliklər (alban məlikləri) yenə də xanlığın daxilində pozuluq işlərini davam etdirir, onun hərbi qüvvələri və daxili durumu haqqında ruslara məlumat verirdilər.

İbrahimxəlil xan qaynı Cümşüdü yanına çağırıldı, məsələni aydınlaşdırmağı qərara aldı. Xan Ağası bəylə oturub, düşüncəyə dalmışdı. Bu zaman Cümşüd xanın otağına daxil oldu və salam verdi. Xan onun salamını almadı. Cümşüd bir qədər ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə sözüb, oturmağa icazə verdi. İbrahimxəlil xan qəzəblə danışmağa başladı:

- Balam, sən erməni, mən müsəlman, məndən pislik görmüsən?

Cümşüd itaətkarcasına:

- Allah eləməsin, xan - dedi, - həmişə sizdən hörmət görmüşük, biz bir ovuc erməni sizə nə edə bilərik. Biz ermənilər kimik ki, sizin bir sözünüüzü iki eləyək. Evdə oturub, ev yiyesi ilə dava eləmək olarmı?

- Yaxşı bəs bu məliklər məndən nə istəyirlər? Eşitdiyi-mə görə, Dizəq məliyi İsa özünü ləyaqətsiz aparır, rusla-rə arxalanmaq fikrinə düşüb, hətərən-pətərən danışır. Haram olsun ona verdiyim çörək! Bu saat silahlı dəstə göndərib, onun başını bədənindən üzdürüb, itlərə yem etdirərəm...

Cümşüd sakit səslə xana xatırlatdı ki, bu başı batmış məliklər mənim atama da yağı kəsilmişdilər, qudurqanlıq edirlər, onlar ən ağır cəzaya layiqdirlər.

Xan qəti bir səslə Cümşüdə dedi ki, papağınız donuz dərisindəndir, amma gerisindən xəbəriniz yoxdur. Adam gərək tutduğu işin gerisini yaddan çıxarmasın. I Pyotr sizə yalandan nələr vəd etmişdi, axırı nə oldu? Siz bu torpa-ğɑ qonaq kimi gəlmisiniz, harda olmusunuzsa, ordan bia-bircasına qovulmusunuz. Onun-bunun yalançı vədlərinə aldanıb, yerli əhaliyə qarşı mübarizə aparmısınız. Nəticə-də də qırılıb məhv olmusunuz.

İbrahimxəlil xan Ağası bəyə müraciət edərək dedi:

- Bu saat 300 nəfər silahlı dəstə göndər, İsanın məsələsini həll etsinlər, malını, mülkünü müsadirə edib, yoxsullara pay-lasınlar. Mən onu Dizəq sıqnağına yüzbaşı qoydum, daha özü-mə düşmən demədim.

Xanın bu sözlərindən dərhal sonra Kələntər Ağası bəy ayağa qalxdı və “baş üstə” deyib otaqdan çıxdı.

Cümşüdün sıfəti qorxusundan tamamilə dəyişmişdi, xanla otaqda tək qalması onu sanki işıqlı dünyadan ayırmışdı. Onun belə bir vəziyyətə düşməsi İbrahimxəlil xanın sərt baxışlarından yayınmadı.

- Gedə bilərsən, - xanın qəzəbli səsi eşidildi.

Cümşüd bütün gücünü toplayıb, birtəhər otaqdan çıxmaga hazırlaşarkən xan bir daha qətiyyətlə dedi:

- Get, ermənilərə de ki, nə qədər gec deyil, ağıllarını başlarına yiğsinlar, sonra gec olar.

Gərgin vəziyyətdə olan Cümşüd sarayın artırmasına çıxdıqdan sonra dərindən nəfəs aldı, cibindən dəsmalını çıxarıb, alınının tərini sildi və saraydan uzaqlaşdı...

Otaqda tək qalan İbrahimxəlil xan bir qədər fikrə daldı, sonra ayağa qalxaraq o baş-bu baş gəzməyə başladı. Şahməhəmməd otağa daxil olub, xana hansısa məsələ barədə məlumat verməyə başladı. Bu zaman Vaqif içəri girdi, Şahməhəmməd söhbəti yarımcıq saxladı... Vaqifin otağa daxil olması xanı gərgin vəziyyətdən qurtardı. Şahməhəmmədin ona verdiyi məlumat sanki yaddan çıxdı, söhbət yarımcıq qaldı. İbrahimxəlil xan bir qədər əsəbi halda:

- Axund, - dedi: - görürsən ermənilər yenə də sakit durmurlar, elə deyirsən xoşluqla dolan. Bu da xoşluq! Badaralı Gapı Balıca yolunu kəsib, gəlib-gedənə sataşır. Bu yaramazı məhv etmək lazımdır.

Vaqif düşüncəli tərzdə:

- Bunların hamısı məliklərin işidir. Elə bilirlər ki, rus gəlib, bunları xan edəcək, məgər bunlar hələ də başa düşmülər ki, Nadir şahın onlara verdiyi saxta hüququn vaxtı çoxdan qurtarır. Bir ovuc erməninin nə istədiyini heç özləri də bilmirlər. Bu, bədbəxtçilikdir.

Daha sonra Vaqif təəssüf hissilə bildirdi ki, araşarışdırılanlar, əlbəttə, cəzalarını almalıdırlar. Başqa çıxış yolu yoxdur. Bunlar sakit otursayırlar, elə Loristanda qalardılar, daha qaćıb, Qarabağa gəlməzdilər. İsa da və ona kömək olan yaramazlar da öz layiqli cəzalarını mütləq almalıdırlar. Bəzi qonşu xanlıqların bizə qarşı pozuculuq hərəkətlərini davam etdirdikləri bir zamanda ermənilərin düşməncilik hərəkətləri yolu verilməzdir. Qəti tədbirlər görmək vaxtı gəlib-çatıb.

Şimaldan Rusiya imperiyasının, cənubdan İranın Şimali Azərbaycan xanlıqları üçün təcavüzkarlıq hərəkətlərinin gücləndiyi bir zamanda məlikləri susdurmaq və onları zərərsizləşdirmək zamanın ən mühüm tələblərdən biri idi. İbrahimxəlil xan Vaqiflə, Kələntər Ağası bəylə, Şahməhəmmədə və başqa saray məmurları ilə hərtərəfli məsləhətləşmələrdən sonra qardaşı oğlu, Qarabağ xanlığında igidliliyi və mərdliyi ilə məşhur olan Batmanlınc Məhəmməd bəyi yanına çağırıb dedi:

- Oğlum, səninlə fəxr edirəm. İgidlərini də yiğ başına, get Badaralı Gapını aradan götür. İlk növbədə, Badara məliyini asdırarsan! Daha sonra yerin deşiyində də olsa, Gapını tapıb, lazıminca cəzasını verərsən. Qoy bilsin ki, duz-çörəyə xəyanət nə deməkdir. Mən özüm Naxçıvana gedirəm. Naxçıvan xanı məni tanımaq istəmir. Gapı məsələsini həll etdikdən sonra Xudafərin körpüsünə çıxarsan, ordan da Naxçıvana gedərik.

Məhəmməd bəy əmisindən aldığı tapşırığı yerinə yetirmək üçün elə həmin gün, İbrahimxəlil xan isə iki gündən sonra səfərə çıxdı. Xan sarayda, şəhərdə və xanlığın başqa yerlərində asayışı təmin etmək üçün yerində qoyduğu Kələntər Ağası bəyə böyük səlahiyyətlər verdi.

Məhəmməd bəy Badaraya gəlib, əmisindən aldığı tapşırıqları tamamilə yerinə yetirdi. Sonra Xudafərin körpüsünə doğru hərəkət etdi. Xan Xudafərin körpüsünə çatdıqda Məhəmməd bəyi başının adamları ilə birlikdə onu gözlədikləri ni gördü. Məhəmməd bəy Gapının eybəcər başını xanın ayaqları altına atdı...

İbrahimxəlil xan Naxçıvan xanı Kəlbəli xanla münasibətlərini qaydaya salıb, geri qayıtdı.

Rus-Osmanlı müharibəsi 1768-ci ildən davam edirdi. Müharibə 1774-cü ildə Kiçik Qaynarca sülhü ilə başa çatdı və

Rusiya Krımı işgal etdi. Bununla da, Qara dənizə çıxış yolu qazandı. Rusiya Şərq planını həyata keçirməyə başladı. Bu, ilk növbədə, məliklər və keşişlər tərəfindən sevinclə qarşılıanındı. Məliklər və keşişlər ruslardan yenə ümid gözləyirdilər. Rusyanın verdiyi boş vədlər erməniləri məhv olmaq dərəcəsinə gətirib-çıxarmışdı. Keşış Ohan erməni siğnaqlarını görür, nəsihətlər verir və erməniləri məliklərə inanmamağa çağırır. O, siğnaqlardan qayıtdıqdan sonra Vaqiflə görüşmək və məsləhətləşmək qərarına gəldi. Ohan görüşə gələrkən Axund həyətində bənövşə dərirdi. O, keşisi mehibancasına qarşılaşdırıb, evə apardı. Ohan dedi:

- Axund, səninlə məsləhətləşməyə gəlmisəm. Yenə bu yaramaz məliklər sarsaqlaşıblar, Allah axırını xeyir eləsin...

Vaqif böyük bir maraqla Ohanı dinləməyə başladı. O isə sözünə ara vermədən əsəbi halda danışındı. Deyirdi ki, məliklər rus padşahına bir ərizə yazıblar. Ərizə iftira və yalanlarla doludur. Onların bu hərəkətləri adamı dəhşətə gətirir. Həmin ərizədə onlar özlərini albanlar adlandırırlar.

Vaqif Ohanı dinlədikcə xəyalı dalır və daxilən əsəbi hal keçirirdi.

Vaqif Ohandan soruşdu:

- Onlar ruslardan nə istəyirlər?

- Nə istəyəcəklər, istəyirlər ki, rus bura gəlib bir erməni hökmranlığı qursun. Mən qorxuram ki, yenə qan tökürlər, camaat qırılar. Vartapet Minasın qəbrinə lənət...

Vaqifin təklifi bu oldu ki, məliklərin hərəkətlərini İbrahimxəlil xana bildirmək lazımdır. Camaat qırılıncı qoy beş məlik, beş də tügyan etmiş keşış ölsün. İbrahimxəlil xan, Vaqif və Ohan məsləhətləşib qurtardıqdan sonra keşış Ohan evinə getdi. Otaqda qalan İbrahimxəlil xanla Vaqif hərtərəfli məsləhətləşməyə və qəti qərar çıxarmağa başladılar. Vaqif ümidverici bir səslə İbrahimxəlil xana dedi:

- Xan sağ olsun, erməniləri qırsaq, onda rusların əlinə bəhanə düşər, bundan bizə heç bir xeyir gəlməz. Mənə elə gəlir ki, rusların ən başlıca siyaseti İrana qapı açmaqdan ibarətdir. Ona görə də rus ermənidən istifadə etmək istəyir. Orinin İrana səfərini yada salmaq kifayətdir. Biz də yazaq. Bildirək ki, erməni kimdir, onlar bizim torpaqlara nə vaxt gəliblər, beş-on erməninini məliklər və keşişləri birə kimi canımıza salıb, öz murdar məqsədləri üçün onlardan istifadə edirlər. Mənim məsləhətim belədir. Bir yaxşı kağız yazım, sənin xan övladı olduğundan, iyirmi ildir ki, Qarabağ torpağında hökmənlilik etməyindən, xanlığın gücündən, sənin şəxsi nüfuzundan rus hökumətinə ətraflı məlumat verim. Eyni zamanda da Rusiya hökumətinə bildirək ki, himayənizə girməyə və bac verməyə də razıyıq. Kağız sabah hazır olar. Kağızı Musa Soltan vasitəsilə rus nümayəndəsinə çatdırmaq olar. Musa Soltan bacarıqlı, dilavər bir adamdır. Beləliklə, biz rusu erməni firildaqlarından ayırib, öz tərəfimizə çəkə bilərik.

Xan Vaqifin təklifini qəbul etdi. Vaqif məlik Abonun tutulub, zindana salınmasını da məsləhət bildi. Ona görə ki, aranı qarışdırın odur. Ayrı tənbeh lazımdır.

Vaqif saraydakı otağına çəkilib, Rusiya iperatriçəsi II Yekaterinaya olduqca tutarlı bir məktub yazmağa başladı. Bu, o məktub idi ki, Peterburq sarayında Qarabağ xanlığına qarşı hazırlanan məkrli planı tamamilə heçə çıxardı. Ermənilərin 1783-cü ilin mart ayında Peterburqa yazdıqları böhtanla dolu ərizələrinin üzərinə knyaz Potyomkin-Tavriçeski yazmışdı: “**İbrahimxəlil xanı hakimiyyətdən salıb, Qarabağda erməni əyaləti yaratmaq lazımdır**”.

Vaqifin Peterburqa yazdığı məktub 1783-cü ilin aprel ayında ora çatdı. Bu məktub Potyomkini əvvəlki niyyətindən danışındı. O, bu məktubun üzərinə belə bir dərkənar yazmışdı: “**İbrahimxəlil xanın bizə qarşı bəslədiyi sədaqət rus çari-**

çası üçün ən gözəl bir bacdır” deyərək öz fikrini ifadə etmişdir. Bu barədə Potyomkin Qarabağ xani İbrahimxəlil xan Cavanşirə də xəbər göndərmişdi.

Qarabağ xanlığının bu dövrdə xarici siyasətinin ən başlıca vəzifələrindən biri rus işgalının qarşısını almaq, erməni böhtənlərini heçə çıxarmaq, onların bu diyara gəlmə olduqlarını ruslara başa salmaqdan ibarət idi. İbrahimxəlil xanla birlikdə Vaqif də bu sahədə böyük işlər görürdü. Rusiya ilə münasibətlər tədricən qaydaya düşürdü...

Rusiya Cənubi Qafqaz uğrunda mübarizəsini bir an da olsa, təxirə salmırıldı. Özünə möhkəm dayaq yaratmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1783-cü il iyulun 24-də Rusiya imperiyası ilə Kartli-Kaxetiya (Gürcüstan) çarlığı arasında Şimali Qafqazın Georgiyevsk qalasında traktat imzalandı. Bu traktata əsasən Gürcüstan Rusiya imperiyasının himayəsi altına keçdi. Gürcüstan hakimi II İrakli özünün və varislərinin adından Rusiya çarının ali hakimiyyətini və himayəsini qəbul etməklə tarixi məsuliyyəti öz üzərinə götürdü. Traktata əsasən Rusiya da üzərinə müəyyən təəhhüdlər götürdü. Belə ki, II İraklinin çarlığının bütövlüyünün və Gürcüstan taxt-tacının qorunmasını Rusiya öz üzərinə götürür, hakimiyyətdə vərəsəlik hüququnu qəbul edirdi. II İrakli daxili idarəetmə işlərində də müstəqilliyini saxlayırdı, xarici siyasətdə isə Tiflis şəhərində olan səlahiyyətli rus məmuru ilə hesablaşmalı idi. Rusiya Tiflisdə hərbi qüvvə saxlamaq hüququ da əldə edirdi.

Gürcüstanın Rusiya himayəsinə keçməsindən İbrahimxəlil xan da xəbər tutdu. Vaxt itirmədən bütün dövlət məmurlarının, ağaların, bəylərin və din xadimlərinin iştirakı ilə geniş müşavirə çağırıldı. Yaranmış beynəlxalq şərait müzakirə olundu. Müşavirə iştirakçıları ikili mövqedə dayandılar. Bir qrup İrandan, digər qrup isə Osmanlı Türkiyəsindən kömək istəməyi irəli sürdü. Məsələ hərtərəfli müzakirə edildi. İbra-

himxəlil xan və Vaqif bütün çıxışları, rəy və təklifləri səbrlə dinləyir, heç kimin sözünü keşmirdilər. Kələntər Ağası bəy Şahməhəmməd İbrahimxəlil xanın və Axund Vaqifin məsələyə necə münasibət bildirəcəklərini böyük intizarla gözləyirdilər. Onlar da Qarabağ xanlığının gələcək taleyi üçün məsuliyyət daşıdıqlarını yaxşı bilirdilər. Mirzə Əliməhəmməd də dərin xəyal içərisində idi. Axı xanlığın tale yüklü məsəlesi həll olunurdu.

Vəliəhd Məhəmmədhəsən ağa da gərginlik içərisində idi. O, bu vəziyyətdən xilas olmaq üçün söz alıb, sakit tərzdə dedi:

- Mənə elə gəlir ki, ruslarla razılaşmaq məqsədəmüvafiqdir. Rus hökumətinin özü də buna can atır... Rusiya dövləti güclü dövlətdir, son zamanların siyasi hadisələri də onun gücünü sübut edir.

Məhəmmədhəsən ağanın bu çıxışı müşavirə iştirakçılarının bir hissəsində mübahisələrə səbəb oldu. Ağalardan biri təəccüblü səslə dedi:

- İslam məmləkətinə kafir buraxmaq olarmı? Dinimizi, şəriət qanunlarımızı niyə nəzərə almırıñız? Allah mənə o günü göstərməsin!

Nəhayət İbrahimxəlil xan müşavirədə yaranmış gərgin vəziyyəti yumşaltmaq məqsədilə danışmağa başladı:

- Kim deyir ki, Qarabağ xanlığını rusa verək? Mən sağ ola-ola bu işə yol verərəmmi?

Burda xanın səsində bir zəiflik yarandı, rəngi dəyişildi, əsəblərini sakitləşdirmək üçün qəlyan çəkməyə başladı. Xanın vəziyyəti məclisdəki ab-havanın dəyişilməsinə və iştirakçıların sakitləşmələrinə səbəb oldu. Otaqda dərin sükut yarandı. Yaranmış vəziyyəti Vaqifin mənalı və tutarlı çıxışı aradan qaldırdı:

- Xan sağ olsun, ümidsizliyə qapılmaq olmaz, düşmən qapımızın ağızını kəsməyib? Atalar demişkən, nəyinən yoldaş ol, amma əlindən ağacı yerə qoyma! Biz də öz işimizi əvvəlcədən ehtiyatlı tutmalıyıq. Xanlığın müstəqilliyini, təhlükəsizliyini və suverenliyini qoruyub-saxlamaq məqsədilə bütün tədbirlər görülmüş və görülür. Silahlı qüvvələrimizin sayı 7 minə qədərdir. Bunların 3 mini ləzgilərdir. Lazım gələrsə, Əmmə xandan əlavə canlı qüvvə almaq olar. Xanın zəngin xəzinəsi və çoxlu ərzaq anbarları əhalini və ordunu uzun müddət saxlamağa kifayət edər.

Vaqif danışdıqca ətrafdakıları nəzərdən keçirirdi. Hamı onu maraqla dinləyirdi. Vaqif bundan istifadə edərək son fikrini açıqladı:

- Elçilərimizi göndərək, bizim də himayəyə girmək arzumuzu Tiflisdə rus nümayəndəsinə bildirsin. Biz vəziyyəti sonra bir daha götür-qoy edərik. Elə bu saat rusun himayəsinə girmirik ki!

Vaqifin fikri məclisdə yenidən etirazların başlanmasına səbəb oldu. Lakin o, inandırıcı dəlillərlə məclisi yenidən sakitləşdirə bildi.

İbrahimxəlil xan Vaqifin çıxışını dinlədikcə sakitləşir, özündə daxilən yüngüllük hiss edirdi. Ona görə də neypuşu (qəlyani) xüsusi bir zövqlə çəkir, arabir də gülümşəyirdi. Gözənlənilmədiyi halda xan yenidən məclisi gözdən keçirib dedi:

- Axund Vaqif özü Tiflisə getməlidir. Onunla birlikdə səlahiyyətli adamlar da gedəcək. Yazı-pozu işlərini də Mirzə Camal aparar, yaxşı xətti var. Mən Axund Vaqifə geniş ixtiyar verirəm. Məsləhət necədirse, elə də edər, özü arif və aqil insandır.

Xanın təklifi məclis tərəfindən böyük razılıqla qarşılandı. Hamının gözlərində ümidverici bir işq yarandı. Bu işq gələcəyə yol açırdı...

Qışın oğlan çağrı idi. Şuşa qalası dümağ xalat geyinmişdi. Hava sakit və şəffaf idi. Adamlar nəfəs aldıqca yüngülləşir, yumşaq qar üstündə həvəslə gəzir, tanışlar bir-birinə qartopu atırlılar. Səma açıq olduğu üçün günəşin parlaq şüaları hər tərəfə yayılır və təbiətə xüsusi gözəllik verirdi.

Vaqif uzaq səfərə hazırlaşmasına baxmayaraq, hərdən pəncərədən təbiət mənzərəsini seyr etməkdən doymurdu. Vaqifin arvadı Mədinə Vaqifin yol tədarükü ilə məşğul idi. O, qış paltarlarını səliqə ilə seçir, təmiz və yaraşıqlı geyim əşyalarını evin bir tərəfinə yiğirdi. Yol üçün geyim əşyalarını Vaqif özü seçməli idi. Bu, belə də oldu.

Vaqif Tiflisə böyük ümidlə gedirdi. Gedirdi ki, xanın ona etibar etdiyi missiyani layiqincə yerinə yetirə bilsin. Bunun üçün o özündə güc və inam hiss edirdi. Gedirdi ki, Qarabağ xanlığının varlığı üçün əlindən gələni etsin, Pənahəli xanın onlar üçün qoyub-getdiyi Qarabağ xanlığını qoruyub-saxlaya bilsin... Bütün bunlar sanki Vaqifə qol-qanad verirdi. O, dağ qartalı kimi Tiflis istiqamətində uçmaq həvəsində idi...

Vaqifin başçılıq etdiyi Qarabağ nümayəndə heyəti Tiflisə gedərkən yolda çox əziyyət çəkdi. Soyuq qış havası, qalın qar yollarda gedиш-geliş böyük maneə törədirdi. Atların burunlarından çıxan hava sanki vulkana bənzəyirdi. Buz bağlamış yollarda atlar arabir büdrəyirdilərsə də, cəld Qarabağ atları üçün bunlar adı bir hal idi. Vaqifgil Tiflisə çatan kimi II İraklinin mehmandarları onları gürcü zadəganlarından birinin evinə apardı. Uzun yol atların yorulmasına təsir göstərmişdi. Nö-kərlər atları rahatladılar, onların tərləri silinib-qurulandı, arpa-saman verildi.

Vaqif bir qədər istirahət etdikdən sonra həsrətində olduğu Tiflisi gəzməyə çıxdı. Sonra isə Tiflis hamamına getmək və yorğunluğunu çıxarmaq istədi. Bunu hiss edən Mirzə Camal sakit bir tərzdə dedi:

- Axund, yoldan sonra bu qarlı havada hamama getmək olmaz, adam xəstələnə bilər, bu işi sonraya saxlamaq yaxşı olardı.

Vaqif qırmızı yanaqlı, aydın nitqə malik olan Mirzə Cama-la ata məhəbbəti ifadə edən gözləri ilə baxaraq dedi:

- Oğlum, mən dağlarda böyümüşəm, soyuq, şaxta mənə kar etməz. Su yolun yorğunluğunu canımızdan çıxarar, bir-iki gün evdə oturub-dincələrik.

Vaqif nümayəndə heyəti ilə birlikdə Tiflisi gəzib, yenə də onlar üçün ayrılmış iqamətgahı qayıtdılar. Bir neçə gündən sonra II İraklinin nümayəndəsi Vaqifin yanına gəlib, bildirdi ki, yanvarın 22-də rəsmi ziyarət olacaq, gəldim ki, sizi xəbər-dar edim.

Tiflis bayramsayağı bəzədilmişdi. Yanvarın 22-də 101 topdan açılan atəş bayramın başlandığını şəhər əhalisinə xə-bər verdi. Rəsmi keçid çarın nümayəndəsi, polkovnik S.D.Burnaşevin yaşadığı mənzildən başlayıb, II İraklinin sa-rayına getməli idi. Vaqif və onun başçılıq etdiyi nümayəndə heyəti rəsmi keçidə qoşulmadılar, kənardə dayanıb, onu seyr etməyə başladılar.

Rəsmi keçid qurtardıqdan sonra Rusyanın nümayəndələri bir-bir yaxınlaşaraq Rusyanın himayəsinə keçməsi şərəfinə İraklıyə əl verib, təbrik etdilər. Növbə Vaqifə çatdıqda o, irə-li yeriyib, II İraklinin əlini sıxdı və İbrahimxəlil xanın adın-dan onu təbrik etdi. II İraklı qasılarının altından Vaqifi sözərək türkçə dedi:

- Dostum İbrahimxəlil xana məndən çox-çox salam söy-ləyin!

Sonra qonaqlar yemək otağına dəvət olundular. II Yekaterinanın və II İraklinin şərəfinə badələr qaldırıldı, sağlıqlar deyildi. Söz Vaqifə verildi. O, dərin məzmunlu çıxış etdi. II İraklini vali kimi şərəfləndirdi. Bu, II İrakliyə xoş gəlmədi. Çünkü o, artıq İranın dörd valisindən biri deyildi. Rusyanın himayəsinə keçmiş müstəqil padşah idi. Vaqifin vali deməsi Burnaşevi də razı salmadı. Vaqif İraklini padşah adlandırmaqla İrani narazı sala bilərdi. Bunu o, yaxşı bilirdi. Burnaşev ilk dəfə olaraq incə Şərq diplomatiyası ilə qarşılaşdığını hiss etdi. Hiss etdi ki, Vaqifin çıxışı Qarabağ xanlığı ilə İranın münasibətlərinin pozulmamasına yönəldilmişdir.

Vaqif və onun başçılıq etdiyi nümayəndə heyəti Tiflisdə iki həftə qaldı. Bu müddət ərzində o, şəhərin tarixi yerləri ilə tanış oldu. II İraklinin andığın mərasimində Qarabağ nümayəndələri də iştirak etdilər. Vaqif II İrakli ilə bir daha görüşə bilmədi. Səbəb o idi ki, imzalanan müqaviləyə görə Gürcüstan hakimi yalnız Burnaşevdən başqa, digər xarici nümayəndə heyəti ilə görüşə bilməzdə, onun razılığı olmadan bir addım da ata bilməzdi. Rusiya imperiyasının müstəmləkəçilik siyaseti ilk anlardan özünü açıq surətdə göstərirdi. Vaqif bunu dərindən hiss edirdi.

Vaqif II İraklinin düşdürüyü vəziyyətdən məyus oldu. İrakli nümayəndəsi vasitəsilə Vaqifə Burnaşevlə görüşməsini məsləhət gördü. Vaqif İraklinin təklifini qəbul etdi.

Vaqif rus məmurunun qəbuluna böyük qürurla, Qarabağ xanlığının gücünü və əzəmətini nümayiş etdirən vəzir kimi getdi. Onun mindiyi Qarabağ atı Tiflis küçələrindən keçərkən adamlar atın yerisinə, onun sahibinə maraqla baxırdılar. Atın hərdən bir kişi nəməsi sanki Qarabağ xanlığının gücünü, əzələsini nümayiş etdirirdi.

Vaqif Burnaşevin qəbuluna tək getdi. Bəylərin məmurun yanına getmələrinə razı olmadı. Yalnız özü ilə Mirzə Cama-

lın getməsini məsləhət bildi. Vaqif Burnaşevin otağına daxil olanda məmur masanın sol tərəfində dayanmışdı. Vaqif onu diqqətlə süzdü... Divardan asılan II Yekaterinanın iri rəsmi ilə Burnaşevin arasında heç bir fərq olmadığı Vaqifin nəzərini özünə cəlb etdi. İmperatriçənin sifəti, gözləri, qasları, dodaqları eynilə Burnaşevdə idi. Bu zaman Vaqif ürəyində “**mal yəsini oxşamalıdır**” atalar sözünü yada saldı. S.D.Burnaşev Vaqifə nəzakətlə əl verib, əyləşməsini xahiş etdi. Hər ikisi əyləşdi. Mirzə Camal da Vaqifin sol tərəfində, masanın qarşısında əyləşdi. Onlar bir sıra rəsmi söhbət etdilər, tərcüməçi Vaqiflə Burnaşevin danışqlarını tələsmədən, aydınlıqla tərcümə edirdi. Bu arada Burnaşev Yekaterinani tərifləməyə başladı. Tiflisə qoşun yeritməsini əhalinin asayışının qorunması ilə izah etdi. Rusyanın əsl məqsədindən, işgalçılıq siyasetindən bir kəlmə də olsun danışmadı və danışa da bilməzdidi.

Sonra Burnaşev əsl məsələyə keçdi:

- Biz möhtərəm hökmdarımız İbrahimxəlil xanla da dost olmaq istəyirik. Mərhəmətli çariçə himayədici əlini sizə də uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında həmişəlik qala bilər...

Uzaqgörən Vaqif Burnaşevin bu saxta sözlərini dinləyir və şərqlilərə məxsus şübhə ilə onun incə dodaqlarına və ağ dislərinə tamaşa edirdi. Burnaşev danışığını qurtarar-qurtarmaz Vaqif sözə başladı:

- İbrahimxəlil xan adlı-sanlı nəslin nümayəndəsidir. Qarabağ xanının Şərqiń açarı sayılan Şuşa kimi əzəmətli qalası var, - deyə qüvvət və qüdrətinin Təbrizə qədər hökmü yeridiyini məmərun nəzərinə çatdırıldı: - Biz əlahəzərət çariçə ilə də dostluq münasibətləri saxlamaq fikrindəyik. Bir az dayanaraq ciddi bir baxışla Burnaşevi süzdü və sonra İraklinin bağladığı

müqaviləyə işarə edərək eyni şəraitin İbrahimxəlil xanın da qəbul edəcəyini sezdi.

Burnaşev gülümşündü. Onun bu hərəkətində çar nümayəndəsinin bu şəraitə razı olmadığı aşkar surətdə hiss olundu. Burnaşevin siması birdən-birə sərtləşdi:

- Siz əlahəzrət çariçənin alicənablığına, mərhəmətinə inanmalısınız, bu, sizin üçün böyük nemət ola bilər.

Vaqif də ciddi bir şəkildə:

- Mərhəmət böyük nemətdir, çox doğru deyirsiniz, lakin ölkələr arasında münasibətlərin də qayda-qanunu var. İbrahimxəlil xan vüqarlı, uzaqqorən dövlət xadimidir. Mən deyə bilmərəm o, sizin irəli sürdүүнүз şərtləri qəbul edəcək, ya yox! Xan üçün xanlığın tam müstəqilliyi onun üçün hər şeydən əzizdir. Bunu sözlə ifadə etmək çox çətindir.

Vaqifin bu məğrurluğu Burnaşevə güllə kimi təsir etdi. Vaqifin tutarlı dəlilləri qarşısında məmur olduqca cılızlaşdı və özünü itirdi... Necə deyərlər, daş qaya ilə rastlaşmışdır.

Vaqif və onun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya gələn kimi baş vəzir İbrahimxəlil xanın qəbuluna getdi. Tiflisdə gördüklorını, Rusiya dövlətinin Gürcüstanla imzaladığı müqavilənin mahiyyətindən xana ətraflı məlumat verdi. Daha sonra Tiflisdəki çar məmурunun Qarabağ xanlığının da qeyd-şərtsiz Rusyanın himayəsinə girməsi haqqındaki fikirlərini də İbrahimxəlil xanın nəzərinə çatdırıldı. Vaqifin bu sözləri İbrahimxəlil xanın qəzəbinə səbəb oldu. Vaqif xanı sakitləşdirmək üçün xanlığın bütün mənafelərini qoruduğunu xanın nəzərinə çatdırıldı.

- Mirzə Əliməhəmmədin dalınca adam göndəmişəm, gəlsin məsləhətləşək, - deyə İbrahimxəlil xan əsəbi tərzdə danışmağa başladı.

Vaqif nikbin bir vəziyyət alaraq dedi:

- Xan sağ olsun, rusları ələ almaq üçün imkanımız var. İndi biz müdafiə işlərimizi daha da gücləndirməli və ərzaq ehtiyatlarını artırmalıyıq. Razılığa gələ bilmədiyimizi ermənilər yəqin ki, biləcəklər. Ona görə də onlar apardığımız işlər haqqında Tiflisə xəbər çatdıracaqlar, haram olsun onların yediyi çörək! Torpağımızda özlərinə sığınacaq tapmalarına baxmayaraq, özlərini düşmən kimi aparırlar.

Söhbətin şirin yerində Mirzə Əliməhəmməd ağa icazə alaraq otağa daxil oldu. O, İranda baş verən siyasi hadisələrdən, xarici dövlətlərin Ağa Məhəmməd xan Qacarla münasibətlərindən ətraflı məlumat verdi. Sözünün sonunda Mirzə Əliməhəmməd ağa onu da bildirdi ki, tacirlərin gətirdikləri xəbərə görə Firəngistan hökuməti İsfahana elçi göndərib, Ağa Məhəmməd xan Qacarla danışıqlar aparırlar.

İbrahimxəlil xan İran haqqında Vaqifin fikrini öyrənmək üçün nəzərini ona yönəltdi. Vəzir özünəməxsus qürurla: - Xan sağ olsun, İrandan bizə hələlik qorxu yoxdur, əsas məsələ rus məsələsidir. Ermənilər bizdən rusa yenə də böhtanla dolu kağız yazacaqlar, İraklı bizdən uzaqlaşıb, Gəncəni və İrəvanı onun əsarətindən qurtarmalıyıq. Süleyman paşa ilə əlaqə yaratmaq lazımdır. Əmmə xan hücuma hazır olmalıdır. Təzyiqə məruz qalan xanlarla əlaqə yaratmaq və onlara kömək lazımdır. Fətəli xanla, Şəki hakimi Əbdülləqədir xanla dil tapmaq, qüvvələri birləşdirmək lazımdır. Onda güclü olarıq, sözümüzün kəsəri olar.

İbrahimxəlil xan çox məyus idi. Otaqda tək qalıb, xeyala dalmışdı. Mən dəfələrlə kömək verib, dardan qurtardığım İraklıyə tac gəlsin, peşkəşlər verilsin... Mənə də şərtsiz-sübutsuz təbəəlik təklif olunsun. İraklinin mənimlə iyirmi illik dostluğu xəyanətlə başa çatdı. İndi də deyir Qalanın qapısını aç, düşməni içəri burax, erməni qəddini düzəltsin.

Musa Soltanın çar sarayından nə xəbərlə qayıdacağını İbrahimxəlil xanla Vaqif səbirsizliklə gözləyirdi. Onun aparlığı məktubda Qarabağ xanlığının himayəye hazır olduğu, xanın hakimiyyətdə qalacağı, daxili işlərimizə qarışmamaq və Qarabağ torpağında asayışin pozulmaması qeyd edilmişdi.

İbrahimxəlil xan xəyaldan ayrılib, qəti bir səslə dedi:

- Dünya dağılsa da, mən rusun təklifi etdiyi boyunduruğu qəbul etməyəcəyəm. Ermənilərin heçdən tarix səhnəsinə çıxmalarına yol verə bilmərəm. Valiyə edilən hörmət mənə də edilərsə...

Bu zaman Musa Soltan içəri daxil oldu. Onun gətirdiyi məktub Tiflisdə Burnaşevin Vaqifə dediklərini özündə ehtiva edirdi.

Qasid həyəcanlı xəbər gətirdi, qonşu xanların Qarabağ ərazisinə hücum edib, soyğunçuluqla məşğul olduqlarını İbrahim xana xəbər verdi... Vəziyyət yaxşı deyildi. Qarabağ igidləri onları susdurmalı idilər və bu işi uğurla başa çatdırıldılar.

İbrahimxəlil xan əhalini məhv olmaqdan qurtarmaq və dağıntıların qarşısını almaq üçün Məhəmməd bəyi hüzuruna çağırıb, Ağdam istiqamətində baş verən siyasi hadisələrin tezliklə qarşısını almağı əmr etdi. Məhəmməd bəy ən yaxın silahdaşı Səfər vasitəsilə çox qısa vaxt ərzində 3000 qoşun top layıb, yola düşdü.

İbrahimxəlil xan, Məhəmmədhəsən ağa, Mirzə Əliməhəmməd, Şahməhəmməd və başqaları qoşunla birlikdə xanlığın müəyyən istiqamətlərindən hərbi yürüşə başladılar. Əlbəttə, xanın silahlı qüvvələri igidlik göstərərək Qarabağ xanlığının ərazisinə soxulmuş qarətçi silahlı dəstələri bir neçə gün ərzində vurub, ərazidən çıxartdılar. Əsir alınan əhali və onların qarət edilmiş əmlakları, mal-qara düşməndən alındı.

İbrahimxəlil xan Şuşa qalasına qayıtdıqdan sonra müşavirə çağırıldı. Ağası bəy görülən işlər haqqında məlumat verərək

bildirdi ki, Məlik Abo, Məlik Məcnun və Qanzasar keşisi sat-qıncılıq etdiklərinə görə nəzarət altına alınmışlar. Onlar Tiflisə adam göndərib, rusları Qarabağa hücum etməyə çağırılmışlar. Bu xəbər xanı sarsıldı. Xan bildirdi ki, mən Abonu niyə salamat buraxdım ki, indi mənə qarşı qiyam qaldırsın. İbrahimxəlil xan Kələntər Ağası bəyə göstəriş verdi ki, satqınları tutub mənim yanımı gətir. Ağası bəy baş üstə deyib, otaq-dan çıxdı.

Vaqiflə Mirzə Əliməhəmməd saraydan çıxbı, piyada evə gedirdilər. Saatlı məhəlləsində onlar keşis Ohanla qarşılaşdılar. Ohan ermənilərin hərəkətlərini eşitmışdı. Utana-utana salam verdi, məliklərə və keşisə lənət oxudu. Onları gətirmək üçün atlı dəstə göndərildiyini Vaqif keşis Ohana bildirdi.

Ağası bəy iki həftədən sonra sıqnaq səfərindən geri döndü. Qanzasar keşisinin evindən knyaz Potyomkinə yazılmış məktublar tapıldı. Xəyanətlərinin üstünün açıldığını görən Abo və Məcnun Ağası bəyin gəlməsi xəbərini eşidib, Gəncə yolu ilə rus qoşunlarının yanına qaçdırı.

Ağası bəy Məcnunla Abonu ələ keçirə bilmədiyindən çox narahat idi. Fikirləşirdi ki, nə üçün onları Çiləbörd məliyi Allahqulunun yanına göndərmədik. Rəhmətlik Pənahəli xanın dövründə o özünü düzgün aparmadığı üçün çox haqlı olaraq xan onu cəhənnəmə göndərmişdi. Gərək biz də satqınları, üzə ağ olanları da həmin yerə göndərək.

Georgiyevsk müqaviləsindən dörd il sonra Türkiyə ilə Rusiya arasında yenidən müharibə başlandı. Rusyanın başının müharibəyə qarışması nəticəsində Qafqaza müdaxilə müvəqqəti olaraq təxirə salınmışdı. İranda da daxili vəziyyət mürəkkəb olaraq qalırdı. Hakimiyyət uğrunda mübarizə yeni mərhələyə daxil olmuşdu. Bütün bunlar Qarabağ xanlığında müvəqqəti də olsa, sakitliyə zəmin yaratmışdı. İbrahimxəlil xan bu vəziyyətdən istifadə edərək daxildə təxirəsalınmaz işlər

həyata keçirirdi. Şimali Azərbaycan xanlarından heç biri indi İbrahimxəlil xana mane ola bilmirdilər. Deməli, xan gələcək mübarizələrə hazır olmaq üçün xanlığın möhkəmləndirilməsini davam etdirirdi.

1787-1791-ci illər Türkiyə-Rusiya müharibəsi davam edirdi...

Qarabağda payız fəslinin qızıl çağı idi. İbrahimxəlil xan yorğunluğunu və gərgin vəziyyətini yüngülləşdirmək üçün yaxın adamlarından ibarət yüz atlı ilə Yevlax istiqamətində ova çıxmışdı. Vaqif Şəki xanının ona bağışladığı naxışlı türfəngini atının yəhərinin qaşından asmışdı. Əllərinə əlcək geymiş quşçular əllərində iyirmiyə qədər qızıl quş tutmuşdular. Ovçular ov tulası götürməmişdilər, çünki quş ovunda tula götürməzdilər.

İbrahimxəlil xan ovçuluğa hərbi məşğələ kimi baxırdı. Dəqiqliq nişan almaq, vəhşi heyvanlarla mübarizə aparmaq, çeviklik və güc lazımdı. Döyüşçülərə bu keyfiyyətlər aşilanındı.

Ağa Məhəmməd xan Qacarın İranda hakimiyyəti ələ alması Qarabağ xanlığında da birmənalı qarşılanmadı. Məhəmmədhəsən ağa ilə Vaqifin arasında gedən söhbət zamanı axund ona ehtiyatla bildirdi ki, nicat yolunu İranda görmürəm. Xanlığın mənafeyi naminə hansısa bir sədaqətli dövlətə meyl etməliyik. Məhəmmədhəsən ağa da eyni fikirdə olduğunu bildirdi...

Söhbət Şahməhəmmədin dəfn mərasimində baş verdiyindən danışıqların genişlənməsini məqsədə uyğun hesab etmədilər.

Duman ətrafi bürümüşdü, göz-gözü görmürdü. Dəfn mərasimi başa çatdıqdan sonra hamı şəhərə doğru qalxmağa başladı. Adamlar dərin sükut içində idi. Şahməhəmməd xanın sədaqətli məmurlarından biri idi.

Nəhayət, İranda hakimiyyət uğrunda gedən mübarizədə Ağa Məhəmməd xan Qacar bütün rəqiblərinə qalib gələrək şahlıq kürsüsünə yiyləndi. Onun Təbrizə gələn nümayəndəsi Süleyman xan İrəvan və Naxçıvan xanlarını İran himayəsinə çağirdısa da, rədd cavabı aldı. Daha sonra İrəvan, Qarabağ, Talış, Dağıstan xanlarına və Gürcüstana elçilər göndərərək İran himayəsinə girməyi təklif etdi, yenə rədd cavabı aldı. Şəki, Şirvan, Dərbənd, Bakı xanlıqları Ağa Məhəmməd xanın elçilərini hörmətlə qəbul edib, İran himayəsinə keçməyə razı olduqlarını bildirdilər. Gəncə xanı Cavad xan isə tərəddüd edirdi. Əslində, o, İrana meylli idi...

İran təhlükəsi Qarabağ xanlığının sarayında təşviş yaratmışdı. Bir neçə il əvvəl yaranmış əmin-amanlıq birdən-birə pozulmuşdu. Şuşa qalasının kələntəri Ağası bəyin əsas işi xanın verdiyi tapşırıqlara, müdafiə işlərinə yönəldilmişdi.

Vaqif iki-üç gün idi ki, evdən çölə çıxmıldı. İbrahimxəlil xanın göstərişi ilə nəzərdə tutulan dövlətlərin başçılarına məktublar yazır, Mirzə Camal isə onların üzünü tirmə kağıza köçürürdü. Onlar Mirzə Əliməhəmmədin otağa girməsini hiss etmədilər. Mirzə Əliməhəmməd salam verib, cavab aldı. O, Türkiyə sultanına yazılan məktubu aparmaq üçün gəlmışdı.

Vaqif mehbəncasına dedi:

- Mirzə, çalış, İstanbula tez çat. Sultana vəziyyəti hərtərəfli danış, de ki, biz iki od arasında qalmışq, yeganə çarəmiz Osmanlı himayəsidir. Bildir ki, tezliklə silahlı qüvvə göndərməsə, Qacar xanı bizi məhv edəcək.

Mirzə Əliməhəmməd məktubu alıb, səliqə ilə qurşağına qoydu. Sonra mehbəncasına dedi:

- Axund, arxayı ol, inşallah, əlibəş qayıtmaram.

Vaqif Mirzə Əliməhəmmədlə qucaqlaşış-öpüşdü. Ona uğurlar arzuladı, gözləri yaşardı... Mirzə Əliməhəmməd ata minib, yoldaşları ilə birlikdə Rum səfərinə yola düşdü. Vaqi-

fin göstərişi ilə xidmətçilərdən biri onların ardınca bir tas su atdı...

Şuşada müdafiə üçün böyük hazırlıq işləri aparılırdı. Küçələrdə silahlı adam əlindən tərpənmək mümkün deyildi. İbrahimxəlil xan, Məhəmmədhəsən ağa, Vaqif kələntər Ağası bəyin apardığı işdən razı idilər. Onlar bu işi daim diqqətdə saxlayırdılar. Dağ yolları ilə şimaldan gətirilən topalar Şuşanın cənub-şərq ərazisində, Dağıstandan və başqa yerlərdən köməyə gələn silahlı qüvvələr isə şəhərin məhəllələrində yerləşdirilirdi.

İbrahimxəlil xan Məhəmməd bəyi çağırtdırıb, Qalaya gətirmişdi. O, qoşunla Araz sahilinə getməli idi. Batmanqılıncı çox mühüm hərbi tapşırıq verilmişdi.

Ağa Məhəmməd xan Qacar Qarabağ xanlığına hücuma keçmişdi. İbrahimxəlil xan Tuğ kəndi istiqamətində səngər qurmuşdu. Məhəmməd bəy Cavanşir Xudafərin körpüsünü dağıtmışdı. Məlik Məcnun Ağa Məhəmməd şahın bələdçisi-nə çevrilmişdi. Qacar şahı Xudafərin körpüsünün dağıdılmış hissəsini bərpa etdirə bildi. Bunu Məhəmməd bəy bilmirdi. O, üç min əsgərlə Araz çayının şimal ərazisində iranlıları gözləyirdi. Onun döyüşçüləri İran ordusuna ağır zərbə endirdilər. Lakin qüvvələr bərabər deyildi...

Qızılbaşlar xanlığın paytaxtına doğru irəliləyib, 1795-ci ilin iyununda onu mühasirəyə aldılar. Otuz üç günlük mühasirə heç bir nəticə vermədi. Qarabağlılar Şuşa qalasının alınmaz olduğunu bir daha sübut etdilər. Erməni ünsürlərinin bələdçiliyi də puça çıxdı. Ağa Məhəmməd xan Qacar Şuşanın mühasirəsindən əl çəkib, Tiflisə yürüşə başladı.

Mirzə Əliməhəmməd İstanbuldan xoş xəbərlə qayıtmadı... Vaqif xanın çağırıldığı növbəti müşavirədə bir daha qətiyyətlə bildirdi ki, Ağa Məhəmməd şah Qacardan qurtarmaq üçün yeganə çarə - Rusiya himayəsidir.

Bəzi ağaların etirazlarına baxmayaraq, İbrahimxəlil xan Rusiyaya himayəçilik haqqında məktub yazmağı Vaqifə tapşırıdı. Bu məktub Şimali Qafqazda yerləşən rus ordusunun komandanı vasitəsilə II Yekaterinaya göndərildi. 1796-cı il may ayının 2-də o, Azərbaycana ordu göndərdi. Lakin Yekaterinanın ölümü ilə əlaqədar rus qoşunu I Pavelin əmri ilə geri çəğirdildi.

Ağa Məhəmməd xan Qacar V.A.Zubovun Azərbaycana gəlməsini qəzəblə qarşılıdı. O, Qafqaz xalqlarını birləşməyə çağırıran məktub göndərdi. Çağırışda göstərilirdi ki, rusun Qafqaza gəlməsinin məqsədi xristianlığı yaymaq və regionda özü üçün sərfəli xristian dövləti yaratmaqdır. Ona görə də Qafqazda yaşayan bütün müsəlman xalqları birləşməlidirlər.

Qacar xanı nə qədər diplomatik səy göstərdisə də, İbrahimxəlil xana təsir göstərib, özünə tabe edə bilmədi. Onun Rusiyaya meylinin qarşısını ala bilmədi. Rus ordusunun Azərbaycanı tərk edib getməsi Ağa Məhəmməd şah Qacarın Qarabağ xanlığına qarşı yeni yürüşünə səbəb oldu. O, 1797-ci ilin yazında İbrahimxəlil xanı məhv etmək üçün çoxsaylı qoşunla Qarabağa hücuma keçdi. Bu, elə bir dövr idi ki, xanlıqda quraqlıq nəticəsində üç il idi ki, taxıl və başqa kənd təsərrüfatı məhsulları kəskin surətdə azalmışdı, əhali ərzaq cəhətdən korluq çəkirdi. Ermənilər xanlığın daxili vəziyyəti barədə Ağa Məhəmməd şah Qacara ətraflı məlumat vermişdilər.

İbrahimxəlil xan iranlılara müqavimət göstərsə də, istədiyi nəticəni əldə edə bilmədi. O, “Topxana” adlandırılın əraziidən Şuşanı top atəşinə tutan Qızılbaşların toplarını məhv etmək üçün gizli yolla hücumu keçib, topları sıradan çıxarmağı qərara aldı. Həmin topları fransız mütəxəssisləri idarə edirdilər. Xan topları və onları idarə edənləri zərərsizləşdirib, şəhərə qayıdarkən yolların Qacar qoşunları tərəfindən tutuldu-

ğunu gördü. Vəziyyətin ağır olduğunu görən xan qohumu, Avar xanı Əmmə xanın yanına getdi...

Qacar şahı Şuşanı tutdu, lakin bir həftədən sonra öldürdü. Bu hadisə 1797-ci il iyul ayının 4-də baş vermişdi.

İbrahimxəlil xan doğma şəhərə qayıtdı və hakimiyyəti yenidən ələ alıb, xanlığı idarə etməyə başladı... Lakin Molla Pənah Vaqif, Mirzə Əliməhəmməd, Ağası bəy artıq həyatda deyildilər, amansızcasına qətlə yetirilmişdilər. Onların yoxluğu İbrahimxəlil xana mənəvəi cəhətdən ağır təsir göstərirdi...

İbrahimxəlil xan Rusyanın himayəsindən böyük ümidi lər gözləyir və bu məsələ ətrafında Vaqifin məsləhətlərini unutmurdu.

Rusiya imperiyası Qafqazın işgalini tezliklə həyata keçirmək məqsədilə yeni planlar hazırlayırdı. 1801-ci ildə hakimiyyətə gələn çar I Aleksandrın göstərişi ilə bu iş sürətləndirildi. Qafqaza hərbi yürüşdə iştirak edəcək qoşuna P.D.Sisianov başçı təyin edildi. O, Cənubi Qafqaza gəlməmişdən ermənilər rusların planlarından xəbər tutdular və həvəslə onun yürüşündə iştirak etmək arzusunda olduğunu bildirdilər. Erməni keşişi Danil öz soydaşlarının səfərbər olunmasını elan etdi. Ermənilər Şimali Azərbaycanın başqa xanlıqları kimi, Qarabağ xanlığı haqqında Sisianovda düşmən mövqeyi yarada bildilər. Sisianovun əli Gəncə xanlığında qana boyandı. Yenə də ermənilər öz alçaq hərəkətləri ilə ruslara xidmət göstərir, xanlığın hərbi qüvvələri haqqında və başqa təchizatları barədə Sisianova məlumat verirdilər.

Sisianov Qarabağ xanlığını işgal etməyi əsas tuturdu. Belləliklə də, 1805-ci il mayın 14-də Kürəkçay sahilində İbrahimxəlil xanla P.D.Sisianov arasında “**Andlı müqavilə**” imzalandı. Riyakarlıqla imzaladığı bu müqavilədə Rusiya demək olar ki, öz məkrli niyyətinə çatdı. Sisianovun məqsədi Şuşa qalasına qoşun yeritmək idi. Bu müqaviləyə əsasən Qa-

rabağ xanı İbrahimxəlil xan Rusyanın vassalı oldu. Xarici dövlətlərlə müstəqil əlaqələr saxlamaq hüququndan imtina etdi. Rusiya xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürdü.

P.D.Sisianov mayor İvan Lisaneviçin başçılığı altında Şuşaaya 500 əsgər, üç top göndərdi. Beləliklə də, İbrahimxəlil xanın bütün hüquqları əlindən alındı. Bütün hakimiyyət Lisaneviçin əlinə keçdi. O, İbrahimxəlil xanı özündən asılı vəziyətə salmışdı.

1806-cı il iyun ayının 12-də Lisaneviç hərbi dəstəsi ilə birlikdə İbrahimxəlil xanın üzərinə hücum edib, onu, ailə üzvlərini və yaxın adamlarını vəhşicəsinə öldürdü. Sözsüz ki, bu qətldə erməni ünsürü də öz rolunu oynamışdı.

XALQIMIZIN NOVRUZ BAYRAMI

Bütün türk dünyasının, Şərqi xalqlarının xeyli hissəsi hər il Novruzu yüksək səviyyədə bayram edir. Bu, həmin xalqların milli bayramıdır və qədim zamanlardan gələn milli-adət və ən ənənlərimizlə, xalqın milli təfəkkürü ilə sıx bağlıdır. Müəyyən dövrlərdə Novruza müxtəlif don geyindirilib, o, müxtəlif fərziyyələrlə əlaqələndirilib.

Novruz bayramının tarixi çox-çox qədimlərə gedib-çıxır. Mənbələr sübut edir ki, hələ 12 min il bundan əvvəl baharın gəlişi ilə əlaqədar NOVRUZ qeyd olundu. “Novruz” fars sözüdür. Çox maraqlıdır, necə olub ki, bu adı alıb?

Bəşər tarixinin ilk bayramlarından, ən əziz və müqəddəs günlərindən biri, bəlkə də, birincisi olan yeni ilin başlangıcı, baharın gəlişinin ilk günü və bu günün milli adət və ənənələrə uyğun olaraq qarşılanması və keçirilməsi təbii görünür. Şərqi xalqları - ərəblər, farslar və başqaları Novruzu öz adlarına çıxmaga, özü-nünkülləşdirməyə çalışmışlar.

Qədim şumerlərin tarixinin, adət və ənənələrinin araşdırılması sübut edir ki, onlar müxtəlif ictimai münasibətlər, inam və dünyagörüşləri ilə bağlı olan çoxsaylı el şənlikləri - yeni il, qurbanvermə, andiçmə, müqəddəs yerləri ziyarət etmə kimi bayram şənlikləri keçirirmiş-

lər. Babillər yeni ilin gəlişini öz dövlətlərinin varlığı kimi bayram edirdilər.

Novruz yeni il bayramıdır. Baharın gəlişidir. Yazın gəlişi ilə qış fəsli ömrünü başa vurur, bütün təbiət oyanır, hər yerdə canlanma və yeni həyat başlanır. Azərbaycan xalqı Novruzu - yeni il, yeni gün, yaz fəslinin ilk günü Bahar bayramı kimi qeyd edir.

Eramızdan əvvəl Midia dövlətinin süqutundan sonra “Avesta” İran imperiyasının dini - hüququ mərasimi qanunlar kitabı oldu. Beləliklə də, qədim bayram - “YENİ İL” bayramı farslar tərəfindən də qeyd olunmağa və fars dilində Novruz kimi adlandırılmağa başlandı. Bununla da bayramın məzmunu qaldı, adı isə tərcümə olunaraq “Novruz” adlandırıldı.

Yazda gur leysan yağışları yağır, ətraf aləm təmizlənir, sel-su küçələri, yolları, dağ-daşları təmizləyir. Yaz yağışlarını Azərbaycan xalqı baharın ən yüksək neməti kimi qarşılayır. Bu yağışları xalqımız nemət bolluğu və bərəkət yağışları hesab edirlər.

Maraqlısı budur ki, ulularımız Yeni il şənliyi anlayışında kainatın dövr etməsini, hərəkətini və bu dövretməni də dəqiq hesablayaraq nəzərə alıblar. Novruza - təzə ilə keçid günü gecə ilə gündüz bərabərləşir, yəni, təzə ildən uzana-uzana gələn günlər, dekabr ayından qışalmağa başlayır, martın 21-də bərabər olur və bununla da il yenidən təzələnir.

NOVRUZ BAYRAMI İLƏ BAĞLI İNANCLAR VƏ SÖYLƏMƏLƏR

Qədim adət və ənənələrimiz indi də Novruz bayramı şənliklərində yaşıdır. Hər şeydən əvvəl, bu, özünü

Novruz-Bahar bayramı ilə sıx bağlı olan inanc və söyləmələrdə özünü göstərir.

Ulularımız Novruzu özlərinə xas olan qəribə tərzdə qeyd edərmişlər. Məsələn, onlar xırda gölməçələr düzəldib, onu su ilə doldurur, onun ətrafına yiğisib, yeni ilin gəlişini səbirsizliklə gözləyirdilər. Onlar gölməçələrə balıqlar buraxırdılar. Belə hesab edirdilər ki, Baharın gəlişini balıqlar həssaslıqla hiss edir. Bahar təbiətə gələn kimi balıqlar gölməçələrdə atılıb-düşür və gecə ilə gündüzün bərabərliyini bildirirdilər. Əcdadlarımız bununla da bilirdilər ki, köhnə il başa çatdı, təzə il təbiətə qədəm qoydu.

“Bahar gəldi” deyib tonqalların ətrafında mahnı oxunur, şənlik təşkil olunurdu. Bildiyimiz kimi, beş çərşənbə olur. Onlardan biri yalançı (yəni, dörd çərşənbə üçün hazırlıq), dördü isə doğruçu, yəni, Bahara qədər keçirilən çərşənbələrdir. Birinci doğruçu çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi ilə bağlı olan inanclar və sinamalar belədir:

Yuxuda su görmək aydınlıqdır;
Qaynar suyu torpağa tökməzlər;
Su dəhnəyə, insan arxaya bağlıdır;
Su axarında salınan el-oba barlı-bərəkətli olar;
Od üstə su tökməzlər;
Su müqəddəsdir və sair.

İkinci çərşənbə Od çərşənbəsidir. Onunla bağlı atlalar sözləri, alqışlar, qarğışlar bir deyil, beş deyil:

Ocağın həmişə qaynar olsun;
Ocağın odlu, süfrən dadlı və bərəkətli olsun;
Oddan pay verməzlər;
Üçüncü çərşənbə Yel çərşənbəsidir.

El arasında “Boz ay” adlanır. Bu çərşənbəni “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə” də adlandırırlar. Qədim etiqadlara görə, bu çərşənbədə oyanan külək əraziləri gəzir, oyanmış suyu-odu hərəkətə gətirir, yuxuya getmiş torpağı oyadır. Ulularımız küləyi də müqəddəs saymış və ona sitayış etmişlər:

Yel aparan yelinki, yerdə qalan mənimki;

Yelinən gələn, selinən gedər;

Yeldən gələn gülünən gedər;

Yel olmasa sel olmaz;

Yel bağlayanı sel açar;

Dördüncü çərşənbə Yer çərşənbəsidir.

Buna “İlxər çərşənbə” və yaxud “Torpaq çərşənbəsi” də deyirlər. Axır çərşənbədə insanlar, yoxsulluq və məhrumiyyətlərdən qurtarmaq üçün özlərində yeni qüvvə və bacarıq tapırlar. Əkinçilər torpaq sahələrinə çıxır, əkiləcək yerlərdə kütləvi şənliklər keçirirlər. Mal-qara otlaqlara çıxarılır.

Torpaq haqqında aşağıdakı deyimlər var:

Torpağı göz bəbəyi kimi qoru;

Torpağa əyilən namərdə əyilməz;

Torpaqdan pay olmaz;

Torpağın bərəkətli olsun;

Torpağın qədrini bilməyən ulaya-ulaya qalar;

Torpaq ümumbəşəri nemətdir;

Torpağa səcdə etmək lazımdır;

Günəş batanda torpağa baş əyir.

NOVRUZ QARABAĞDA VƏ ŞUŞADA DA TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNARDI

Bahar bayramının gəlişi xanlıq dövründə olduqca yüksək səviyyədə qeyd olunardı. Bayramın gəlisiñə 40 gün qalmış böyük hazırlıq işləri görülərdi. Evlərdə, həyətlərdə, küçələrdə təmizlik işləri aparılar və həyətbaca səliqə-sahmana salınardı.

Çərşənbələrdə milli yeməklər hazırlanardı. Qohumlar bir-birinin evinə gedər, qocalara, xəstələrə baş çəkərdilər, sovqat aparardılar. Səməni göyərtmək adət idi.

Milli bayramlarımızın içərisində birincisi Novruz bayramıdır. Bu bayram xalqımızın mənəvi yaradıcılığının yekunudur. Novruz bayramı Qarabağda lap qədim dövrlərdən keçirilməyə başlanmışdır. Əkinçilər, çobanlar bayramı özlərinə xas olan tərzdə qeyd edərdilər. Taxıl əkiləcək torpaq sahələrində, mal-qara saxlayanlar isə otlaqlarda, çəmənlik və dağ ətəklərində Novruzu qeyd edər, yeni ildə Ulu tanrıdan bol məhsul diləyərdilər.

Qədim adət və ənənələrimizi araşdırılanlar indiyə kimi Qarabağda Novruzun bayram edilməsini ayrıca tədqiq etməmişlər. Bu məsələ, demək olar ki, ümumi səpkidə öyrənilmişdir. Qarabağda Novruz haqqında az-çox fikir söylənilmişdisə də, onun tarixi nəzərə alınıb dəqiqləşdirilməmişdir. Şərq müəlliflərinin Novruz haqqında verdikləri məlumatlar da dolasıqdır. Beləliklə də, tarixi həqiqət ortada itib-batmışdır. Onların məlumatları əfsanə xarakteri daşıyır və qəbul oluna bilməz.

Qətiyyətlə demək olar ki, Novruz bayramı Azərbaycan xalqının mədəni həyatının məhsuludur. Onu da deyək ki, Midiya mədəniyyətini Azərbaycan xalqı yaratmışdır. Deməli, Novruz bayramı və digər adət və ənənələrimiz də o vaxtdan mövcud olmuşdur.

Qarabağda Novruz bayramı milli adət və ənənələrə söykənərək icra olunardı. Bu adət və ənənə “AVESTA”da yoxdur. Qarabağlılar Novruz bayramına işiq, haqq və ədalətin qələbəsi kimi baxır, onu mənəvi ruhunda yaşıdır və nəsildən-nəslə ötürürdülər. Hamı Novruz bayramını böyük mənəvi zövqlə qarşılıyır, təmiz və səliqəli paltar geyir, evləri, həyət və küçələri təmizləyir, şamlar yandırır, şirin nemətlər hazırlayırdı. Orta əsrlərdə Novruzun gəlişi, onun adət və ənənələrinin icra olunması Nizamül-mülküն “Səyahətnamə” sində xəbər verilir. Orda deyilir ki, bayrama bir neçə gün qalmış carçılar bazarlarda car çəkir və saray qapılarının hamının üzünə açıq olduğunu bildirirdilər.

Bundan sonra padşah taxtından enib, möbidi möbida-nın (muğların böyüyü, baş ruhani) qarşısında diz üstə çökərək əhalinin şikayət və arzularını dinləyirmiş. Qarabağ elləri Novruzun gəlişini təbiətin və həyatın dirçəliş günü kimi qarşılıyıb, şənlik edərdilər. Gündüz ilə gecənin bərabərləşdiyi gün xalqımızın əhval-ruhiyyəsinə yeni güc verir.

Qarabağ xanlığı dövründə (1747-1822-ci illər) Novruz bayramı ən yüksək səviyyədə qeyd olunardı. Bayram 12 gün davam edərdi. İnsanlar bir-birinin evinə gedər, getdikləri evlərə hədiyyə aparardılar. Bayram ərəfəsində çərşənbələrdə, bayram günü imkansız ailələrə göstərilən maddi köməklik onlara kasıblığı sanki unutdurardı. Qarabağda, xüsusən də, Şuşada Novruz bütün

sahələrdə misli-bərabəri olmayan səviyyədə qarşılanıb, qeyd olunardı.

Çərşənbə axşamlarında Şuşanın məhəllələrində və evlərin həyətlərində bayram tonqalları qalanardı. Şuşalılar çərşənbə və bayram axşamı alovlandırdıqları tonqallarda tut, alma, nar, heyva, gavalı, meynə və başqa bar verən ağacları yandırmazdılar. Bu, günah hesab olunardı. Yeniyetmələr Şuşanın ərazisində və ətraf yerlərində bitən, quru çırpıları və yabanı bitkilərin qalıqlarını əvvəlcə toplayır, çərşənbə gecələrində və bayram axşamı onlardan istifadə edirdilər. Bu sahədə çətənə və qanqal kolları olduqca sərfəli idi. Onlar yandıqca güclü partlayış törədirdilər, qığılçıcıları isə havaya qalxıb, ulduz kimi ətrafa səpələnirdi.

Şuşalılar tonqalı müqəddəs sayırdılar. Ailə üzvləri, qohum-qonşular tonqal ətrafına toplaşıb, şənlik edər və onun üzərindən hoppanardılar. Bu, kişilər və cavanlar tərəfindən icra olunardı. Tonqal üzərindən hoppananlar:

**Ağırlığım-yorğunluğum odlara,
Dədəm gəlsin, yaz gəlsin,
Evimizə yaz gəlsin.**

**Ağ saqqalım işiqdır,
Bahara yaraşıqdır.**

Yeri gəlmışkən, deməyi vacib sayıram ki, hər il ölkəmizdə keçirilən bayram şənliklərində çərşənbə və bayram tonqalları üstündən atılanlar “Ağırlığım-uğurluğum odlara” deyirlər. Bu isə düzgün deyil. Uğurluğu, yəni, həyatda qazanan müsbət cəhətləri, alova, oda vərib məhv etmək olmaz. “Uğurluğum” sözü “yorğunlu-

ğum” məhfumu ilə əvəz olunmalıdır. Yazın gəlişi eyni zamanda sağlamlıq və gümrəhlıq deməkdir.

Şuşada Novruz mərasimləri ardıcıl xətt üzrə, bir-birini tamamlayan mərasim və oyunlarla icra olundı. Əlbəttə, bu işə təcrübəli el ağsaqqalları, babalar, atalar, nənə və analar rəhbərlik edərdilər. Bu işlərə bahara ən azı 40 gün qalmış başlanardı.

Səməni göyərtmək Novruzun ən ülvi və müqəddəs mərasimlərindən biridir. Bütün Azərbaycan xalqı kimi şusalılar da səmənini həm yaşıllığın, həm də əkinçiliyin rəmzi hesab edirdilər. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Qarabağ mahalının əhalisi səməni göyərtməklə yeni gələn ildə bol məhsul əldə edəcəklərinə inanırdılar.

Səmənini göyərtmək üçün ən yüksək bugda növündən istifadə edirdilər. Səmənini göyərtmək üçün ana və nənələrimiz oxuyurdular:

**Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur.**

**Səndən mən can istərəm,
Damara qan istərəm.
Qanım təmiz gərək,
Dostuma canım gərək.**

Şuşada ailələrin arzu və istəklərinin həyata keçirilməsi və xəstələrin şəfa tapıb sağalmaları üçün səməni nəzir edərdilər. Səməni yetişib, döyülmə həddinə çatanda qohum və tanışlar, qapı-qonşular nəzir deyənin evinə toplaşıb, xüsusi avadanlıqlarla, daha doğrusu,

kustar texnologiyalarla onu həlimi çıxana qədər əzərdilər. Məhsul hazır olduqdan sonra onu böyük həcmli mis teştə töküb, ocağın üzərinə qoyaraq müəyyən həddə kimi ağızını yenə də mis qapaqla örtərdilər.

Məhlul təxminən səkkiz saatə qədər ocağın üstündə bişərək rəngini dəyişərdi. Teştin kənarlarında səməni halvası yarananda onun hazır olması məlum olurdu. Səməni halvası xüsusi dada malikdir. Səmənidən edilən nəzir, adətən, Novruzun ilk günündə icra olunardı. Səmənin xüsusi qablarda (kasalarda) qohumlara, məhəllə sakinlərinə nəzir kimi paylayırdılar.

Şuşada bişirilən səməni Azərbaycanın hər yerində məşhur idi. İstər dadına, istərsə də rənginə görə. Nəzir sahibi nəzir üçün hazırlanan səmənidən qonşu Ağdam, Bərdə, Yevlax, Ağcabədi və Füzuli rayonlarındakı qohum və tanışlarına da pay aparırdılar. Onu da deyim ki, səməni Şuşanın bir neçə məhəlləsində bişirilirdi. Həm nəzir üçün, həm də bayramın gəlişi üçün. Adətə görə, Şuşa şəhərində məskunlaşan beş-on erməni əhalisinə nəzir kimi bişirilən səmənidən verilməzdi. Hətta bu əziz günlərdə onları bulaq başına da qoymazdılar. Ona görə ki, İslam dininə görə onlar murdar hesab olunurdu. Müsəlman Şərqində də yağış yağış kəsdikdən sonra da erməniləri bulaq başına qoymazdılar. Bunu bu ünsürlərin özləri də yaxşı bilirdilər. Həmin günlərdə onlar gözə görünməzdilər.

Bayram mərasimləri Şuşada 1920-ci ilə kimi, yəni, Sovet rejimi qurulana qədər davam etmişdir. Şuşada bayram mərasimləri “Kosa-kosa” adı ilə məlum olan xalq mərasimi ilə başlayardı. XIX əsrin ikinci yarısında - XX əsrin 60-cı illərində yaşayan ağsaqqal-qocalar, “Kosa-kosa”, “Qodu-qodu”, “Qapıpusma” və digər mərasimlər haqqında gənc nəslə ma-

raqlı söhbətlər edər və tövsiyyə edərdilər ki, bu mərasimləri unutmasınlar.

Kosa - qışın - antropomorfizmi (mifik təfəkkürdə insan xassələrini təbiət qüvvə və hadisələrinə aid etmə), Keçi isə yazın - zoomorfizmidir (heyvanları müqəddəsləşdirən dini etiqad) - “Kosa-kosa” mərasimində Keçi Azərbaycanda bu sahədə keçirilən mərasimlərdə “Keçəl” rolunda çıxış edir. Şuşada “Kosa-kosa” mərasimi insanların çox olduğu yerlərdə - Bazar başı meydanda və Çuxur məhəllədə təşkil olunardı. Mərasim iştirakçıları Kosa və Keçəlin torbalarına bayram hədiyyələri qoyardılar.

Bayram günü Şuşada axar su sahəsinə getmək adət idi. Bu işdə kəhrizlər və təbii çeşmələr mühüm yer tuturdu. Su başında “Çillə kəsmək” mərasimi təşkil olunardı. Gənclərin və uşaqların çilləsini xüsusi, ağbirçək, el arasında böyük nüfuzu olan qadınlar icra edərdilər. Bayram günü çillə kəsdirənlər sübh çəğidi kəhriz və çeşmələrin ətrafına toplaşardılar. Çilləkəsən qadın hamidan əvvəl orda olardı. Mərasimi başlamaq üçün dualar və suyun şərəfinə mədhnamələr oxunardı. Sonra çilləkəsən qadın və ya onun köməkçisi suyun təbiətdəki əhəmiyyəti barədə mərasim iştirakçılarına ətraflı məlumat verərdi.

Çillə kəsilərkən ilk olaraq çilləsi kəsilən üç-dörd qurtum su içərdi. Sonra onun hər iki əlinin baş barmaqları qırmızı sapla bir-birinə bağlanardı. Çilləci mərasim iştirakçılarına xeyir-dua dilədikdən sonra əlindəki qayçı ilə barmaqlardakı sapı kəsib, suya ataraq deyərdi: - “**Yeni ildə sənə gələn xata-baləni su aparsın**”.

Baharın gəlişi ilə bağlı mərasimlərdən biri də mart ayının 21-də üfüqdən boylanan Günəşin qarşılanması mərasimi idi. Şuşalılar Günəşin çıxmاسını müxtəlif ərazilərdə - Cıdır dü-

zündə, Çanaqqala ərazisində, Leyli qayasının ətrafında, Üçmix təpəsində və digər ərazilordə qarşılıyırdılar. Bağrıqan dağının zirvəsindən Günəşin şüaları görünən kimi böyük şənlilik başlanırdı. Hamı bir-birini Günəşin təbiətə qədəm qoyması münasibətilə təbrik edər, yeni ildə hamiya xoşbəxtlik və hamar həyat arzulayardılar. Şəhərin küçələrində cavanlar Günəşin şəninə mahnilər oxuyaraq Günəş mərasimini sona çatdırıldılar. Günəş mərasimi “Qodu-qodu” rəvayəti ilə də bağlı idi:

Bu mahni Baharın ilk günlərində Şuşada havanın buludlu və çıxınlı olduğu günlərdə oxunardı. Onu da deyim ki, bu mərasimi icra edənlər maska geyər, bir sözlə, elə edərdilər ki, onları heç kəs tanımاسın.

Şuşada xanlıq dövründə Novruz bayramı günlərində “Günəş həvəsləndirmək üçün” həyətlərdə, küçə və meydanlarda axşamlar tonqal qalayırlar və evlərdə şamlar yandırıldılar. Əlbəttə, bu da mifik adət və ənənələrlə bağlı idi.

Novruz bayramına hazırlıq işlərindən biri də şirniyyat hazırlanmaq idi. Şuşada bütün şirniyyatlar - paxlava, şəkərbura, suxarı, qoğal və sair ev şəraitində hazırlanardı. Heç bir bayram şirniyyatı bazar və dükanlardan alınmazdı. Çox təəssüf olsun ki, indiki dövrdə, səməni də daxil olmaqla Novruz şirniyyatları əksər hallarda bazar və dükanlardan alınır. Deməli, onların iyi evlərimizdən gəlmir... Qohum və tanışlar evdə hazırladıqları həmin məhsullardan pay aparrırdılar. Mənim yaxşı yadımdadır, ötən əsrin yetmişinci illərində Şuşanın küçələrindən keçərkən bayrama hazırlaşan ailələrin hazırladıqları şirniyyatların iyi insanı məftun edirdi. Sanki küçələr mətbəx rolunu oynayırdı...

Mərasimlərdən biri də “Qapıpusma”dır. Yeni arzularla bağlı olan bu mərasim Şuşada axşam çıraqlar yandırıldıqdan

sonra başlanırdı. Bu işdə cavan oğlan və qızlar iştirak edirdilər. Həmin gün evlərdə hamı xoş sözlər deməklə qulaq falına gələnləri razı salmaq istəyirdilər. Həmin mərasim zamanı hə-yət qapıları açıq olardı. Qulaq falından razı qalanlar ev sahiblərinə alqış edərdilər.

Novruz mərasimlərindən biri də yumurta döyüdürmək idi. Bu işin həvəskarları sağlam xoruz və toyuqların yumurtalarına xüsusi üstünlük verirdilər. Hətta belə yumurtaları əldə etmək üçün əvvəlcədən Şuşanın ətrafında yerləşən kəndlərə gedərdilər. Şuşalılar bayram yumurtalarını boyamaq üçün soğan və ağaç qabıqlarından istifadə edərdilər. Əldə edilən yumurtalar döyük mərasimi başa çatdıqdan sonra ehtiyacı olan insanlara payланardı.

Çərşənbə və bayram axşamlarında alovlandırılın tonqallar zamanı qoz, palid, tut ağaclarına qonan gecəquşunun (İsaq-Musaq) oxuması mərasimə xüsusi gözəllik və məzmun bəxş edərdi. Doğrudan da, təbiət insan üçün hər şeydir, desəm, səhv etmərəm. Allaha şükür edirəm ki, mən bu mənzərənin şahidi olmuşam. Qaranquşların gəlişi, novruzgülü, qarçıçayı təbiətin ilk bahar müjdəcili rəsədləri idilər.

Novruzun gəlişi ilə bağlı olan adət və ənənələrimizdən biri də nişanlı oğlan və qızlara bayram hədiyyələrinin aparılması idi. Bu mərasim milli adət və ənənələrimizə tam uyğun formada icra olunardı. Bayramlıq hədiyyələri qiymətli əşyalarla bəzədilərdi. Nişanlı qızlar nişanlılarına müxtəlif növ corablar toxuyardılar.

Şuşada sonuncu çərşənbə və bayram axşamlarında torba-atma mərasimi də maraqlı olurdu. Torbaatma məhəllələrdə icra edilərdi. Torba atanlar üçün əvvəlcədən hazırlıq aparılırdı. Şəkərbura, paxlava, rəngli yumurta, qoz, findiq, iydə, şabalıd, qovurğa və sair torbalara qoymaq üçün xüsusi qab-

larda yerleşdirilirdi. Torba atan uşaqlar çalışırdılar ki, onları tanıyan olmasın. Yeri gəlmışkən deyim ki, indiki dövrdə torba papaqla əvəz olunmuşdur. Yadda saxlamaq lazımdır ki, papağı torba ilə əvəz edib, onu ayaq altına atmaq olmaz. Bu, günahdır. Papaq xalqımız arasında qeyrət və namus rəmzi-dir. Papaq mərd kişi başında olar. Arzu edərdim ki, gələcək Novruz bayramında belə hərəkətlərə yol verilməsin...

Bayram günlərində mərhəmət hissi daha güclü olardı. İmkanlı adamlar az imkanlı ailələrə bayram payı alıb-göndərərdilər. Elə tədbirlər görülərdi ki, çərşənbə və bayram axşamlarında kasıb süfrəsi olmasın. Bu adət Şuşada xanlıq dövründən gələn adət idi. Bayram hədiyyəsi olan ailələr onun kim və ya kimlər tərəfindən göndərildiyini bilməzdilər. Hədiyyələri aparan şəxs onun kim tərəfindən hədiyyə edilməsini heç kəsə deməzdi. Adət belə idi.

Şuşada belə bir adət də var idi ki, Novruz axşamı süfrəyə yeddi nemət - səməni, süd, su, suxarı, sirkə, sarımsaq və süddəş qoyulardı. Bunlara baş hərfləri “S” ilə başlayan yeddi nemət deyilərdi.

Qarabağın hər yerində olduğu kimi Şuşada da ailə üzvlərindən və ya qan qohumlarından birini itirənlər bayram keçirməzdilər, hüzürlü hesab olundılar. Yaxın olan həmyer-liləri bayram gündənə onlara hərtərəfli köməklik göstərərdilər. Bayram axşamı özlərinə hazırladıqları təamlardan onlara pay aparar və dərdlərinə şərīk olardılar. Bu, onlar üçün böyük təsəlli idi.

Tarixin qədim dövründən gələn və xalqımız tərəfindən həmişə əziz tutulan Novruz bayramı Şuşada çox yüksək səviyyədə keçirilirdi. El gəzintiləri, ümumi oyunlar, şənliklər insanları bir-birinə yaxınlaşdırırdı, onların arasında mehribanlıq yaradırdı. Yaşlılar nağıl edirdilər ki, bayram günləri

Cıdır düzündə cavanlar “Yallı” oynayar, at çapar, pəhləvanlar güləşər və tamaşaçılara mədəni xidmət göstərilərdi. Şuşaların böyük əksəriyyəti ailə üzvləri ilə birlikdə bu mərasimlərdə iştirak edərdilər. “Qodu-qodu” mərasimi də olduqca maraqlı və yaddaqalan olurdu. İki nəfər müqəvvə düzəldirdi. Müqəvvanın yuxarı hissəsində günəşin şəkli əks olunurdu. Müqəvvaya çox ayaq əlavə edir və ona qırmızı parçadan don geyindirirdilər. Sonra müqəvvanı başları üzərinə qaldıraraq Şuşanın Rastabazar hissəsindən başlayaraq bütün küçələri gəzdirə-gəzdirə aşağıdakı mahnını gur səslə oxuyurdular:

**Qodu-qodunu gördünmü,
Qoduya salam verdinmi.
Qodu burdan gedəndən
Qırmızı gün gördünmü?**

Qodunun arxasında gedən dəstə həmin mahnını təkrar edərək ucadan oxuyurdu. Mərasimdən bir-iki gün sonra Şuşada hava açılırdı. Günəş təbiətə sanki yeni həyat bəxş edirdi. Baharın ilk günlərində Şuşa qalasında yağış yağır, duman və çiskin şəhəri öz ağuşuna alırıdı. Qodunun qollarına müxtəlif əşyalar da taxırdılar.

Bahar bayramı günlərində Şuşa gəncləri müxtəlif oyunlar icra edirdilər. Açıq havada, göy otların üzərində keçirdiyimiz milli oyunlar məhəllə uşaqlarını bir yerə toplayırdı. Bu oyunlar - “Çilingağac”, “Dirədöymə”, “Sacayağı”, “Gizlənpaç”, “Yoldaş, səni kim apardı”, “Orta mərə”, “Beldən hoppanma” və ya “Eşşəkbəli”, uzununa və hündürlüyü tullanmaq, “Kəndirdartma”, “Fırfıra hərlətmə”, “Qaçış”, “Kim tapar” və sair oyunlar oynayırdıq.

“Çilingağac” oyununda iki nəfər iştirak edirdi. Bu, təxminən 13-15 sm uzunluğunda findiq və ya gərməşov ağacın-

dan çilik, yenə də həmin ağaclardan 35-40 sm uzunluğunda hamar ağacdan ibarət olan hərəkətli oyun növüdür. Püşkə əsasən bir nəfər qalib olardı. O biri oyunçu isə qalib oyunçu tərəfindən vurulan çiliyi havada tutmaqla qalib sayılırdı. Bu isə bir o qədər də asan deyildi. Çilik uzaq məsafədə yerə düşərdi. Əsas məsələ ciliyin uçuş istiqamətini müəyyənləşdirib tutmaq idi.

“Dirədöymə” gənclərdə qüvvə və dözüm tələb edirdi. Bu oyunda iki və dörd nəfər iştirakçı olur. Torpaq üzərində böyük dairə çizirdiç. Dairənin içərisində göndən hazırlanmış kəmər düzərək oyuna başlayırdıq. Bu oyunda da püşk mühüm yer tuturdu. Püşkü uduzanlar dairənin içərisində dayanaraq, onun ətrafında olan qaliblərlə əl-ələ tutaraq bir-birini dairənin içərisinə və ya kənara çəkməyə çalışırdılar. Güclülər dairədən oyunçuları növbə ilə çəkib-çixarırdılar. Əgər dairənin içərisindəki oyunçuların biri rəqibini dairənin içərisinə çəkirdisə, qalib kimi komandalar yerlərini dəyişirdilər. Kəmərləri ələ keçirənlər rəqiblərini bel kəmərindən aşağı yaxşıca kötükləyirdilər.

“Gizlənpaç” oyunu da maraqlı idi. Bu oyunda təxminən səkkiz-on nəfərə qədər oyunçu iştirak edirdi. Gizlənən oyunçuları tapmaq üçün gözünü yuman gözünü açaraq oyunda iştirak edənləri axıra kimi tapmalı və qalib gəlməli idi. Oyunda ilk tapılan sonrakı mərhələdə tapıcı rolunu icra edirdi.

“Yoldaş, səni kim apardı?” oyunu da bizim çox sevdiyimiz əyləncələrdən biri idi. İki komandanın iştirak etdiyi bu oyunda hər tərəfdən beş nəfər (bəzən də çox) oyunçu iştirak edərdi. Tapan komandanın bir nəfərinin gözlərini təmiz dəsmalla bağlayırdılar. Aparan komandanın bir nəfər üzvü onun

qolundan tutaraq müəyyən məsafləyə qədər aparmalı idi. Bu müddət ərzində tapan aparanın kim olduğunu tapmaliydi.

“Orta mərə” oyununu iki mərhələ üzrə icra edirdik. Düzənlik ərazinin hündür hissəsində mərə (çala) qazırdıq. Çalanın diametri 50-60 sm-dən çox olmurdu. Ora müəyyən sayda qoz atırdıq. Qozlar mərəyə cüt sayda düşməli idi. Qozu mərəyə cüt sayda salan oyunçu yoldaşı ona həmin sayda qoz verməli idi. Əks təqdirdə, mərəyə qozlar tek sayda düşərdisə, həmin qozlar rəqibə çatırdı.

Orta mərənin başqa bir növü də var. Bunun üçün düzənlik ərazidə, yuxarıda göstərdiyim həmcidə, 8 sm dərinliyində çala qazılır. Həmin çalanın içərisinə uzunluğu 40-50 sm olan hamar və möhkəm ağaç qoyur, sonra həmin ağaçın çalada olan hissəsinin üzərinə 5 sm uzunluğunda olan çıllıklar qoyurduq. Çıllıkların sayı 5-dən çox olmamalı idi. Oyun hazırlanıqdan sonra bir nəfər ağaççı ayağı ilə vuraraq onun üzərinə düzülmüş çıllıkları kənarə səpirdi. Kim çıllıkları uzaq məsafləyə yayırdısa, o, qalib hesab olunurdu.

“Beldən hoppanma” da maraqlı əyləncələrdən biri idi. Oyunda iki komanda iştirak edir. İştirakçıların sayını komandalar özləri müəyyən edirdilər. Oyunda püşkə əsasən uduzan tərəfdən bir nəfər əllərini dizlərinə qoyaraq əyilir, rəqib komandaların üzvləri (təxminən 5-8 nəfər) növbə ilə onun üzərində tullanırıqlar. Tullanınanlar müəyyən olunmuş xəttə düşə bilmədikdə məğlub olub, yerlərini dəyişirdilər. Buna biz öz aramızda “Eşşəkbəli” də deyirdik.

“Uzununa və hündürlüyü tullanma” hamıya məlum olduğu üçün bu barədə geniş izahata ehtiyac yoxdur. Uğur əldə edən qalib hesab olunurdu.

“Kəndirdartma”da 5-8 nəfər iştirak edir. Komandanın üzvlərindən kimlər müəyyən xəttə kimi çəkib-gətirilirdisə,

onlar məğlub hesab olunurdular. Oyunda ən güclülər iştirak edirdilər.

“Fırfıra”. 15 sm uzunluğunda hamar, 2-3 sm qalınlığında çubuğu alovda ütürdük. Sonra 2 sm eni, 1 sm qalınlığında diametralı çubuğu yaxşıca hamarlayırdıq. Sonra çubuğun boş hissəsinə 7-8 sm uzunluğunda nazik kartonu tən ortadan deşib, ağacın boş hissəsinə mixça ilə birləşdirirdik. 4 sm enində iki vərəqi kəsib, yapışqanla kartonun yuxarı və aşağı hissələrinə yapışdırırdıq. Onu qaçaraq hərəkətə gətirir və ya hündür qayaların üzərinə çıxararaq bu əyləncəni davam etdirirdik. “Çuxur məhəllə”nin aşağı hissəsində belə yerlər çox idi.

“Qaçış”. Bahar bayramı günlərində, Şuşanın aşağı hissəsində “Qoruq” adlanan düzənlilikdə bir-birimizlə fərdi və ya kollektiv surətdə qaçış yarışları keçirər və qalib gəlmək üçün səy göstərərdik. Ona görə də sağlam və cəld olardıq.

“Kim tapar”. İki nəfərin oynadığı bu əyləncə bahar hədiyyələri ilə bağlı olardı. İştirakçılar əllərinin birində, sol və ya sağ əlində çıckık bir əşya tutardı. Sonra hər iki əlini irəli uzadaraq qarşidakı oyunçuya müraciət edərək deyərdi: “Hansı əlimdədir?” Əgər tapan məqsədinə nail olardsa, uduzan ona paxlava, suxarı, şökərbura və başqa bayram hədiyyələri verərdi.

Ola bilər ki, bəzi əyləncələri mən qələmə ala bilməmişəm.

Şuşada yadımda qalan və heç bir zaman unutmadığım hadisələrdən biri də bahar gəzintiləri idi. Həmin gəzintilər Şuşanın “Rastabazar”ından başlayaraq “Şeytanbazar”a, ordan da “Cıdır düzü”nə kimi uzanıb-gedərdi.

Şuşanın adlı-sanlı ağısaqqalları, alicənab, hörmətli el adamları bahar gəzintilərinə xüsusi gözəllik və məzmun ve-

rərdilər. Bütün bunlar XX əsrin 60-cı illərinin sonundan 1992-ci ilin may ayının 8-ə kimi davam etmişdi.

Şuşada bahar gəzintilərinə təravət və gözəllik verənlər kimlər idi? Seyid Sadıq Həsənov, Mirzə Xosrov Axundov, Həsən İxfa Əlizadə, Ağa Kazımov, Mərdan Əliyev, Rüstəm Zeynalov, Tofiq Əliyev, Hüseyn Kərimov, Rza Hüseynov, Hüseyn Hüseynov, Səməd Heydərov, Səttar Məhərrəmov, İdris Məhərrəmov, Əyyub Dolçayev, Yəhya Novruzov, Həsən Ələkbərov, Əbdüləli Bədəlov, Hilal Axundov, Məhərrəm Quliyev, Əyyub Kəzimov, Cümşüd Ağayev, Bəylər Əliyev, Sabir Zeynalov və sair.

İndi iyirmi üç ildir ki, şuşalılar Bahar bayramını Şuşasız qeyd edirlər. Əlbəttə, Şuşa qalasındaki kimi yox!..

QƏLƏMƏ ALDIM Kİ, UNUDULMASIN...

Şuşadan söhbət düşəndə bu şəhər-qalanı təsvir etmək mümkün deyil. Ona görə ki, təbiətin möcüzəsi olan bu diyarin hər qarış torpağı, çəmənliyi, ormanı, yaylağı, dağı, dərəsi, təpəsi, meşəsi, sildirim qayaları ayrı-ayrılıqda hələ də açılmamış sirli tarixdir. Özü də tayı-bərabəri olmayan bəşəri tarixdir. Dəfələrlə vurğuladığım kimi:

**Şuşa bir qaladır,
Torpağı Kərbəladır.
Vüqarlı dağ qartalıdır,
Doğma Qarabağımızın
Baş tacıdır.**

Şuşa özünün təbii mənzərəsi, yer adları və memarlıq abidələri ilə də başqa şəhərlərdən fərqlənir. Bu isə təbiidir. Deməli, ulu Tanrı Şuşa qalasından təbii gözəllikləri əsirgəməmişdir. Xalqımızın belə bir deyimi var: “**Yurd yeri viran olsa da, əzizdir, cənnətin özündən də gözəldir**”. Doğulduğun, boy-a-başa çatlığına ana yurdu heç bir nemətlə əvəz etmək mümkün deyil. Şuşa Azərbaycanın ayrılmaz və əbədi tərkib hissəsidir. Hami bunu bilir. Şuşa bütün azərbaycanlılarının, o cümlədən də, biz şusalıların cənnət-məkan yeridir. Ona görə də Şuşamızı ana yurdu adlandırır və onu Ana müqəddəsliyi ilə müqayisə edirik.

Məlum səbəblərə görə biz Şuşaya gedə bilmirik. Amma şəhər öz yerindədir, sahiblərini və sakinlərini intizarla gözləyir. Doğma yurda qayıtmaga az vaxt qalır. Siyasi alverin

girdabına düşən Şuşa rus qoşunlarının köməyi ilə erməni quldurlarının əlinə keçmiş və onlar şəhərimizi qarət və talan etmişlər. Quldurlar şəhər daxilində və onun ətraf ərazilərində tarixi yerlərimizi vəhşicəsinə məhv etmiş və onlara tarixdə heç vaxt mövcud olmayan erməni adları vermişlər. Daşnaklar yaxşı bilirlər ki, onların bu vəhşi hərəkətləri tarixi baxımdan olduqca saxta və qəbul edilməzdir.

Dəfələrlə qeyd etdiyimiz kimi, ermənilər bəşər tarixində yalnız satqınlıqları və xəyanətləri ilə iz qoymuşlar. Onların folkloru, dastanları, nağılları, müxtəlif deyimləri və sair yoxdur. Ermənilər mənəvi nemətləri başqa xalqlardan oğurlamaqla məşğul olmuş və indi də belədir.

Şuşada və onun ətrafında tarixən xalqımız tərəfindən müəyyən olunmuş yer və yurd yerləri azərbaycanlıların təfəkkür ifadəsinin təzahürüdür.

Artıq hamiya məlumdur ki, Rusiya imperiyası İrəvan xanlığını ləğv edərək onun yerində oyuncaq erməni vilayəti, XX əsrin əvvəllərində isə erməni dövləti yaratdı. Bununla da Cənubi Qafqazda indiki bəlaların əsası qoyuldu. Rusiya imperiyası, ardınca SSRİ və nəhayət, onun hazırda varisi hesab olunan Rusiya Federasiyası regionda öz möqsədlərini həyata keçirmək üçün həmişə ermənilərdən istifadə etmişdir. Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə ərefəsində Rusiyanın kobud şəkildə müdaxiləsi nəticəsində qondarma Dağlıq Qarabağ problemi yaradıldı. Bu uydurma problemin əsasında nə durur? Azərbaycan Respublikasının ən qədim, əzəli və ayrılmaz ərazisi olan Qarabağın dağlıq hissəsini ələ keçirmək. Digər tərəfdən Cənubi Qafqazda siyasi və iqtisadi dağalarını itirən Rusiya yenə də ermənilərdən istifadə edərək regionda sabitliyi pozmaq və laxlamaqda olan mövqelərini onların vasitəsilə qoruyub-saxlamaq məqsədi daşıyır. Rus or-

dusunun və silahının köməyi ilə ermənilər torpaqlarımızın 20 faizini işgal etmiş və müvəqqəti olaraq hələlik bu ərazini işgal altında saxlayır. Amma bu, müvəqqəti xarakter daşıyır. Biz yuxarıda qeyd etdiyimiz kimi yurd yerlərimizə tezliklə qayıdacağıq. Mütləq qayıdacağıq. Ermənilər, o cümlədən də, hazırda hakimiyyətdə olan daşnaklar çox yaxşı bilirlər ki, baş-qalarının iştirakı ilə işgal etdikləri torpaqları heç də uzun müddət əldə saxlaya bilməyəcəklər. Digər tərəfdən də onu bilirlər ki, "Ermənistən" deyilən ərazi tarixən Azərbaycan ərazisidir. İrəvan şəhəri İrəvan xanlığının mərkəzi olub, onun adı ilə "**İrəvan xanlığı**" adlandırılmışdır.

Bəli, bu torpaqlar bizimdir, onlardan Azərbaycan xalqının müqəddəs iyi və nəfəsi gəlir. Vətən, torpaq məhfumu ermənilər üçün olduqca yaddır. Ona görə ki, onlar **qaxtaqandırlar**, yəni qaçqındırlar.

Müstəqil Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kobud surətdə pozulmuşdur. Bu, 1975-ci ildə Finlandyanın mərkəzi Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlığa dair keçirilən müşavirənin (ATƏM) yekun aktına tamamilə ziddir. Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının imzaladıqları yekun aktında aşağıda göstərilən tədbirlər öz əkini tapmışdır:

1) Suveren bərabərlik, suverenliyə aid hüquqlara hörmət edilməsi; 2) zor işlətmək, yaxud zor gücü ilə təhlükə yaratmamaq; 3) sərhədlərin toxunulmazlığı; 4) dövlətlərin ərazi bütövlüyü; 5) mübahisələrin dinc yolla nizama salınması; 6) daxili işlərə qarışmamaq; 7) insan hüquqlarına və azadlıqlarına, o cümlədən, fikir, vicdan, din və məsləkə hörmət edilməsi; 8) hüquq bərabərliyi və xalqların öz taleyini həll etmək hüququ; 9) dövlətlər arasında

əməkdaşlıq; 10) beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Həmin siyasi öhdəlikləri təsdiq edən dövlətlər öz vədlərinə əməl edirlərmi? Əlbəttə, yox! Öhdəlikləri imzalayanlardan yalnız siyasi cəhətdən iflasa uğrayan SSRİ tarixə qovuşmuş, onun varisi isə Rusiya Federasiyasıdır. Onun əməlləri Qarabağda, Gürcüstanda, Ukraynada və digər regionlarda həmçinin məlumudur. ABŞ başda olmaqla digərləri barədə də eyni fikirləri söyləmək olar. Ərəb ölkələrini xarabazara çevirən onlar deyilmə?

Ermənilər beynəlxalq müşavirələrdə yuxarıda göstərilən yekun aktının 8-ci bəndindən bərk yapışırlar. Bu ünsür artıq torpaqlarımızda qeyri-qanuni yolla öz dövlətlərini yaratmışlar. İkinci dəfə də dövlət yaratmaq cəhdlərinə nə ad vermək olar? Sadəcə olaraq bu, siyasi əxlaqsızlıqdan başqa, bir şey deyil. Onların məskunlaşdıqları ərazilər bizimdir və heç şübhə yoxdur ki, biz ora sahib çıxacağıq.

ETNOS anlayışı ermənilər üçün olduqca yaddır. Etnos - aid əlamətlərin heç biri onlara xas olan amil deyil. ETNOS - müəyyən ərazidə ümumi, nisbətən sabit mədəniyyət, dil, psixika xüsusiyyətlərinə malik olan, eləcə də özlərinin birliyini və başqa etnik qruplaşmalardan müəyyən dərəcədə fərqlənmələrini dərk edən tarixən formalasmış insan birliyidir. Bu əlamətlərin heç biri ermənidə yoxdur, ola da bilməz. Erməni “başbilənləri”nin dedikləri kimi, onlar dünyanın hər tərəfinə yayılmışlar.

Belə olduğu halda, erməni “mentalitetindən” danışa bilərikmi? Əlbəttə, yox! MENTALİTET - insan şüurunun elə bir qatıdır ki, orda adətlər, ənənələr, dünyanın intellektual tərzdə dərk olunmasının tarixən müəyyənləşdirilmiş yolları, yəni, başqa sözlə, xalqın mənəvi alətlər kom-

lekti kök salmışdır. Vətəni, mədəniyyəti, təmiz qanı və saf adət və ənənəsi olmayan ünsürdən həmişə xəyanət gözləmək olar.

Özümün gördüklərim, bildiklərim və eşitdiklərim haqqında müəyyən fikir və mülahizələrim barədə də söhbət açmaq yerinə düşər. Bunlar Şuşanın daxilində və onun ətraf ərazilərində mövcud olan yer və maddi mədəniyyət adlarıdır. Əvvəlcə onu qeyd edim ki, bu işdə mənə kömək edən **Firudin Əşrəfova, Vasif Quliyevə, İlham Əşrəfova və Süleyman Məmmədova** öz minnətdarlığını bildirirəm.

Şuşada olan məhəllələrin adları - Çuxur, Qurdalar, Culfalar, Seyidli, Quyuluq, Hacı Yusifli, Merdinli, Qazançılı, Çöl qala, Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi-lər, Hamamqabağı və Təzə Məhəllələr.

Şuşa hamamları - 18 hamam.

Şuşanın hər bir məhəlləsinin məscidi olmuşdur. Onların sayı 17 idi. Bunlardan əlavə, iki məscid - Yuxarı və Aşağı Gövhər ağa məscidləri də var idi. Digər müqəddəs dini ocaqlar da mövcud idi. Onlar barədə yuxarıda ətraflı məlumat verilmişdir.

Şuşanın qala divarları, bürclər

Şuşada xanların, onların övladlarının, qohumlarının ali ruhani təbəqələrinin, bəylərin, ağaların, tacir və digər sosial təbəqələrin imarətləri. Coxsaylı mədrəsələr, mollaxanalar və məktəblər.

Sənətkarlara məxsus emalatxanalar, tacir dükanları. Bazar başı, Rasta Bazar, Şeytana Bazar, Aşağı Bazar, məhəllə bulaqları, karvansaralar, əczaxanalar və digər sosial

xidmət sahələri. Şəhərin daxilində olan körpülər, tağbənd kanalizasiya sistemi.

Tarixən ulularımız tərəfindən müəyyən edilmiş yer adları. Şuşa qalasının ətraf ərazilərində: Topxana, Qotur bulaq, Qırxpilləkan, Cıdır düzü, Potu və Potu keçidi, Kərim yatağı, İbrahimxəlil xanın qaya istirahət kompleksi, Damcılı kaha, Şuşa kahası, Ağzıyastı kaha, Üçməx təpəsi, Gəlin qayası, Xəzinə qayası, Qara kaha, Əmcik kaha, Daş xırman, Dovşanlı meşəsi, Qızıl qaya, Şiş qaya, Ağabəyim ağa tərəfindən Daşaltı çayı üzərində salınmış körpü, Ağa körpüsü, Ağabəyim ağa tərəfindən Daşaltı çayının sağ sahilində inşa edilmiş istirahət kompleksi, Çaxmaq meşəsi, Bağrıqan dağı, Şor bulaq, İsa bulağı, Qaya bulaq, Qara qaya və ya Xanölən səngər, Dəvəbatıran və Lilli göl, Daşaltı çayı sahilində inşa edilmiş və Qarabağ xanı İbrahimxəlil xana məxsus 7 su dəyirməni, Yaranmış adlanan ərazidə İbrahimxəlil xan tərəfindən inşa edilmiş körpü və su dəyirmanları, Dövtələb, Çanaqqala, Dabbaqxana kaha keşməsi, Yarma keçidi, Qaya yolu, Zogallı meşə, Şuşa şəlaləsi, Kəhrat yolu, Mirzə Həsən qəbiristanlığı, Rus məzarlığı, Tülükü dərəsi, Gəncə, İrəvan, Xəlifəli və Muxətər qala darvazaları, Daşaltı və Xəlifəli dərələri, Böyük və Kiçik Kirs dağ silsiləleri, Xəlifəli və Daşaltı çayları, Daşaltı çayının sağ sahilində yerləşən Şəmilin bağlı və bulağı, Xəlifəli çayının sol sahilində yerləşən Əlihüseyn bağlı və səkili bulaq, Böyürtkənli dərə, Qartallı qaya, Sarı Baba dağı və yayları, İmam Əli kahası, Xarı bülbül talası, Qızlar gölü, Eminli düzü, Qanlı kəmənd, Sulu kaha, Fındıqlı meşə, Əjdaha bulağı, Dolayı bulaq, Böyük tala, Kiçik tala, Topxanada tək armud ağacı, Kömçəli bulaq, Saxsı bulaq, Fətəli xan səngəri, Məhbəyli kəndi ərazisində Çınar bu-

laq, Fındıqlı meşəsi və bulağı, Ağvan təpəsi, Ağvan kur-qanları, Üçbulaq, Ağvan düzü, Zarlı kəndi ərazisində - Qızıl qaya, Bahar bənd, Xan yahı, Kartof yahı, Topgörməz ərazi, Əsgər dərəsi, Nəbilər, Səbətkeçməz qayaaltı keçidi, Rus ölən dərə, At qoruğu, Kor Mürsəlin dəyirmanı və karvansarası, Humay qaya, Qara kaha, Cəfər bulağı, Kəblə Abbas bulağı, Gök bulaq, Qoşa bulaq, Lomba bu-laq, Gəlin uçan qaya, Əjdər ölən bulaq, Mixtökən ərazi, Əlikli tala, Buğa daşın döşündə Ələm ağacı. Ağac beşbar-maq formasında idi. Şırlan kəndi ərazisində Turşsu mineral su mənbələri. Turşsu yaşayış məntəqəsində yaylaq və mineral su mənbələri və şirin su bulaqları, Əsgəran qala kompleksi.

Sahəsi 289 kvadrat kilometr olan Şuşa şəhəri dünyanın nadir incisidir. Sahəsinin kiçik olmasına baxmayaraq, dünyada elə bir şəhər tapmaq olmaz ki, onun ərazisi Şuşa qalasının ərazisi kimi maddi-mədəni cəhətdən zəngin olsun. Bu mənəda Şuşanın hər qarış torpağı, daşı canlı tarixdir, təbii panoramamadır. Yaşı 264 il olsa da, min illərə bərabər inkişaf yolu keçmişdir. Budur, Şuşanın tarixdə tutduğu mövqe. Elmimizin, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin mərkəzi kimi Cənubi Qafqazda ön mövqedə dayanan Şuşa qalası öz məğrurluğunu həmişə saxlamış və indi də saxlamaqdadır.

Hazırladığımız bu materialda əsas məqsəd ondan ibarətdir ki, Şuşada, onun daxilində və ətrafında olan yurd və yer adları yaddaşlarda qalsın... Əlbəttə, bunlar hamısı deyil.

SİZİN QANINIZ ÇOXDAN TÖKÜLMƏLİ İDİ

Görkəmli Azərbaycan yazıçısı, alim, filosof, ictimai xadim *Mirzə Fətəli Axundov 1812-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olmuş və 1878-ci il mart ayının 10-da Tiflis şəhərində dünyasını dəyişmişdir.*

M.F.Axundov Şərq dünyasında ilk dəfə dram janrında əsərlər yazmışdır. Ədibin “Təmsilat” adı altında birləşdirilmiş komediyaları **1859-cu ildə Tiflis şəhərində nəşr olunmuşdur**. Onu da qeyd edim ki, “TƏMSİLAT” ərəb sözü olub təmsilin cəmi mənasını bildirir.

Biz bu yazıda M.F.Axundovun bir komediyasından söhbət açacaqıq. Ona görə ki, həmin komediyada dövrümüzlə səsləşən maraqlı fikirlər var. Bu komediya **“Sərgüzəşt-i-mərdi-xəsis” (Hacı Qara)** komediyasıdır. Müəllif əsərində o dövrün ictimai, siyasi və sosial məsələlərinə geniş yer verir. O cümlədən də komediyada bir neçə erməni surətləri təsvir olunur.

Bildiyimiz kimi Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən **1828-ci ildə** işgal edildikdən sonra nəinki cəmiyyətin əməkçi sosial təbəqələrinin, eyni zamanda da bəylərin və digər imtiyazlı təbəqələrinin də sosial vəziyyəti pisləşdi.

“Hacı Qara” komediyasında sosial cəhətdən müflüsləşən bəylərdən biri **Heydər bəydir**. O, ailə həyatı qurmaq üçün pulu yoxdur. Keçmiş xoş günlərini xəyalında canlandırır. Heydər bəy hey düşündürdü: -**“Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gün çıxandan axşama qədər kotan sürəm, ya ləmbaranlıyam ki, qurd (barama) bəsləyəm və ya ləkəm ki,**

kəndlərdə çərçilik edəm. Mənim atam Qurban bəy bu işləri görməyib, mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm”.

Heydər bəy öz dərdini Əsgər bəylə bölüşür... Əsgər bəy dostuna məsləhət görür ki, nişanlısını götürüb qaçmaq fikrindən əl çəksin, çünki hamı bütün Qarabağ bilir ki, o qızı atanası sənə verib, götürüb qaçmağın səbəbi nədir?

Uzun söhbətdə sonra Səfər bəy və Əsgər bəy Heydər bəyə başa salırlar ki, onlarla birlikdə *Təbrizə* gedib mal gətirib satsınlar və gəlir əldə etsinlər. Amma onların Təbrizə gedib satlıq mal almağa pulları yoxdur. Əsgər bəy yoldaşlarına məsləhət görür ki, pul əldə etmək üçün *ağcabədili tacir Hacı Qaradan borc pul götürsünlər. Təbrizdən gətirdikləri malları satıb Hacı Qaranın pulunu verdikdən sonra, əldə olunan qazancı öz aralarında bölüb vəziyyətlərini yaxşılaşdırı bilərlər.*

Eyni zamanda Əsgər bəy öz öhdəsinə götürür ki, Hacı Qarani da Təbrizə mal almaq üçün özlərinə şərik edə bilər. Rus işgalindən sonra şimali Azərbaycanla Cənubi Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr saxlanılması qadağan edilmişdir. Ona görə də *Araz çayının o tayından mal gətirmək qacaqcılıq hesab olunurdu.*

Əsgər bəy Hacı Qara ilə görüşüb ondan borc pul alır və onun özünü də qacaq mal gətirmək üçün Arazın o tayına getməyə razı salır.

Hacı Qara bir tacir kimi uzaqgörən, çətin şəraitdən məhərətlə çıxmağı bacaran, xeyir və şərini bilən bir şəxsiyyətdir. M.F.Axundov əsərin qəhrəmanı olan Hacı Qarani çətin sınalardan çıxararaq onun simasını açıb göstərə bilmışdır. Məhz ona görə ki, M.F.Axundov bütün komediyalarında təsvir etdiyi hadisələri real həyatdan götürülmüş və şahidi olduğu ictimai-sosial problemləri qələmə almışdır.

Beş hissədən ibarət olan Hacı Qara komediyasının üçüncü hissəsi daha maraqlı və yadda qalandır. Bu bölüm də ***Heydər bəy, Əsgər bəy, Səfər bəy*** və əsərin qəhrəmanı ***Hacı Qara*** Təbriz şəhərindən mal alıb Araz çayını keçmək üçün çayın sahilinə gəlirlər. Onların əhval-ruhiyyələri yüksəkdir. Çünkü istədikləri qədər mal alıb atlara yükləmişlər. Əldə olunacaq məbləğ də bu əhval-ruhiyyənin daha da artırırırdı.

Arazi keçmək üçün yolda dayanan rus kazaklarının diqqətini yayındırmaq və sonra çayı keçmək lazımdı. Bəylər bu işin öhdəsindən gələ bildilər. Onlar çayın sahilindən uzaqlaşandan sonra on nəfər erməni silahlıları çayın sahilinə yaxınlaşırlar. Erməni ünsürlərinin başçısı Ohan lovğalanaraq yanında olan ermənilərə deyir: -“Siz mənim yanımda dayanın, tüfənglərinizi hazır vəziyyətdə saxlayın, mən nə vaxt desəm atəş asın. Mal aparanlar bizi görən kimi yüklerini töküb qaçaqlar. Müqavimət göstərsələr hamısını tikə-tikə doğrayacam”.

Ermənilərdən Sərkis adlı bir nəfər yüzbaşı Ohandan icazə alıb qabağa gedir. O, vahimə içərisində geri qayídaraq: -Yüzbaşı evinə od düşsün qaçaqlar gəlirlər. onların qabağında uca-boylu, qıvrıq, silahlı oğlan var. onun gözlərindən qan damır. Gələnlər cəmi üç nəfərdir. Ermənilər onları görən kimi vahiməyə düşürlər. Heydər bəyin irəli çıxıb, ermənilərə meydan oxuması yüzbaşını qorxuya salır. O, erməniyə xas olan yaltaqlanmağa başlayır. Biz gedirik gəl yoluna davam et. Yalvarıram, nahaq qan tökmə. Ohan yüzbaşı qorxu içərisində, dili dolaşa-dolaşa öz adamlarını səsləyərək geri qayıtmaga çağrıır. Eyni zamanda yüzbaşı yanındaki ermənilərə dənə-dənə tapşırıdı ki, Murova heç bir söz deməsinlər.

Heydər bəy ermənilərə hücum edərkən Sərkisin papağı başından yerə düşür. O, papağını götürmək üçün geri dönmək

isteyir. Ohan yüzbaşı əsəbi halda çığırır, a gədə qoy qalsın. Heydər bəy qaçan ermənilərə deyir ki, əgər bizi gördüyünüüzü bir adama desəniz, qulağınızı küçük qulağı kimi kəsəcəyəm. Ermənilər qaçıb uzaqlaşandan sonra Hacı Qara Heydər bəyə deyir ki, *a kişi niyə erməniləri buraxdin, niyə qollarını bağlatdırıb qamışlığa tullatmadın. İndi gedib üstümüzə adam göndərəcəklər. Sən bilmirsən onların yüz hiyləsi var? Məsəl var deyirlər ki, “Erməni tülkü kimi yaltaq, çaqqal kimi ulayındır”.*

Nəhayət komediyanın dördüncü bölümündə iki erməni Hacı Qara ilə nökəri Kərəməli ilə qarşılaşırlar. Hacı Qara erməniləri sixma-boğmaya salır. Ermənilər Hacı Qaranın hədəlləri qarşısında aciz qalaraq, yalvarmağa başlayırlar. Onlar andaman edərək bildirirlər ki, biz yol kəsən, qan tökən deyilik. Əgər biz bu günə kimi bir adamin bir quruşunu yemişiksə bizim qanımız sənə halaldır, gəl tök.

Hacı Qara bu sözdən sonra ermənilərə tutarlı və məntiqi cəhətdən, lakinik bir cavab verir:

“Sizin qanınız çoxdan tökülməli idi. Amma bu vaxta kimi tökən olmayıb. İndi sizi əcəl çəkə-çəkə mənə tərəf gətirib. Özgəyə quyu qazan, özü düşər. Cox adamların evini yixıbsınız. İndi cəzaniza çatarsınız”.

M.F.Axundov tacir Hacı Qaranın adından dediyi yuxarıdakı fikir fəlsəfi məna kəsb edir. Erməni ünsürü yer üzərində çox nahaq qan töküb, evlər yixib, fitnə-fəsad törədib. Amma layiqli cavablar da alıblar. *Sədi Şirazi demişkən: -“Erməni yer üzünü əhrəməni, ermənidir insanlığın düşməni”.*

“Sərgüzəsti-mərdi-xəsis” M.F.Axundovun ədəbi yaradıcılığının ən yüksək mərhələsidir. Dramaturgiya tariximizin mənalı nümunələrindən biridir. Müəllif özü də sağlığında bu-nu etiraf edərmiş.

Yuxarıda dediyimiz kimi “*Hacı Qara*” komediyasının mövzusunu müəllif real həyatdan götürüb qələmə almışdır. Komediya *1852-ci ildə yazılmış və 1873-cü ilin aprel ayının 17-də tamaşaaya qoyulmuşdur.*

M.F.Axundov komediyada adları çəkilən azərbaycanlıların taleyinə biganə qalmır. Sona kimi onların həyatını təsvir edir və bununla da olduqca xeyirxah niyyətini həyata keçirir. Deməli, mütəfəkkir oxucunu intizada saxlamır. Məsələn Heydər bəy surətini buna misal göstərmək kifayətdir.

Mirzə Fətəli Axundovun öz əli ilə yazılan əl yazmalarında “*Hacı Qara*” komediyasının sonuncu-beşinci bölümü belə başlayır:

“Məclis Azərbaycanlılara məxsus olan toyla başlayır. Heydər bəy toy paltarlarında xalça üzərində əyləşmişdir. Onun yanında sağlış və soldışın ətrafında isə qohumları və dostları əyləşmişlər. Xanəndələr milli oyun havaları çalır, oğlan və qızlar rəqs edir toy məclisini daha da canlandırırlar. Heydər bəy məmnundur. Ona görə ki, o, uzun müddət həsrətində olduğu istək və arzusuna çatmışdır”.

Heydər bəy - “Allah kərəminə şükür! Mən həyatda istədiyimə nail oldum deyərək sevgilisi Sonaya deyir, bundan sonra mən səndən ayrılmayacam”.

M.F.Axundovun “Hacı Qara” komediyasının bir sıra motivlərindən söhbət açdıq. Əsas məsələ erməni yaltaqlığını, qorxaqlığını və riyakarlığını şərh etmək idi.

Şuşanın mənzərələri və tarixi abidələri



Şuşa mənzərəsi



Şuşada qış fəslü



*Üçməx zirvəsindən Daşaltı dərəsinin
ümumi görünüşü*



Şuşada yuxarı Gövhər ağa məscidi



Xan qızı Natəvanın bulağı



Şuşa qalasının qala divarlarının bir hissəsi



Şuşanın qala qapısının açarları

BƏS CƏHƏNNƏMƏ KİM GETMƏLİDİR?

Mirzə Cəlil Məmmədqulzuadə “USTA ZEYNAL” hekayəsini 1905-ci ildə qələmə almışdı. Bu tarixi baxımdan mürəkkəb bir dövr idi. Ona görə ki, bir tərəfdən rus-Yapon müharibəsi və ikinci bir tərəfdən də birinci Rusiya brjua demokratik inqilabi Rusiya imperiyasını kökündən sarsılmışdı. 1904-1905-ci illər rus-Yapon müharibəsində Rusyanın biabircasına məğlub olması imperianın ucqarlarında milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu. İctimai şüurun yeni mərhələyə daxil olması, qələm sahiblərinin də milli ədəbi yaradıcılıqlarına səmərəli təsir göstərdi. İctimai və sosial həyatın bütün sahələrində yaranan müsbət əhval-ruhiyyə Mirzə Cəlil Məmmədquluzadə yaradıcılığında milli ruhun təşəkkülünə yol açdı. Ədib, öz yaradıcılığında erməni ünsürünün ifşasına geniş yer verir və bu ünsürün çirkin əməllərini aydın surətdə oxuculara çatdırırırdı.

Erməni ünsürünün yararsızlığı, qorxaqlığı, satqınlığı başqalarının qoltuğuna sığındıqlarını, nahaq qanlar tökülməsinə bais olmalarını Mirzə Fərəli Axundov hələ 1852-ci ildə qələmə aldığı “Sərgüzəşt-i-mərdi-xəsis” (Hacı Qara) dramaturgiyasında parlaq şəkildə təsvir etmişdir: - “**Sizin qanınız çoxdan tökülməli idi**” deyərək əsərinə fəlsəfi məna vermişdir.

M.F.Axundovdan 53 il sonra (1905-ci ildə) Mirzə Cəlil Məmmədquluzadə də Azərbaycanın başqa mütəfəkkirləri

kimi, erməni ünsürünə “**Usta Zeynal**” hekayəsində geniş yer vermişdi.

Hekayənin qısa məzmunu belədir ki, Muğdusi Akop adlı bir erməniyə Tiflis şəhərindən böyük oğlu tərəfindən teleqramma gəlir. O, Tiflisdən çıxdığını bildirir. Erməninin oğlu Moskvada təhsilini bitirib evlərinə gəldiyini valideynlərinə xəbər verirdi. Amma Akopun evinin otaqlarından birinin divarının suvağı uçub döşəməyə tökülmüşdü. Təcili olaraq həmin otaq təmir edilib qaydaya salınmalı idi. Akopun hesablamalarına görə oğlu üç günə Tiflisdən evlərinə gələ bilərdi. Otağı səliqəyə salmaq üçün məharətli usta tapmaq lazımdı.

Muğdusi Akopun qonşuluğunda öz işini bilən, səliqəli, adlı-sanlı usta Cəfər adlı bir suvaqcı var idi. Akop usta Cəfərin evinə gedib, onu səslədi. Ona cavab verildi ki, usta Məhəmməd Ağanın evində işləməyə gedib, onun işini görə bilməyəcək.

Özünü itirən Akop dükan qonşusu olan Hacı Rəsulun yanına gedib, dərdini ona söylədi və ondan kömək istədi. Öz xeyirxahlığı ilə hamının hörmətini qazanan Hacı Rəsul Akopun təlaş keçirdiyini görüb, onu sakitləşdirərək dedi:

“İrandan Usta Zeynal adlı bir nəfər məharətli suvaqcı usta gəlib, o sənin otağını istədiyin kimi təmir edər”

Hacı Rəsul adam göndərib Usta Zeynalı çağırtdırdı. Akop usta ilə razılığa gəldi ki, iki günə otağı təmir edəcək, əmək haqqı isə hər günə iki manat olacaqdır. Bu sövdələşmədən sonra Akop, erməniyə xas olan “əda” ilə bildirdi ki, əgər Usta Zeynal dediyi şərtə vaxtında əməl etsə, əlavə olaraq ona altı arşın yarım mahud da verəcəkdir (bir arşın Azərbaycanda 75 sm idi-Y.H.).

Usta Zeynal olduqca məğrur, saf, milli-adət və ənənələrinə hörmətlə yanaşan şəxsiyyət idi. İranın Zəncan

vilayətində özünün səliqəli işinə görə böyük nüfuz sahibi idi. Qabarlı əlləri, alın təri ona bu hörməti qazandırmışdır. Lakin Akop kimi bir fırıldaqçının lovğa-lovğa danışması və ona əlavə maddi təminatlar vəd etməsi Usta Zeynalın xoşuna gəlmədi...

Usta Zeynal şəyirdi Qurbanla birlikdə Akopun evinə gəldi, otağı nəzərdən keçirərək bildirdi ki, sabah axşama kimi işi qurtara bilməyəcək, Akop Usta Zeynalın ayağına düşüb yalvarmağa başladı. Lakin usta dediyindən dönmədi... Suvaq üçün lazım olan materialları alıb götirmək məqsədilə Usta Zeynal şəyirdi Qurbanı təsərrüfat dükanına göndərdi. Özü isə erməninin aynabəndində oturub qalyanını (çubuğu) çəkməyə başladı. Qurban lazım olan materialları alıb götirdikdən sonra, Usta Zeynal ayağa durub “işə başladı”. O, üzünü Akopa tutub dedi: -“Bu evi sizə kim tikib, yaxşı tikməyib, usta bilmirdi ki, Akop evi fırıldaq yolu ilə ələ keçirib”. Akop kəkələyə-kəkələyə dedi ki, ev atamdan qalıb.

Birdən usta Zeynal nə fikirləşdisə, köməkçisi Qurbana dedi: -“Durma, tez get bizə saxsı ləyən var, küpə var, onları və bir parça da götür gəl”. Qurban ayağa durub asta-asta ustasılıq etməyə başladı. Bunu görün Akop, Usta Zeynala bildirdi ki, dediyin şeylər bizdə var, götirmək lazımdır. Usta Zeynal Akopa bildirir ki, eybi yoxdu, Qurban bu saat gələr. Amma Usta Zeynal insanlıq naminə erməniyə demədi ki, sənin əşyaların mundardı, mən onlara əl vura bilmərəm, mən müsəlmanam.

Vaxtı uzatmaq məqsədilə Usta Zeynal Akopdan soruşdu ki, sənin uşağın necə il oxuyub. Akop cavab verdi ki, on dörd il oxuyub. Usta Zeynal bir qədər ara verdikdən sonra Akopdan soruşdu ki, xətti necədir? Erməni xətt sözünü başa düşmədi, Usta Zeynal dedi ki, yazısını soruşuram.

Akop utana-utana dedi ki, yaxşı olar. Usta Zeynal cavabında bildirdi ki, nə qədər yaxşı olsa da bizimkilərə çata bilməz.

Akop nə edəcəyini bilmirdi, o, Usta Zeynalın qarşısında yararsız bir ünsürə düşmüşdü. Usta Zeynal Akopu susdurmaq, məhv etmək üçün əlavə etdi:

“Sizin niyə padşahınız yoxdu?” Akop bunu gözləmirdi, cavab vermədən otaqdan çıxdı... O, başa düşdü ki, Usta Zeynal nəyə işarə edir...

Qurbanın suvaq üçün hazırladığı gəc qurumuşdu, bu iş bir neçə dəfə təkrar olunmuşdu. Bu Usta Zeynala xüsusi ləzzət verirdi. Ona görə ki, o, ermənini tamamilə ləzil bir vəziyyətə salmışdı...

Usta Zeynal söhbət edir, papiroş çəkir, Qurban isə suvaq üçün gəc düzəldir, amma iş görülmürdü. Akop özünü tamamilə itirmişdi, nə edəcəyini bilmirdi, firıldaqçı, lovğa erməni ustanyın əlində aciz qaldığını artıq hiss etməyə başlamışdı. Erməni acizanə bir vəziyyətdə Usta Zeynala bildirdi ki, xahiş edirəm iş görün. Usta Zeynal ayağa durub ləyəndəki gəcə əl vurub dedi, Qurban gəc quruyub, yenisini düzəlt. Usta Zeynal köməkçisi Qurbanla bir günün ərzində Akopun otağının uçan divarının yalnız bir hissəsini suvadılar.

İşin ikinci günü, Usta Zeynal Qurbana ermənilərin donuz əti yemələrindən danışarkən Akop otağa girib Usta Zeynaldan xahiş etdi ki, iş görsün, az danışsin. Usta Zeynal erməniyə ciddi surətdə bildirdi ki, bir mənə de görüm o zəhrimarda nə görmüsünüz ki, ondan əl çəkmirsiniz, zəhəriniz olsun. “Ay Akop adamın adam xörəyi olar, heyvanın da heyvan”.

Bu sözleri eşidən Qurban, mənalı-mənalı Usta Zeynaldan soruşdu:

“Ay usta, bu bədbəxtlər nə üçün dönüb müsəlman olmurlar, haqqı yoluna qayıtmırlar, nahaq qanlar tökülməsinən bais olurlar”. Usta Zeynal köməkçisinin sualına fəlsəfi məna daşıyan belə bir cavab verdi:

“Ulu Tanrı iki dünya yaradıb. Biri Cənnət, biri isə Cəhənnəm. Əgər bu ünsürlər müsəlmanlığı qəbul etsələr, onda cəhənnəmə gedən olmaz”. Qurban başa düşdü ki, əgər ermənilər müsəlmanlığı qəbul etsələr, bəs cəhənnəmə kim gedəcək? Ora boş qalar?

Deməli, Cənnət bizim üçün, Cəhənnəm isə erməni ünsürləri üçün yaradılmışdır.

Akopun lovğalığı, “var-dövlət” sahibi olması ilə fəxr etməsi onun başına bəla gətirdi, Usta Zeynal özünün ağlı və düşüncəsi ilə bu ünsürü məhv etdi. Nə edəcəyini bilməyən Akop hacı Rəsulun yanına gedib dərdini ona söylədi...

Usta Zeynal yenə də köməkçisi Qurbana erməni cinayətlərindən geniş söhbət edirdi. Ona 1905-1906-cı illər erməni-müsəlman davasından danışındı. Ermənilərin xəyanətlərini açıb göstərirdi...

Usta Zeynal əsəbi halda əlindəki malanı yerə qoyub, Qurbana dedi ki, yenə gəc düzəltsin, amma, gördü ki, küpədə su yoxdu, su axıb-yerə tökülüb. Qurban Usta Zeynala mənalı-mənali baxaraq dedi ki, küpədə sınıq var. Usta Zeynal küpəyə diqqətlə baxaraq:

Bu küpə bizim deyil, erməninin küpəsində su gətirdin, ay Qurban bütün aləmi mundarladın. Usta Zeynal qabaqda, Qurban isə arxada Akopun evindən çıxıb təmizlənmək məqsədilə evlərinə getdilər... Akopun arvadı elə bildi ki, onlar işi qurtardıqları üçün gedirlər. Amma bu belə deyildi... Usta Zeynal təmizlənmək üçün evə gedirdi...

Bu zaman Akop Hacı Rəsulun dükanında onunla söhbət edirdi. Hacı Rəsul, erməniyə deyirdi ki, “Usta Zeynali çoxdan

tanıyar. O, Allah bəndəsidir, qeyrətlidir, sadıqdir, işgüzardır, zirək və yüksək dərcədə ağıl, kamal sahibidir. Mömün adamdır və heç vaxt namazının vaxtını gecikdirməyib. Sənin otağınızı dediyin vaxtda təmir edəcək”. Amma Usta Zeynal Akopun işini yarımcıq qoydu.

Mirzə Cəlil Məmmədquluzadənin “Usta Zeynal” hekayəsinə sovet ideologiyası tərəfindən başqa don geyindirilmişdir.

Qısaca olaraq qeyd etməliyəm ki, Usta Zeynala dini-xurafat damgası vurmaq olmaz. Ona görə ki, o, məntiqi düşünür, erməni ünsürünün əsl simasını yaxşı dərk edir, onun evində işləməyi, özünə rəva bilmir. Elə ilk andan erməninin lovğalığını görür və onu ələ salır. Daha doğrusu, dərindən düşündükdə görürük ki, bəşəri əzəməti özündə birləşdirən sadə əmək sahibi olan USTA ZEYNAL CƏLİL MƏMMƏDQULUZADƏNİN qələmi ilə erməni ünsürünün bu günüki, fitnə-fəsadlarını 110 il bundan əvvəl görüb və hiss etmişdir. Bu danılmaz tarixi həqiqətdir...

MÜNDƏRİCAT

ÖN SÖZ.....	3
ŞUŞA SALNAMƏSİ.....	14
ÜZEYİR HACIBƏYOV ÜMUMBƏŞƏRİ DAHİDİR.....	53
1905-1096-CI İLLƏRDƏ ERMƏNİ - MÜSƏLMAN DAVASI....	59
ERMƏNİLƏRİN QARABAĞA KÖÇÜRÜLMƏSİ.....	77
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNİN “İKİ OD ARASINDA” ROMANINDA ERMƏNİ MƏSƏLƏSİNİN QOYULUŞU.....	87
XALQIMIZIN NOVRUZ BAYRAMI.....	115
QƏLƏMƏ ALDIM Kİ, UNUDULMASIN.....	133
SİZİN QANINIZ ÇOXDAN TÖKÜLMƏLİ İDİ.....	140
BƏS CƏHƏNƏMƏ KİM GETMƏLİDİR.....	145

Kitab "AFPoliqraAF" matbaasinda gap edilmişdir

Tıraj: 200

Format: 60x84 16/1

Şartlı gap varyağı: 9,5

Gapa verilmisdir: 04.06.2015

Texnik redaktör: B. Yolgyyev

Matbaanın direktörü: Fuad Huseynov

Axf-286031

